

**TEST: 050402#01#Y15\_ MÜHASIBAT UÇOTU VƏ AUDIT**

|                       |                                         |
|-----------------------|-----------------------------------------|
| Test                  | 050402#01#Y15_ Mühasibat uçotu və audit |
| Fənn                  | 050402-Mühasibat uçotu və audit         |
| Təsviri               | [Təsviri]                               |
| Müəllif               | Administrator P.V.                      |
| Testlərin vaxtı       | 80 dəqiqə                               |
| Suala vaxt            | 0 Saniyə                                |
| Növ                   | İmtahan                                 |
| Maksimal faiz         | 600                                     |
| Keçid balı            | 312 (52 %)                              |
| Suallardan            | 600                                     |
| Bölmələr              | 6                                       |
| Bölmələri qarışdırmaq | <input checked="" type="checkbox"/>     |
| Köçürməyə qadağa      | <input checked="" type="checkbox"/>     |
| Ancaq irəli           | <input type="checkbox"/>                |
| Son variant           | <input checked="" type="checkbox"/>     |

**BÖLMƏ: MUHASIBAT (MALIYYE) UCOTU (YENI)**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | muhasibat (maliyye) ucotu (yeni)    |
| Suallardan           | 120                                 |
| Maksimal faiz        | 120                                 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 10 %                                |

Sual: Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır? (Çəki: 1)

- ☐ Uzun xidmət müddəti;
- ☐ Yüksək dəyəri;
- ☐ Maddi-əşya forması;
- ☒ Gələcək iqtisadi fayda;
- ☐ Yüksək likvidlik

Sual: Xüsusi kapitalın daha dəqiq təsvirini secin: (Çəki: 1)

- ☐ Aktivlər=Kapital
- ☐ Öhdəliklər + Aktivlər

- ☐ Xüsusi kapital+Aktivlər
  - ☒ Aktivlər-Öhdəliklər
  - ☐ Gəlirlər-Xərcər
- 

Sual: Xüsusi kapital nəyi əks etdirir? (Çəki: 1)

- ☐ Kreditorların iddia etdiyi aktivlərdə olan payı;
  - ☒ Səhmdarların iddia etdiyi aktivlərdə olan payı
  - ☐ Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı;
  - ☐ Debitorların iddia etdiyi aktivlərdə olan payı;
  - ☐ İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı;
- 

Sual: İnformasiya aşağıdakılardan birinin təmin olunması üçün əhəmiyyətli dərəcədə səhv olmamalı və yanıltmamalıdır: (Çəki: 1)

- ☐ Müqayisəlilik;
  - ☒ Etibarlıq;
  - ☐ Ardıcılıq;
  - ☐ Proqnoz verə bilmək;
  - ☐ Konservativlik.
- 

Sual: Amortizasiya prosesi aşağıdakı kimi təqdim oluna bilər: (Çəki: 1)

- ☐ Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
  - ☐ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
  - ☒ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
  - ☐ Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərinə qədər silinməsi;
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: MMUS-a uyğun olaraq maliyyə hesabatında əhəmiyyətli səhvlər hesab olunur: (Çəki: 1)

- ☐ maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır
  - ☐ hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır
  - ☒ həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
  - ☐ maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: "Yığılmış amortizasiya" hesabının qalığı nəyi əks etdirir? (Çəki: 1)

- ☐ Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
  - ☐ Ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
  - ☐ Cari dövrün xərclərinə aid edilən məbləği;
  - ☒ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;
  - ☐ Bütün qeyd olunanlar düzdür.
- 

Sual: Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı

üsulla silinməsi prosesidir? (Çəki: 1)

- ☐ Bərabər və obyektiv üsulla;
  - ☐ Qısaldılmış müddətdə və etibarlı şəkildə;
  - ☒ Sistemativ və səmərəli əsasla;
  - ☐ Konservativ bazar yanaşması əsasında;
  - ☐ Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
- 

Sual: Amortizasiya hesablanması aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır? (Çəki: 1)

- ☐ Xətti metod;
  - ☐ Azalan qalıq metodu;
  - ☒ Məhsulun həcminə bərabər silinmə metodu;
  - ☐ Xətti metod və azalan qalıq metodu;
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Əsas vəsaitlərin təsərrüfatdan çıxmasından olan mənfəət və ya zərər nəyin müqayisəsi nəticəsində müəyyən olunur? (Çəki: 1)

- ☐ Aktivin ilkin və bərpa dəyərinin;
  - ☐ Aktivin ilkin və qalıq dəyərinin;
  - ☐ Aktivin ilkin dəyəri və onun satışı nəticəsində əldə olunan gəlirin;
  - ☒ Aktivin qalıq dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
  - ☐ Aktivin bərpa dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
- 

Sual: Təsisçilərdən cari istifadə üçün daxil olan bina səhmdar cəmiyyəti olmayan müəssisənin nizamnamə kapitalına qoyulmuşdur: (Çəki: 1)

- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113-2 "Təyinatı üzrə istismara torpaq, tikili və avadanlıqlar"
  - ☐ Debet 121-2 "Binalar-Dəyər" Kredit 301 "Nominal (nizamnamə) kapitalı"
  - ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
  - ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 152 "Birgə müəssisələrə investisiyalar"
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: Kommersiya təşkilatlarının maliyyə vəziyyətini hansı tənlik xarakterizə edir? (Çəki: 1)

- ☐  $A=K+\ddot{O}+G$
  - ☐  $K=A+\ddot{O}-R$
  - ☐  $O=A-K+G-R$
  - ☒  $A=K+\ddot{O}$
  - ☐  $A=K+\ddot{O}+G-R$
- 

Sual: "Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir" təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir? (Çəki: 1)

- ☐ aktivin tərkibinə dəyişiklik yaranır
- ☐ passivin tərkibinə dəyişiklik yaranır

- ☐ aktiv və passivdə artım yaranır
  - ☒ aktiv və passivin tərkibinə azalma yaranır
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: Balansın hansı elementi əsas element hesab edilir? (Çəki: 1)

- ☐ Mühasibat uçotunun hesabları
  - ☒ Balansın maddələri
  - ☐ Balansın valyutası
  - ☐ Balansın bərabərliyi
  - ☐ Balansın aktiv və passivinin eyniliyi
- 

Sual: Müəssisənin hesablama hesabından fəhlə və qulluqçuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablasmalar", Kt 222 "Yolda olan köçürmələr"
  - ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablasmalar", Kt 223 "Bankdakı hesablama hesabı"
  - ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablasmalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
  - ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablasmalar", Kt 221 "Kassa"
  - ☐ Dt 223 "Bankdakı hesablama hesabı", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablasmalar"
- 

Sual: İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Dt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablasmalar"
  - ☐ Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablasmalar"
  - ☐ Dt 761 "Fövqəladə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablasmalar"
  - ☐ Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablasmalar"
  - ☒ Dt 201 "Material ehtiyatları", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablasmalar"
- 

Sual: Əməyin ödənilməsinin əsas formaları hansılardır? (Çəki: 1)

- ☐ Əsas və vaxtamuz
  - ☒ Vaxtamuzd və işəmuzd
  - ☐ Əsas və əlavə
  - ☐ İşəmuzd və əlavə
  - ☐ Vaxtamuzd və əlavə
- 

Sual: Xərclər mənfəət və zərərlər haqqında hesabatda o zaman tanınır ki, aşağıdakıları etibarlı şəkildə ölçmək mümkün olsun: (Çəki: 1)

- ☐ aktivlərin azalmasını;
- ☐ öhdəliklərin artmasını;

- ☒ aktivlərin azalması və öhdəliklərin artmasını;
  - ☐ borclar üzrə xərclərin kapitallaşdırılması nəticəsində öhdəliklərin artmasını;
  - ☐ aktivlərin artması, yaxud öhdəliklərin azalmasını;
- 

Sual: Mənfəət və zərər haqqında hesabatda "Satışın maya dəyəri" maddəsində aşağıdakı xərclər əks olunmalıdır. (Çəki: 1)

- ☐ birbaşa material xərcləri;
  - ☐ birbaşa əmək haqqı xərcləri;
  - ☐ dolayı (üstəlik) istehsal xərcləri;
  - ☐ kommersiya xərcləri;
  - ☒ birbaşa material xərcləri; birbaşa əmək haqqı xərcləri; dolayı (üstəlik) istehsal xərcləri;
- 

Sual: Hansı hallarda xidmətlərin göstərilməsindən əldə olunan gəlir tanınır. (Çəki: 1)

- ☒ əməliyyatın hesabat tarixinə olan yekunlaşma səviyyəsindən asılı olaraq;
  - ☐ müqavilənin bağlanma anında;
  - ☐ əməliyyatın tam yekunlaşdıqdan sonra;
  - ☐ bankda olan hesablaşma hesabına daxil edildikdən sonra;
  - ☐ heç bir cavab düz deyil;
- 

Sual: Gəlir mühasibat uçotunda pul ifadəsində hesablanmış aşağıdakı məbləğdə əks etdirilir: (Çəki: 1)

- ☐ pul vəsaitləri, əmlak məbləğində;
  - ☒ pul vəsaitləri, əmlak, debitor borcları
  - ☐ pul vəsaitlərinin, mübadilə müqaviləsi şərtləri əsasında öz əmlakının verilməsi üzrə öhdəliklər yerinə yetirilmədən daxil olan əmlakın, qiymətli kağızların məbləğində;
  - ☐ pul vəsaitləri, qiymətli kağızların nominal dəyəri, investorların qoyuluşları məbləğində;
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: D-t 223 "Bankdakı hesablaşma hesabı" K-t 611 "Sair əməliyyat gəlirləri" nəyi əks etdirir. (Çəki: 1)

- ☒ Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin alınması;
  - ☐ Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;
  - ☐ Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini;
  - ☐ Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;
  - ☐ Düzgün cavab yoxdur;
- 

Sual: Müəssisənin bir neçə hesablaşma hesabı olduğu zaman kassa qalığının limiti necə təyin olunur? (Çəki: 1)

- ☐ Müəssisə və bank arasında bağlanmış kredit müqaviləsinə əsasən
- ☐ Hesab açılmış hər bank ilə ayrılıqda
- ☒ Müəssisənin qərarından asılı olaraq ona xidmət edən banklardan biri tərəfindən
- ☐ Xidmət edən banklardan hər biri ilə, onların vasitəsilə aparılan hesablaşmaların

payına uyğun olaraq

- ☐ Düzgün cavab yoxdur
- 

Sual: Aşağıdakılardan hansı nağdsız hesablaşmalara aiddir? (Çəki: 1)

- ☐ Çeklər
  - ☐ Veksellər
  - ☐ Inkasso üzrə
  - ☐ Ödəniş tələbnaməsi ilə
  - ☒ Çeklər, inkasso üzrə, ödəniş tələbnaməsi ilə
- 

Sual: Ödəniş tələbnaməsinin qismən ödənilməsi əməliyyatı mühasibat uçotu hesablarında nə zaman əks etdirilir? (Çəki: 1)

- ☐ Ödəniş tələbnaməsi banka daxil olduqca
  - ☐ Yalnız sonuncu ödəniş edildikdən sonra
  - ☐ Hesablaşma hesabında pul vəsaiti olduğu zaman
  - ☒ Hesabdan pul vəsaitləri silindikcə
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir əməliyyatı hansı yazılışla rəsmiyyətə salınır? (Çəki: 1)

- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 521 "Vergi öhdəlikləri" – Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
  - ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"
  - ☐ Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
  - ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Kassa əməliyyatlarının aparılması qaydalarının pozulması özünü nədə təzahür edə bilər? (Çəki: 1)

- ☐ Başqa müəssisələrlə müəyyən olunmuş məbləğdən yuxarı nağd pullarla hesablaşmaların aparılmasında
  - ☐ Xüsusi təchiz olunmuş mərkəzi kassa otağının olmamasında
  - ☐ Pul vəsaitinin kassaya mədaxil olunmamasında
  - ☐ Kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılması halında
  - ☒ Başqa müəssisələrlə təyin olunmuş məbləğdən yuxarı nağd pulla hesablaşmaların aparılmasında, pul vəsaitinin kassaya mədaxil olunmamasında, kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılmasında
- 

Sual: Statistika uçotunda hansı məlumatlardan istifadə edilir? (Çəki: 1)

- ☐ mühasibat hesabatı tərtib etmək üçün zəruri məlumatlardan
- ☒ xalq təsərrüfatı sahəsində kütləvi xarakterə malik halların öyrənilməsini göstərən məlumatlardan
- ☐ kommersiya strukturlu fəaliyyətlə bağlı olan halların öyrənilməsini göstərən məlumatlardan
- ☐ ayrı-ayrı hesabları tərtib etmək üçün tələb olunan məlumatlardan
- ☐ statistik məlumatların təsərrüfat uçotunun digər növləri və müqayisə edilməsini

Sual: Materialların yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 201 "Material ehtiyatları", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
  - ☐ Dt 201 "Material ehtiyatları", Kt 202 "İstehsal ehtiyatları"
  - ☐ Dt 207 "Digər ehtiyatlar", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
  - ☐ Dt 201 "Material ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"
  - ☒ Dt 201 "Material ehtiyatları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- 

Sual: Alıcıya verilmiş avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qısamüddətli avanslar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
  - ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qısamüddətli avanslar"
  - ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri"
  - ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
  - ☐ Bütün cavablar düzdür
- 

Sual: Ümitsiz debitor borcunun silinməsindən olan zərər hesablarda aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 217 "Digər qısamüddətli debitor borcları"
  - ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
  - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
  - ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 217 "Digər qısamüddətli debitor borcları"
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Malsatana çatmalı olan cərimə məbləği hesablanıb: (Çəki: 1)

- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
  - ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 545 "Digər qısamüddətli öhdəliklər"
  - ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
  - ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: ƏDV-nin obyektləri kimi aşağıdakılar çıxış edir: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar
- ☐ Yerli hakimiyyət orqanlarına və dövlət hakimiyyət orqanlarına aid olan müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər
- ☒ Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar, təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar); Azərbaycan

Respublikasının ərazisində satılan öz istehsalı olan mallar.

- ☐ Təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar)
  - ☐ Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar
- 

Sual: Torpaq vergisinin hesablanması hansı hesabın debetində əks etdirilir? (Çəki: 1)

- ☐ 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
  - ☐ 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
  - ☒ 202 «İstehsalat xərcləri»
  - ☐ 601 «Satış»
  - ☐ 801 «Ümumi mənfəət»
- 

Sual: Advalor (aksiz) dərəcələri müəyyən edilmiş aksizli məhsulun istehsalı və satışı ilə məşğul olan müəssisələr üçün vergitutma bazası hesab olunur: (Çəki: 1)

- ☐ Aksiz daxil olmala məhsulun faktiki maya dəyəri
  - ☐ ƏDV və aksiz daxil olmamaqla məhsulları tam faktiki maya dəyəri
  - ☒ ƏDV və aksiz daxil olmamaqla buraxılış qiyməti
  - ☐ ƏDV və aksiz daxil olmaqla buraxılış qiyməti
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Təxirə salınmış vergi aktivi yaranır: (Çəki: 1)

- ☐ Vergi xərcləri təxirə salınmış vergi öhdəliyini üstələyən məbləğ olduqda
  - ☐ Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
  - ☐ Təxirə salınmış vergi öhdəliyinin məbləği vergi xərclərinin məbləğini üstələdikdə
  - ☒ Ödəniləsi olan vergi məbləği vergi xərclərinin məbləğini üstələdikdə
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Səhmdar cəmiyyətin nizamnamə kapitalının artırılması aşağıdakı yolla həyata keçirilir: (Çəki: 1)

- ☐ Mənfəətin yenidən investisiyası şəklində əlavə qoyuluşlar edilməsi yolu ilə
  - ☐ Bölüşdürülməmiş mənfəət şəklində əlavə vəsaitlərin qoyulması yolu ilə
  - ☐ Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması yolu ilə
  - ☐ Səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
  - ☒ Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması, səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- 

Sual: Əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt

Sual: Nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
  - ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
  - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
  - ☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
  - ☒ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- 

Sual: Yenidən qiymətləndirilmiş əsas vəsaitlər təsərrüfatdan çıxan zaman yenidən qiymətləndirmə üzrə ehtiyat məbləği: (Çəki: 1)

- ☐ Yenidənqiymətləndirmə üzrə ehtiyatların tərkibində qalmaqda davam edir
  - ☐ Nizamnamə üzrə ehtiyata birləşdirilir
  - ☐ Nizamnamə kapitalına birləşdirilir
  - ☐ Eyni vaxtda əks etdirilən zərərlə birlikdə ləğv edilir
  - ☒ Bölüşdürülməmiş mənfəətə birləşdirilir
- 

Sual: Buraxılmış səhmlərin nominaldan yuxarı qiymətlə yerləşdirilməsindən əldə olunan emissiya gəliri aşağıdakı yazılışla əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
  - ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
  - ☐ Dt 221 "Kassa", Kt 311 "Emissiya gəliri"
  - ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 311 "Emissiya gəliri"
  - ☒ Dt 221 "Kassa", Kt 311 "Emissiya gəliri" - Dt 223 "Bank hesablaşma hesabları", Kt 311 "Emissiya gəliri"
- 

Sual: MHBS tərəfindən kommersiya müəssisələri üçün müəyyən olunmuş mühasibat uçotunun aparılması və maliyyə hesabatının tərtib olunması qaydaları aid edilir: (Çəki: 1)

- ☐ İctimai əhəmiyyətli qurumlara
  - ☐ İctimai fondlara
  - ☐ Kommersiya müəssisələri və ictimai əhəmiyyətli qurumlara
  - ☐ Büdcə təşkilatlarına
  - ☒ Kommersiya müəssisə və təşkilatlarına
- 

Sual: Kapitalın tərkibinə daxildir: (Çəki: 1)

- ☐ Təsisçilərdən alınan uzunmüddətli borclar
  - ☐ Nizamnamə kapitalı
  - ☐ Bölüşdürülməmiş mənfəət
  - ☐ Gözlənilən ödəmələr üçün ehtiyatlar
  - ☒ Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət
-

Sual: Keçmiş illərin bölüşdürülməmiş mənfəət məbləğinin bölüşdürülməsi hesablarda aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
  - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 344 "Elan edilmiş dividendlər"
  - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
  - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 335 "Sair ehtiyatlar"
  - ☒ Bütün cavablar düzdür
- 

Sual: Öhdəliklər tanınarkən aşağıdakı kriteriyalara əməl edilməlidir: (Çəki: 1)

- ☐ Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir
  - ☐ Öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
  - ☐ Cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi və öhdəliyin ödənilməsi məbləğinin etibarlı şəkildə müəyyən olunması mütləq deyildir
  - ☐ Tanınma ödənilməli olan öhdəliyin yalnız etibarlı şəkildə ölçülməsini tələb edir
  - ☒ Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir və öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
- 

Sual: Qısamüddətli öhdəliklərin silinməsi üçün hansı hesablaşma formasından istifadə edilir? (Çəki: 1)

- ☐ Ödəniş tapşırığı
  - ☐ İnkasso ilə hesablaşmalar
  - ☐ Çek vasitəsi ilə hesablaşmalar
  - ☐ Akkreditiv vasitəsi ilə hesablaşmalar
  - ☒ Ödəniş tapşırığı, inkasso ilə hesablaşmalar, akkreditiv vasitəsi ilə hesablaşmalar.
- 

Sual: Mal-material ehtiyatları və xərclər kreditləşdirilməyə bu qiymətləndirilmələr üzrə qəbul edilir: (Çəki: 1)

- ☐ Normativ
  - ☐ İlkin
  - ☒ Balans
  - ☐ Plan üzrə
  - ☐ Faktiki
- 

Sual: Əvvəlcədən verilmiş avans hesabına satıcılar qarşısında öhdəliklər ödənilir: (Çəki: 1)

- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- ☒ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 243 «Verilmiş qısamüddətli avanslar»

- ☐ D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
  - ☐ D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 223 «Bank hesablaşma hesabları»
  - ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»
- 

Sual: Uzunmüddətli kreditlərə və borclara rəğmən uçot siyasətində nəzərdə tutula bilər (Çəki: 1)

- ☐ Müəssisə rəhbərinin sərəncamına əsasən uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
  - ☐ Ayrıca sintetik və yaxud subhesabda uzunmüddətli borcların əks olunmasını
  - ☐ 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini
  - ☐ Məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
  - ☒ 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini, məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- 

Sual: “Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir” təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir? (Çəki: 1)

- ☐ Aktivin tərkibində dəyişiklik yaranır
  - ☐ Passivin tərkibində dəyişiklik yaranır
  - ☐ Aktiv və passivdə atırm yaranır
  - ☒ Aktiv və passivin tərkibində azalma yaranır
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Aktiv nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır? (Çəki: 1)

- ☐ ötən hadisələrin nəticəsində meydana çıxır
  - ☐ müəssisə tərəfindən nəzarət olunur
  - ☐ kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
  - ☐ aktivlərin dəyərini dəqiq ölçmək olur
  - ☒ bütün cavablar düzgündür
- 

Sual: Aşağıdakı əməliyyatlardan balansın aktivinin tərkibində dəyişikliyə səbəb olanı seçin: (Çəki: 1)

- ☐ müəssisə kreditlə mal almışdır
  - ☐ işçilərə əmək haqqı hesablanmışdır
  - ☐ hesablanmış əmək haqqı ödənilmişdir
  - ☐ banka olan kredit öhdəliyi geri qaytarılmışdır
  - ☒ alıcı firmadan müəssisənin bank hesabına vəsait daxil olmuşdur
- 

Sual: Balansa əsasən qısamüddətli aktivlərin cəmini tapın: (Əlavə1) (Çəki: 1)

**Balans – 1**  
**Elavə 1**

| Aktiv              |        | Passiv                       |        |
|--------------------|--------|------------------------------|--------|
| Bankdakı h/h       | 10.000 | Nizamnamə kapitalı           | 80.000 |
| Kassa              | 1.000  | Uzunmüddətli bank kreditləri | 30.000 |
| Mallar             | 30.000 | Satıcılara olan borc         | 25.000 |
| Ofis               | 40.000 | İşçilərə borc                | 5.000  |
| Avadanlıq          | 8.000  | Vergi öhdəliyi               | 3.000  |
| Materiallar (tara) | 5.000  | Mənfeet                      | 6.000  |
| Lisənziya          | 5.000  | Elavə kapital                | 10.000 |
| Kompüter           | 2.000  |                              |        |
| Program təminatı   | 500    |                              |        |
| Avtomobil          | 30.000 |                              |        |
| Ofis mebeli        | 2.000  |                              |        |
| Yaracaq            | 300    |                              |        |
| Kağız – A4         | 200    |                              |        |
| Debitor borcları   | 25.000 |                              |        |

- ☒ 71.500
- ☐ 76.500
- ☐ 66.500
- ☐ 81.500
- ☐ 61.500

Sual: Balansa əsasən müəssisənin əsas vəsaitlərinin cəmini tapın: (Əlavə 1) (Çəki: 1)

**Balans – 1**  
**Elavə 1**

|                    | Aktiv  | Passiv                              |
|--------------------|--------|-------------------------------------|
| Bankdakı h/h       | 10.000 | Nizamnamə kapitalı 80.000           |
| Kassa              | 1.000  | Uzunmüddətli bank kreditləri 30.000 |
| Mallar             | 30.000 | Satıcılara olan borc 25.000         |
| Ofis               | 40.000 | İşçilərə borc 5.000                 |
| Avadanlıq          | 8.000  | Vergi öhdəliyi 3.000                |
| Materiallar (tara) | 5.000  | Mənfeet 6.000                       |
| Lisənziya          | 5.000  | Elavə kapital 10.000                |
| Kompüter           | 2.000  |                                     |
| Program təminatı   | 500    |                                     |
| Avtomobil          | 30.000 |                                     |
| Ofis mebeli        | 2.000  |                                     |
| Yaracaq            | 300    |                                     |
| Kağız – A4         | 200    |                                     |
| Debitor borcları   | 25.000 |                                     |

- ☒ 82.000
- ☐ 87.000
- ☐ 122.000
- ☐ 127.000
- ☐ 117.000

Sual: Balansa əsasən müəssisənin cəlb olunmuş vəsaitləri nə qədərdir? (Əlavə 1) (Çəki: 1)

**Balans – 1**  
**Elavə 1**

|                    | Aktiv  | Passiv                              |
|--------------------|--------|-------------------------------------|
| Bankdakı h/h       | 10.000 | Nizamnamə kapitalı 80.000           |
| Kassa              | 1.000  | Uzunmüddətli bank kreditləri 30.000 |
| Mallar             | 30.000 | Satıcılara olan borc 25.000         |
| Ofis               | 40.000 | İşçilərə borc 5.000                 |
| Avadanlıq          | 8.000  | Vergi öhdəliyi 3.000                |
| Materiallar (tara) | 5.000  | Mənfeet 6.000                       |
| Lisənziya          | 5.000  | Elavə kapital 10.000                |
| Kompüter           | 2.000  |                                     |
| Program təminatı   | 500    |                                     |
| Avtomobil          | 30.000 |                                     |
| Ofis mebeli        | 2.000  |                                     |
| Yaracaq            | 300    |                                     |
| Kağız – A4         | 200    |                                     |
| Debitor borcları   | 25.000 |                                     |

- ☒ 63.000
- ☐ 73.000
- ☐ 58.000
- ☐ 78.000
- ☐ 53.000

Sual: Balansa əsasən müəssisənin qeyri-maddi aktivlərinin cəmini tapın: (Çəki: 1)

**Balans – 1**  
**Əlavə 1**

|                    | Aktiv  | Passiv                              |
|--------------------|--------|-------------------------------------|
| Bankdakı h/h       | 10.000 | Nizamnamə kapitalı 80.000           |
| Kassa              | 1.000  | Uzunmüddətli bank kreditləri 30.000 |
| Mallar             | 30.000 | Satıcılara olan borc 25.000         |
| Ofis               | 40.000 | İşçilərə borc 5.000                 |
| Avadanlıq          | 8.000  | Vergi öhdəliyi 3.000                |
| Materiallar (tara) | 5.000  | Mənfeet 6.000                       |
| Lisənziya          | 5.000  | Əlavə kapital 10.000                |
| Kompüter           | 2.000  |                                     |
| Program təminatı   | 500    |                                     |
| Avtomobil          | 30.000 |                                     |
| Ofis mebeli        | 2.000  |                                     |
| Yaracaq            | 300    |                                     |
| Kağız – A4         | 200    |                                     |
| Debitor borcları   | 25.000 |                                     |

- ☒ 5.500
- ☐ 5.000
- ☐ 7.500
- ☐ düzgün cavab yoxdur
- ☐ 7.700

Sual: Balansa əsasən uzunmüddətli aktivlərin cəmini tapın: (Əlavə 1) (Çəki: 1)

**Balans – 1**  
**Elave 1**

|                    | Aktiv  | Passiv                              |
|--------------------|--------|-------------------------------------|
| Bankdakı h/h       | 10.000 | Nizamname kapitalı 80.000           |
| Kassa              | 1.000  | Uzunmüddətli bank kreditləri 30.000 |
| Mallar             | 30.000 | Satıcılara olan borc 25.000         |
| Ofis               | 40.000 | İşçilərə borc 5.000                 |
| Avadanlıq          | 8.000  | Vergi öhdəliyi 3.000                |
| Materiallar (tara) | 5.000  | Mənfeet 6.000                       |
| Lisensiya          | 5.000  | Elave kapital 10.000                |
| Kompüter           | 2.000  |                                     |
| Program təminatı   | 500    |                                     |
| Avtomobil          | 30.000 |                                     |
| Ofis mebeli        | 2.000  |                                     |
| Yaracaq            | 300    |                                     |
| Kağız – A4         | 200    |                                     |
| Debitor borcları   | 25.000 |                                     |

- ☒ 87.500
- ☐ 92.500
- ☐ 82.500
- ☐ 97.500
- ☐ düzgün cavab yoxdur

Sual: Gəlirlər nə zaman maliyyə hesabatının elementi kimi tanınır? (Çəki: 1)

- ☐ pul vəsaitləri daxil olduqdan sonra
- ☐ xərclər tanındıqdan sonra
- ☐ mənfəət alındıqdan sonra
- ☐ gəlirlər və xərclər müqayisə olunduqdan sonra
- ☒ düzgün cavab yoxdur

Sual: Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir? (Çəki: 1)

- ☐ gəlirlər, xərclər və kapital
- ☐ gəlirlər, öhdəliklər və kapital
- ☐ aktivlər, öhdəliklər və gəlirlər
- ☐ aktivlər, kapital və gəlirlər
- ☒ aktivlər, öhdəliklər və kapital

Sual: Kommersiya təşkilatları üçün MMUS-un konseptual əsasları nəyi izah edir? (Çəki: 1)

- ☐ maliyyə uçotu və hesabatın məqsədini
  - ☐ maliyyə uçotu və hesabatın elementlərini
  - ☐ maliyyə uçotu və hesabatın elementlərinin tanınması meyarlarını
  - ☐ kapitalın mahiyyəti və onun saxlanması konsepsiyası
  - ☒ bütün cavablar düzgündür
- 

Sual: Kommersiya təşkilatlarının maliyyə vəziyyətini hansı tənlik xarakterizə edir? (Çəki: 1)

- ☐  $A=K+\ddot{O}+G$
  - ☐  $K=A+\ddot{O}-R$
  - ☐  $O=A-K+G-R$
  - ☒  $A=K+\ddot{O}$
  - ☐  $A=K+\ddot{O}+G-R$
- 

Sual: Maliyyə uçotunda və hesabatda elementlər hansı ardıcılıqla tanınır? (Çəki: 1)

- ☐ uçot və hesabatın elementləri aşkarlandıqda
  - ☐ elementlərin tanınma meyarlarına uyğunluğu
  - ☐ elementlərin maliyyə uçotunda və hesabatda tanınması
  - ☒ uçot və hesabatın elementləri aşkarlandıqda, elementlərin tanınma meyarlarına uyğunluğu, elementlərin maliyyə uçotunda və hesabatda tanınması
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: MMUS-a uyğun olaraq öhdəliklərin ödənilməsi aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir: (Çəki: 1)

- ☐ bir il
  - ☐ cari hesabat ilində
  - ☒ hesabat tarixindən sonrakı 12 ay
  - ☐ İonun tanınmasından sonrakı 12 ay
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: Öhdəlik nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır? (Çəki: 1)

- ☐ şirkət tərəfindən nəzarət edilir
  - ☐ kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
  - ☐ dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
  - ☐ ödənmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər
  - ☒ bütün cavablar düzgündür
- 

Sual: "Əsas vəsaitlərin amortizasiyası" və "Qeyri-maddi aktivlərin amortizasiyası" maddələri olmayan balans necə adlanır? (Çəki: 1)

- ☐ Giriş balansı;
- ☐ Brutto-balans;
- ☐ Nəticə balansı;
- ☒ Netto-balans;

- ☐ Likvid balansı.
- 

Sual: Aşağıdakı bərabərliklərdən hansı əsas balans bərabərliyinin açılışıdır? (Çəki: 1)

- ☐ Aktivlər = Öhdəliklər+Xüsusi kapital-Gəlirlər-Xərclər;
  - ☒ Aktivlər+Xərclər=Öhdəliklər +Xüsusi kapital+Gəlirlər;
  - ☐ Aktivlər-Öhdəliklər=Xüsusi kapital-Gəlirlər-Xərclər;
  - ☐ Aktivlər=Gəlirlər+Xərclər-Öhdəliklər;
  - ☐ Aktivlər+Gəlirlər=Öhdəliklər+Xüsusi kapital-Xərclər.
- 

Sual: Balansın hansı elementi əsas element hesab edilir? (Çəki: 1)

- ☐ Mühasibat uçotunun hesabları
  - ☒ Balansın maddələri
  - ☐ Balansın valyutası
  - ☐ Balansın bərabərliyi
  - ☐ Balansın aktiv və passivinin eyniliyi
- 

Sual: Debitor borcunun 400 manat ödənilməsi o deməkdir ki: (Çəki: 1)

- ☒ Aktivlər 400 manat məbləğində artıb və aktivlər 400 manat məbləğində azalıb;
  - ☐ Aktivlər 400 manat məbləğində artıb və öhdəliklər 400 manat məbləğində azalıb;
  - ☐ Öhdəliklər 400 manat məbləğində azalıb və xüsusi kapital 400 manat məbləğində artıb;
  - ☐ Aktivlər 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində azalıb;
  - ☐ Xüsusi kapital 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində artıb
- 

Sual: Hesabatın hər hansı bir maddəsinin əhəmiyyətliliyini müəyyən etmək üçün mühasib aşağıdakı göstəricilərdən hansı ilə onu müqayisə etməyə bilər? (Çəki: 1)

- ☐ Məcmu aktivlər;
  - ☐ Məcmu öhdəliklər;
  - ☒ İşçilərin ümumi sayı;
  - ☐ Xalis mənfəət;
  - ☐ Debitor borcu.
- 

Sual: Hesablaşma hesabı vasitəsilə həyata keçirilə bilər: (Çəki: 1)

- ☒ kassa, hesablaşma və kredit əməliyyatları
  - ☐ kredit əməliyyatları
  - ☐ hesablaşma əməliyyatları
  - ☐ kassa əməliyyatları
  - ☐ bütün cavablar düzgündür
- 

Sual: Xüsusi kapital nəyi əks etdirir? (Çəki: 1)

- ☐ Kreditorların iddia etdiyi aktivlərdə olan payı;
- ☒ Səhmdarların iddia etdiyi aktivlərdə olan payı;
- ☐ Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı;
- ☐ Debitorların iddia etdiyi aktivlərdə olan payı;

- ☐ İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı;
- 

Sual: Mənfəət və zərərlər haqqında hesabatda nə əks olunur? (Çəki: 1)

- ☐ Müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər;
  - ☐ Müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki və xüsusi kapitaldakı dəyişikliklər;
  - ☒ Müəyyən dövr ərzindəki gəlirlər və xərclər;
  - ☐ Hesabat dövrünə aktivlərin, öhdəliklərin və xüsusi kapitalın vəziyyəti;
  - ☐ Hesabat dövrünə xərclər, dividendlər və xüsusi kapitalın vəziyyəti.
- 

Sual: Mühasibat balansının tanınmasını tam xarakterizə et: (Çəki: 1)

- ☐ Mühasibat balans-təsərrüfat əməliyyatları üzərində nəzarət etmək üçün informasiyaların balans ümumiləşdirilməsi üsuludur
  - ☒ Mühasibat balans-iqtisadi informasiyaların qruplaşdırma üsuludur
  - ☐ Mühasibat balans-əmlakın, xüsusi kapitalın və öhdəliklərin pul ifadəsində qruplaşdırma və əks etdirmə üsuludur
  - ☐ Mühasibat balans-təsərrüfat vəsaitlərinin əks etdirilməsi üsuludur
  - ☐ Mühasibat balans-mühasibat hesabları ilə əlaqəli və maliyyə nəticəsinin əks etdirilməsi üsuludur
- 

Sual: Mühasibat hesabatına verilən tələblər (keyfiyyət göstəriciləri) hansılardır? (Çəki: 1)

- ☐ İnformasiyanın aydınlığı, neytrallığı və müqayisəliliyi;
  - ☐ İnformasiyanın dürüstlüyü və tamlığı;
  - ☐ Göstəricilərin əhəmiyyətliyi;
  - ☒ İnformasiyanın aydınlığı, informasiyanın həqiqiliyi və tamlığı, göstəricilərin əhəmiyyətliyi, neytrallığı və müqayisəliliyi;
  - ☐ İnformasiyanın həqiqiliyi və göstəricilərin əhəmiyyətliyi
- 

Sual: Mühasibat uçotu metodunun hansı ünsürləri digər iqtisad elmləri üçün ümumi hesab olunur? (Çəki: 1)

- ☐ Balans, ikili yazılış üsulu;
  - ☐ Qiymətləndirmə, balans, hesablar sistemi;
  - ☒ Qiymətləndirmə, balans, kalkulyasiya, inventarlaşma;
  - ☐ Sənədləşmə, inventarlaşma;
  - ☐ Inventarlaşdırma.
- 

Sual: Mühasibat uçotunun hansı obyektləri öhdəliklərə aiddir? (Çəki: 1)

- ☐ Debitor borcları
  - ☐ Yola salınmış malar üzrə alıcılarla hesablaşmalar
  - ☒ Pensiya fonduna ayırmalar üzrə borclar
  - ☐ Bitməmiş istehsal
  - ☐ Alınmış veksellər üzrə hesablaşmalar.
- 

Sual: Təmiz gəlir nə vaxt yaranır? (Çəki: 1)

- ☐ Aktivlər > Öhdəliklər
- ☐ Gəlirlər = Xərclər;

- ☒ Gəlirlər > Xərclər;
  - ☐ Gəlirlər < Xərclər;
  - ☐ Aktivlər = Öhdəliklər
- 

Sual: Valyuta sərvətləri (qiymətliləri) dedikdə nəyi başa düşürsünüz? (Çəki: 1)

- ☒ təbii qiymətli daşları (zərgərlik və digər məişət əşyaları istisna olmaqla)
  - ☐ zərgərlik məmulatlarını
  - ☐ qiymətli daşların tullantıları
  - ☐ məişət əşyaları
  - ☐ bütün cavablar düzgündür
- 

Sual: Hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə qeyri-maddi aktivlərin qiymətdən düşməsi müəyyən olunur? (Çəki: 1)

- ☐ MHBS 16 "Əsas vəsaitlər"
  - ☐ MHBS 38 "Qeyri-maddi aktivlər"
  - ☐ MHBS 22 "Müəssisələrin birləşdirilməsi"
  - ☐ MHBS 17 "İcarə"
  - ☒ MHBS 36 "Aktivlərin qiymətdən düşməsi"
- 

Sual: Qeyri-maddi aktivlər əsas vəsaitlərdən nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ Yüksək dəyəri ilə;
  - ☐ Uzun faydalı istifadə müddəti ilə;
  - ☒ Maddi-əşya formasının olmaması ilə;
  - ☐ Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;
  - ☐ Nisbətən yüksək likvidliyi ilə
- 

Sual: Qeyri-maddi aktivlər necə uçot obyektidir? (Çəki: 1)

- ☐ Fiziki xassəyə malik olmayan
  - ☒ Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
  - ☐ Daimi və ya uzun müddət gəlir gətirən
  - ☐ Yüksək dəyərə malik olan
  - ☐ Yüksək likvidli
- 

Sual: Qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir? (Çəki: 1)

- ☐ İlkin dəyərə və faydalı iqtifadə müddətinə
  - ☒ Qalıq dəyərinə və faydalı iqtifadə müddətinə
  - ☐ İstehsal olunan məhsulun həcminə və faydalı iqtifadə müddətinə
  - ☐ Qalıq dəyəri və istismar yerinə
  - ☐ Faydalı istifadə müddətinə və istismar yerinə
- 

Sual: Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər hansı kateqoriyaya aiddir? (Çəki: 1)

- ☐ Cari istehsal və tədavül xərclərinə
- ☒ Uzunmüddətli investisiyalara

- ☐ Maliyyə qoyuluşlarına
  - ☐ Xüsusi kapitalla
  - ☐ Qısamüddətli öhdəliklərə.
- 

Sual: Emitentlər üzrə qruplaşdırmaya görə hansı maliyyə qoyuluşları mövcuddur? (Çəki: 1)

- ☐ İnvestisiya və qeyri-investisiya
  - ☒ Dövlət və qeyri-dövlət
  - ☐ Pay və borc
  - ☐ Adlı və təqdim edənə
  - ☐ Pul bazarına və kapital bazarına
- 

Sual: Fəaliyyət yerinə görə qiymətli kağızların hansı növləri var? (Çəki: 1)

- ☐ Pay və borc
  - ☐ Dövlət və qeyri-dövlət
  - ☐ Adlı və təqdim edənə
  - ☐ İnvestisiya və qeyri-investisiya
  - ☒ Pul bazarına və kapital bazarına
- 

Sual: İnvestisiya alanla münasibətin xarakterinə görə maliyyə qoyuluşları hansı qruplara bölünür? (Çəki: 1)

- ☐ Pay və borc
  - ☒ Törəmə, asılı və sair müəssisələr
  - ☐ Dövlət və qeyri-dövlət
  - ☐ İnvestisiya və qeyri-investisiya
  - ☐ Pul bazarına və kapital bazarına
- 

Sual: Qiymətli kağızların emissiya dəyəri nədir? (Çəki: 1)

- ☒ İlk yerləşdirmə zamanı onların satış qiyməti
  - ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
  - ☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
  - ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Qiymətli kağızların kurs dəyəri nədir? (Çəki: 1)

- ☐ İlk yerləşdirmə zamanı onların satış qiyməti
  - ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
  - ☒ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
  - ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Qiymətli kağızların nominal dəyəri nədir? (Çəki: 1)

- ☐ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ☒ Qiymətli kağızların blankında göstərilən məbləğ

- ☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
  - ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Maliyyə qoyuluşları hansı məqsədlər üçün həyata keçirilir? (Çəki: 1)

- ☐ Xeyriyyə
  - ☒ Müəyyən sabit gəlirin əldə olunması, investisiya qoyulan obyektin təsərrüfat fəaliyyətinə nəzarət edilməsi və investisiyalar üzrə vergi güzəşti əldə etmək üçün
  - ☐ Xeyriyyə və vergi ödənişlərinin azaldılması üçün
  - ☐ Müəyyən sabit gəlir əldə olunması və vergi ödənişlərinin azaldılması üçün
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Maliyyə qoyuluşlarını həyata keçirmək üçün istifadə olunan borc vəsaitləri və öhdəliklərinə aiddir: (Çəki: 1)

- ☐ Bankın uzunmüddətli kreditləri
  - ☒ Gələcək hesabat dövrlərində ödənilməsi nəzərdə tutulan kreditor borcları
  - ☐ Əməyin ödənilməsi üzrə işçi heyətinə olan borclar
  - ☐ Vergi üzrə büdcə qarşısında olan borclar
  - ☐ Hesabat ilinin bölüşdürülməmiş mənfəəti
- 

Sual: Maliyyə qoyuluşlarının mənbəyi aşağıdakılardır: (Çəki: 1)

- ☒ Xüsusi vəsaitlər, müvəqqəti cəlb olunmuş vəsaitlər və nizamnamə kapitalı
  - ☐ Xüsusi vəsaitlər və büdcə maliyyələşmələri
  - ☐ Xüsusi vəsaitlər, məqsədli maliyyələşmələr və daxilolmalar
  - ☐ Nizamnamə kapitalı, mənfəət və büdcə maliyyələşmələri
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Mühasibat uçotunda səhmlər necə qiymətləndirilir? (Çəki: 1)

- ☒ Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
  - ☐ Alış dəyəri ilə
  - ☐ Qalıq dəyəri ilə
  - ☐ Bərpa dəyəri ilə
  - ☐ Nominal dəyəri ilə
- 

Sual: Nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə maliyyə qoyuluşları hansı qruplara bölünür? (Çəki: 1)

- ☒ Pay və borc
  - ☐ Dövlət və qeyri-dövlət
  - ☐ Adli və təqdim edənə
  - ☐ İnvestisiya və qeyri-investisiya
  - ☐ Pul bazarına və kapital bazarına
- 

Sual: Sahibinə münasibətinə görə qiymətli kağızların hansı növləri var? (Çəki: 1)

- ☐ Pay və borc
- ☐ Dövlət və qeyri-dövlət

- ☐ Adlı və təqdim edənə
  - ☐ İnvestisiya və qeyri-investisiya
  - ☒ Pul bazarına və kapital bazarına
- 

Sual: Əmlakın dəyərinin artması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 611 "Sair əməliyyat gəlirləri"
  - ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 641 "Fövqəladə gəlirlər"
  - ☒ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
  - ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 801 "Ümumi mənfəət (zərər)"
  - ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
- 

Sual: Alınmış veksəl üzrə faizlər əks olunan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
  - ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
  - ☐ Dt 311 "Emissiya gəliri", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
  - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
  - ☒ Dt 234 "Digər qısamüddətli investisiyalar", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
- 

Sual: Avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"
  - ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
  - ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
  - ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
  - ☒ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- 

Sual: Daşınmaz əmlaka investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 201 "Material ehtiyatları"
  - ☒ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 223 "Bankdakı hesablaşma hesabı"
  - ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
  - ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 233 "Qısamüddətli verilmiş borclar"
  - ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 234 "Digər qısamüddətli investisiyalar"
-

Sual: Daşınmaz əmlaka investisiyanı uçota almaq üçün hansı hesablar nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☒ 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
  - ☐ 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya"
  - ☐ 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
  - ☐ 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
  - ☐ 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
- 

Sual: Hesablaşma hesabına depozitlər üzrə faizlərin daxil olması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 611 "Sair əməliyyat gəlirləri"
  - ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 641 "Fövqəladə gəlirlər"
  - ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 801 "Ümumi mənfəət (zərər)"
  - ☒ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 216 "Faizlər üzrə qısamüddətli debitor borcları"
  - ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- 

Sual: İnvestisiya mülkiyyəti müəssisəyə nə kimi gəlir gətirə bilər? (Çəki: 1)

- ☐ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
  - ☐ Faiz və icarə haqqı kimi
  - ☐ Faiz, dividend və kapitalın dəyərinin artması kimi
  - ☒ İcarə haqqı və kapitalın dəyərinin artması kimi
  - ☐ Dividend və kapitalın dəyərinin artması kimi
- 

Sual: İnvestisiyalar müəssisəyə hansı şəkildə gəlir gətirir? (Çəki: 1)

- ☒ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması şəklində
  - ☐ Faiz və icarə haqqı şəklində
  - ☐ Faiz, dividend və kapitalın dəyərinin artması şəklində
  - ☐ Faiz, royalti və kapitalın dəyərinin artması şəklində
  - ☐ Kapitalın dəyərinin artması şəklində
- 

Sual: Yüklənmiş hazır məhsula görə alıcıdan veksəl alınan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
  - ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
  - ☒ Dt 234 "Digər qısamüddətli investisiyalar", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
  - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
  - ☐ Dt 311 "Emissiya gəliri", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
-

Sual: "Daşınmaz əmlaka investisiyalar" kateqoriyasından olan obyektin "əsas vəsaitlər" kateqoriyasına yerləşdirilməsi aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır: (Çəki: 1)

- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar – Dəyər" Kredit 121 – 1 "Torpaq – Dəyər"
  - ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar – Dəyər" Kredit 121 – 2 "Binalar – Dəyər"
  - ☐ Debet 121 – 1 "Torpaq – Dəyər" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar – Dəyər"
  - ☐ Debet 121 – 2 "Binalar – Dəyər" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar – Dəyər"
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: İnvestisiya daşınmaz əmlakın artırılan məbləği aşağıdakı mühasibat köçürülməsi ilə əks etdirilir: (Çəki: 1)

- ☐ Debet 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər" Kredit 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
  - ☐ Debet 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
  - ☒ Debet 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər" Kredit 611 – 2 "Yenidən qiymətləndirmədən gəlirlər"
  - ☐ Debet 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər" Kredit 801 "Ümumi mənfəət (zərər)"
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: İnvestisiya daşınmaz əmlakın qiymətinin aşağı salınma məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir: (Çəki: 1)

- ☐ Debet 801 "Ümumi mənfəət (zərər)" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
  - ☐ Debet 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
  - ☐ Debet 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
  - ☒ Debet 731 – 2 "Yenidən qiymətləndirilmədən xərclər" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
  - ☐ bütün cavablar düzgündür
- 

Sual: Depozit sertifikatının satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☒ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
  - ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
  - ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
  - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 223 "Bankdakı hesablaşma hesabı"
  - ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- 

Sual: Ehtiyat kapitalının vəsaiti hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 335 "Digər ehtiyatlar", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 335 "Digər ehtiyatlar", Kt 311 "Emissiya gəliri"

- ☐ Dt 335 "Digər ehtiyatlar", Kt 301 "Nominal (nizamnamə) kapital"
  - ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"
  - ☒ Dt 335 "Digər ehtiyatlar", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"
- 

Sual: Hansı növ əmlak investisiya mülkiyyətinin tərkibinə daxil deyil? (Çəki: 1)

- ☐ Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq
  - ☒ Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq
  - ☐ Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
  - ☐ Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili
  - ☐ Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
- 

Sual: Hazır məhsul hesabına dividendlər üzrə öhdəlikləri ödənilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 205 "Mallar"
  - ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 204 "Hazır məhsul"
  - ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 202 "İstehsal xərcləri"
  - ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 207 "Digər ehtiyatlar"
  - ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 201 "Material ehtiyatları"
- 

Sual: Hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 221 "Kassa"
  - ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 222 "Yolda olan köçürmələr"
  - ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 223 "Bankdakı hesablaşma hesabı"
  - ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
  - ☐ Dt 311 "Emissiya gəliri", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- 

Sual: Xalis mənfəət hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 301

“Nominal (nizamnamə) kapital”

- ☐ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
  - ☒ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- 

Sual: Ehtiyatların fasiləsiz uçuşu metoduna əsasən satılmış malların maya dəyəri nə zaman əks olunmalıdır? (Çəki: 1)

- ☐ Hər gün;
  - ☐ Hər ay;
  - ☐ Hər il;
  - ☒ Bilavasitə satış zamanı;
  - ☐ Hər kvartal.
- 

Sual: İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır? (Çəki: 1)

- ☐ Xammal;
  - ☐ Bitməmiş istehsal
  - ☒ Hazır məhsul;
  - ☐ Anbarda olan material;
  - ☐ Xammal və anbarda olan material
- 

Sual: Mal ehtiyatları harada əks olunur? (Çəki: 1)

- ☐ Mühasibat balansında əsas vəsaitlərin tərkibində;
  - ☐ Sair xərclər kimi Mənfəət və zərərlər haqqında hesabatda;
  - ☒ Mühasibat balansında döviyyə aktivlərinin tərkibində;
  - ☐ Mühasibat balansında mallar satıla biləcək qiymətlərlə;
  - ☐ Maliyyə hesabatında öz əksini tapmır.
- 

Sual: Malların satışı zamanı satıcı tərəfindən ödənilən fraxt nəyin artmasına səbəb olur? (Çəki: 1)

- ☐ Alıcının kommersiya xərclərinin;
  - ☒ Satıcının əməliyyat xərclərinin;
  - ☐ Satıcının hesabatında əks olunan satılmış malların maya dəyərinin;
  - ☐ Satıcının gəlirinin kontrhesabı üzrə qalığın;
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Ticarət müəssisəsinin ümumi gəliri xalis gəlir və nə arasındakı fərqi təşkil edir? (Çəki: 1)

- ☐ Əməliyyat xərci;
  - ☒ Satılmış malın maya dəyəri;
  - ☐ Satış zamanı endirimlər;
  - ☐ Satış üçün nəzərdə tutulan bütün malların maya dəyəri;
  - ☐ Düzgün cavab yoxdur.
- 

Sual: Artıq materiallar kənara satılmışdır: (Çəki: 1)

- ☐ Debet 601 "Satış" Kredit 201 "Material ehtiyatları"
- ☐ Debet 611 "Sair əməliyyat gəlirləri" Kredit 201 "Material ehtiyatları"
- ☐ Debet 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" Kredit 601 "Satış"
- ☒ Debet 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" Kredit 611 "Sair əməliyyat gəlirləri" Kredit 521 "Vergi öhdəlikləri"
- ☐ düzgün cavab yoxdur

Sual: Materialların xüsusi istehsalatdan daxil olması hesabların hansında əks etdirilir: (Çəki: 1)

- ☐ Debet 201 "Material ehtiyatları"
- ☒ Debet 202 "İstehsalat məsrəfləri"
- ☐ Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri"
- ☐ Debet 204 "Hazır məhsul"
- ☐ bütün cavablar düzgündür

### **BÖLMƏ: AUDITIN ESASLARI (YENİ)**

| Ad                   | auditin esaslari (yeni)             |
|----------------------|-------------------------------------|
| Suallardan           | 60                                  |
| Maksimal faiz        | 60                                  |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 5 %                                 |

Sual: Audit növlərinin inkişafının ardıcılığı necədi: (Çəki: 1)

- ☐ sistemli, istinad olunan, təsdiq olunan, risklərə istinad edən
- ☒ təsdiq edən, sistemli, istinad edən, risklərə əsaslanan
- ☐ sistemli, istinad edən, risklərə əsaslanan
- ☐ təsdiq olunan, risklərə əsaslanan, sistemli istinad edən
- ☐ bütün cavablar düzgündür

Sual: Məcburi audit yoxlamasından keçməlidirlər: (Çəki: 1)

- ☐ səhmdar cəmiyyət
- ☐ qapalı- səhmdar cəmiyyət
- ☒ açıq-səhmdar cəmiyyət
- ☐ xarici təşkilatlar
- ☐ bütün cavablar düzgündür

Sual: İnformasiya xidmətlərinə aiddir: (Çəki: 1)

- ☐ heyətin fəaliyyətinin yoxlanılması
- ☒ heyətin təlimi
- ☐ heyətin seçilməsi
- ☐ mühasibat informasiyanın yoxlanılması
- ☐ bütün cavablar düzgündür

Sual: Auditin Beynəlxalq Standartları tətbiq olunmalıdır (Çəki: 1)

- ☐ maliyyə hesabatının bütün göstəriciləri yoxlanıldıqda
  - ☒ bəzi göstəricilərin təhrif olunması maliyyə hesabatından istifadə edənlərin qərarlarına təsir göstərdikdə
  - ☐ bəzi göstəricilərin yoxlanılması düşünmək üçün inam yaratdıqda
  - ☐ ilkin qalıq və hesabatın müqayisəli göstəriciləri yoxlanıldıqda
  - ☐ düzgün cavabı yoxdur
- 

Sual: Mövcudluq, tamlıq, təqdimat və açıqlanma aiddir: (Çəki: 1)

- ☐ Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının prinsiplərinə
  - ☐ Beynəlxalq Audit Standartlarının prinsiplərinə
  - ☐ auditor sübutlarının alınması prinsiplərinə
  - ☒ Maliyyə Hesabatlarının hazırlanması prinsiplərinə
  - ☐ Düzgün cavabı yoxdur
- 

Sual: Yerində olmaq, əhəmiyyətlik, etibarlılıq və neytrallıq aiddir: (Çəki: 1)

- ☒ Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının prinsiplərinə
  - ☐ Beynəlxalq Audit Standartlarının prinsiplərinə
  - ☐ auditor sübutlarının alınması prinsiplərinə
  - ☐ Maliyyə Hesabatlarının hazırlanması prinsiplərinə
  - ☐ Düzgün cavabı yoxdur
- 

Sual: Əhəmiyyətlik və auditor riski arasında aşağıdakı əlaqə mövcuddur: (Çəki: 1)

- ☐ əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər yüksək olur
  - ☐ əhəmiyyətliliyin səviyyəsi nə qədər aşağıdırsa, auditor riski də bir o qədər aşağı olur
  - ☒ əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər aşağı olur
  - ☐ əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər yüksəkdir, əhəmiyyətlik səviyyəsi nə qədər aşağıdırsa, auditor riski də bir o qədər aşağı olur
  - ☐ Düzgün cavabı yoxdur
- 

Sual: Ayrılmaz risk aşağıdakılarla bağlıdır: (Çəki: 1)

- ☒ hesabların saldosu, yaxud əməliyyatların riski təhriflərə məruz qalmışdır. Bu ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər (daxili nəzarət vasitəsinin olmamasına yol verildikdə)
  - ☐ təhriflərə hesabın saldosa, yaxud əməliyyatların sinfinə münasibətdə yol verilə bilər (Bu əhəmiyyətli olduqda, vaxtında aradan qaldırılmadıqda və uçot vasitəsilə düzəldilmədikdə)
  - ☐ auditor prosedurları mahiyyətə hesabların saldusunda yaxud əməliyyatların sinfində təhrifləri aşkarlamağa imkan vermir (bunlar ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər)
  - ☐ maliyyə hesabatında əhəmiyyətli təhriflər olarsa müəyyən risklərə yol verilmiş olur.
  - ☐ düzgün cavabı yoxdur
-

Sual: Baş vermə, dəyərcə qiymətləndirmə və dəqiq ölçü aid edilir: (Çəki: 1)

- ☐ Maliyyə Hesabatının Beynəlxalq Standartlarının prinsiplərinə
  - ☐ Beynəlxalq Audit Standartlarının prinsiplərinə
  - ☐ audit sübutlarının alınması prinsiplərinə
  - ☒ maliyyə hesabatının hazırlanması prinsiplərinə
  - ☐ düzgün cavabı yoxdur
- 

Sual: Düzgün təqdimat, məzmunun formadan üstünlüyü, ehtiyatlılıq, tamlıq və müqayisəlilik aid edilir: (Çəki: 1)

- ☒ Maliyyə Hesabatının Beynəlxalq Standartlarının prinsiplərinə
  - ☐ Beynəlxalq Audit Standartlarının prinsiplərinə
  - ☐ audit sübutlarının alınması prinsiplərinə
  - ☐ Maliyyə Hesabatının hazırlanması prinsiplərinə
  - ☐ düzgün cavabı yoxdur
- 

Sual: Hesabatın ədalətli təqdim olunması zamanı auditor müəyyən etməlidir: (Çəki: 1)

- ☐ aşkara çıxarılan səhvlər miqdar ifadəsində əhəmiyyətli və keyfiyyətlidirmi?
  - ☐ aşkara çıxarılan səhvlər hesabatdan maraqlı istifadəçilərin qərarlarına təsir edirmi?
  - ☐ aşkara çıxarılan və düzəldilməyən səhvlər əhəmiyyətli sayılırmı?
  - ☒ düzəldilməyən təhriflərin məcmusu əhəmiyyətli sayılırmı?
  - ☐ düzgün cavabı yoxdur
- 

Sual: Aşkarlanmayan risk aşağıdakılarla əlaqədardır: (Çəki: 1)

- ☐ hesabların saldosu, yaxud əməliyyatların sinifləri təhriflərə məruz qalmışdır
  - ☐ hesabların saldosa, yaxud əməliyyatların siniflərinə münasibətdə əhəmiyyətli sayıla bilən təhriflər vaxtında aradan qaldırılmışdır, yaxud uçot vasitəsilə aradan qaldırılmışdır
  - ☒ məzmun üzrə auditor prosedurları hesabların saldusunda, yaxud əməliyyatların sinfində əhəmiyyətli sayılan təhrifləri aşkara çıxarmağa imkan vermir
  - ☐ maliyyə hesabatında əhəmiyyətli sayılan təhriflər risklərlə bağlıdır
  - ☐ düzgün cavabı yoxdur
- 

Sual: Qiymətləndirici əhəmiyyət daşıyan audit nəzərdə tutur: (Çəki: 1)

- ☐ müfəssəl yoxlaması
  - ☐ qiymətləndirici əhəmiyyət daşıyan proseslərin testləşdirilməsi
  - ☐ müstəqil qiymətdən istifadə edilməsi
  - ☐ qiymətləndirməyə məruz qalan sonrakı hadisələrin müfəssəl yoxlanılması
  - ☒ bütün cavablar düzgündür
- 

Sual: Müsbət təsdiq haqqında xahişə münasibət bildirilmədiyi halda auditor etməlidir: (Çəki: 1)

- ☒ alternativ auditor prosedurları tətbiq etmək
- ☐ auditor rəyinin modifikasiyası haqqında məsələnin nəzərdən keçirilməsi
- ☐ hesabatın hazırlanması üzrə mənfi fikir bildirilməsi
- ☐ yoxlama aparmaqdan imtina etmək

☐ düzgün cavabı yoxdur

---

Sual: Əgər rəhbərlik zəruri sayılan ərizə təqdim etmirsə, onda auditor etməlidir: (Çəki: 1)

- ☒ irad göstərməklə fikrini bildirməli, yaxud auditin həcmnin məhdudluğu ilə əlaqədar fikir bilirməkdən imtina etməlidir
  - ☐ rəyə diqqəti cəlb edən abzas əlavə edilməlidir
  - ☐ mənfi fikir, yaxud irad göstərilməklə fikir bildirilməlidir
  - ☐ rəyə diqqəti cəlb edən abzas əlavə etməli, yaxud mənfi fikir, yaxud irad göstərilməklə fikir bildirilməlidir
  - ☐ düzgün cavabı yoxdur
- 

Sual: Auditor, ekspertin işindən istifadə olunmasına istinad edə bilər: (Çəki: 1)

- ☐ istənilən hadisədə
  - ☐ modifikasiyalı rəy verildikdə
  - ☒ ekspertin razılığı ilə modifikasiyalı rəy verildikdə
  - ☐ ekspertin işindən istifadə etməyə heç bir zaman istinad etməməlidir
  - ☐ düzgün cavabı yoxdur
- 

Sual: İqtisadi nəzarətin təşkilinin neçə prinsipi mövcuddur? (Çəki: 1)

- ☐ 5
  - ☐ 6
  - ☒ 7
  - ☐ 8
  - ☐ 3
- 

Sual: İdarəetmə sistemində nəzarət, neçə vəzifəni yerinə yetirir? (Çəki: 1)

- ☐ 3
  - ☒ 4
  - ☐ 5
  - ☐ 2
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: Nəzarətin hansı növü korporativ idarəetmə sisteminin tərkib hissəsi kimi çıxış edir? (Çəki: 1)

- ☐ auditor
  - ☐ ictimai
  - ☐ sahə
  - ☐ ixtisaslaşdırılmış
  - ☒ daxili
- 

Sual: Nəzarətin neçə növü nəzarət funksiyalarının xarakterinə görə fərqləndirilir? (Çəki: 1)

- ☐ 4
- ☐ 5

- ☐ 6
  - ☐ 2
  - ☒ düzgün cavab yoxdur
- 

Sual: Həyata keçirilməusuluna görə nəzarətin neçə növü fərqləndirilir? (Çəki: 1)

- ☐ 4
  - ☒ 5
  - ☐ 6
  - ☐ 2
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: Nəzarət məlumatlarının mənbələrindən asılı olaraq nəzarət növləri fərqləndirilir: (Çəki: 1)

- ☒ sənədli və faktik nəzarət
  - ☐ əvvəlcədən, cari və sonradan nəzarət
  - ☐ kütləvi və seçmə nəzarət
  - ☐ əvvəlcədən, kütləvi və sonradan nəzarət
  - ☐ sənədli seçmə
- 

Sual: Faktik nəzarətin neçə priyomları fərqləndirilir? (Çəki: 1)

- ☐ 2
  - ☐ 3
  - ☒ 4
  - ☐ 5
  - ☐ 6
- 

Sual: İcmal yoxlamanın nəticələri üzrə rəy aşağıdakı formada əks etdirilir: (Çəki: 1)

- ☐ pozitiv düşüncəli inam
  - ☐ mütləq inam
  - ☒ mənfi inam
  - ☐ düşüncəli inam
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: Maliyyə (mühasibat) hesabatının təqdim olunmasına görə məsuliyyət daşıyır: (Çəki: 1)

- ☐ audit aparılan şəxsin təsisçiləri (iştirakçıları, səhmdarları)
  - ☒ audit aparılan şəxsin rəhbərliyi
  - ☐ baş mühasib, yaxud uçotu həyata keçirən şəxs
  - ☐ audit aparılan şəxsin təsisçiləri və baş mühasibi
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: Auditorun düzgünlük prinsiplərinə aiddir: (Çəki: 1)

- ☐ auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması
- ☒ auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin

məcburiliyi

- ☒ istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamamilə prinsipliliyi və habelə hər hansı bir təsir altına düşməməsi
  - ☐ auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdişlərinə malik olmalıdır
  - ☐ auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
- 

Sual: Auditorun müstəqillik prinsiplərinə aiddir: (Çəki: 1)

- ☒ auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması
  - ☐ auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
  - ☐ istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamamilə prinsipliliyi və habelə hər hansı bir təsir altına düşməməsi
  - ☐ auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdişlərinə malik olmalıdır
  - ☐ auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
- 

Sual: Auditorun obyektivlik prinsiplərinə aiddir: (Çəki: 1)

- ☐ auditorun rəyi formalaşan zaman yoxlanılan iqtisadi subyektin müxtəlif maraqları ilə bağlı fikrin olmaması
  - ☐ auditorun özünün peşə borcuna, habelə ümumi əxlaq normalarına əməl etməsinin məcburiliyi
  - ☒ istənilən peşə məsələlərinin araşdırılmasına və qərarların formalaşmasına yanaşmadatamamilə prinsipliliyi və habelə hər hansı bir təsir altına düşməməsi
  - ☐ auditor keyfiyyəti və müasir tələblərə cavab verən zəruri peşə biliklərinə və vərdişlərinə malik olmalıdır
  - ☐ auditor özünün peşə xidmətini ciddi araşdırmalar və operativliklə həyata keçirməlidir
- 

Sual: Auditorun özünün işinə məsuliyyəti dedikdə hansı prinsip başa düşülür? (Çəki: 1)

- ☐ müstəqillik prinsipi
  - ☐ peşə səlahiyyəti prinsipi
  - ☒ vicdanlı olmaq prinsipi
  - ☐ məxfilik prinsipi
  - ☐ obyektivlik prinsipi
- 

Sual: Xüsusi auditor tapşırığı dedikdə başa düşülməlidir: (Çəki: 1)

- ☐ iqtisadi subyektin mühasibat uçotunun bərpası
  - ☐ maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif bölmələrinə münasibətdə iqtisadi subyektin heyətinə məsləhət verilməsi
  - ☒ iqtisadi subyektin xüsusi hesabatlarının yoxlanılması (balans, mənfəət və zərərlər haqqında hesabat)
  - ☐ marketing, elmi-tədqiqat və eksperimental tədqiqat
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: Xüsusi metodoloji priyomlarına görə auditə aiddir: (Çəki: 1)

- ☐ faktiki nəzarət
  - ☐ sənədli yoxlama
  - ☐ müşahidə
  - ☐ skanlaşma və ekspert qiyməti
  - ☒ bütün cavablar düzgündür
- 

Sual: İcbari auditin həyata keçirilməsi zamanı yol verilir: (Çəki: 1)

- ☒ mühasibat uçotunun qurulması
  - ☐ təşəbbüs auditinin keçirilməsi
  - ☐ mühasibat hesabatının tərtibi
  - ☐ vergi bəyennaməsinin tərtibi
  - ☐ bütün cavablar düzgündür
- 

Sual: Təyinatına görə auditin bölünür: (Çəki: 1)

- ☐ maliyyə hesabatı və vergi audit
  - ☐ qiymət və tələblərə uyğunluq audit
  - ☐ idarəetmə audit və təsərrüfat fəaliyyətinin audit
  - ☐ xüsusi audit
  - ☒ bütün cavablar düzgündür
- 

Sual: . Nəzarətin hansı növü korporativ idarəetmə sisteminin tərkib hissəsi kimi çıxış edir? (Çəki: 1)

- ☐ [ auditor
  - ☐ ictimai
  - ☐ sahə
  - ☐ ixtisaslaşdırılmış
  - ☒ daxili
- 

Sual: Faktik nəzarətin neçə priyomları fərqləndirilir (Çəki: 1)

- ☐ 2
  - ☐ 3
  - ☒ 4
  - ☐ 5
  - ☐ 6
- 

Sual: Həyata keçirilməüsuluna görə nəzarətin neçə növü fərqləndirilir? (Çəki: 1)

- ☐ 4
  - ☒ 5
  - ☐ 6
  - ☐ 2
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: İdarəetmə sistemində nəzarət, neçə vəzifəni yerinə yetirir? (Çəki: 1)

- ☐ 3

- ☒ 4
  - ☐ 5
  - ☐ 2
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: Nəzarət aşağıdakı növlərinə görə fərqlənir? (Çəki: 1)

- ☒ dövlət, daxili, auditor, ictimai
  - ☐ ümumdövlət, sahə, ixtisaslaşdırılmış
  - ☐ ümumdövlət, sahə, ictimai
  - ☐ dövlət, daxili, sahə ixtisaslaşdırılmış
  - ☐ daxili, sahə və ictimai
- 

Sual: Nəzarət məlumatlarının mənbələrindən asılı olaraq nəzarət növləri fərqləndirilir (Çəki: 1)

- ☒ sənədli və faktik nəzarət
  - ☐ əvvəlcədən, cari və sonradan nəzarət
  - ☐ kütləvi və seçmə nəzarət
  - ☐ əvvəlcədən, kütləvi və sonradan nəzarət
  - ☐ sənədli seçmə
- 

Sual: Nəzarətin neçə növü nəzarət funksiyalarının xarakterinə görə fərqləndirilir? (Çəki: 1)

- ☐ 4
  - ☐ 5
  - ☐ 6
  - ☐ 2
  - ☒ düzgün cavab yoxdur
- 

Sual: Əməliyyat (idarəetmə)auditinin məqsədlərinə aiddir: (Çəki: 1)

- ☒ təşkilatın fəaliyyət göstərməsi üzrə prosedurların və metodların yoxlanılması, onun fəaliyyətinin məhsuldarlığına və effektivliyə qiymət verilməsi
  - ☐ müəssisənin fəaliyyətini nəticəsinə təsir göstərən konkret qaydalara və müqavilə öhdəliklərinə əməl olunmasına yoxlanılması
  - ☐ təşkilatın daxili hesabatının etibarlılığına qiymət verilməsi
  - ☐ audit aparılan şəxsin daxili nəzarət sisteminin etibarlılığının təhlili
  - ☐ bütün cavablar düzgündür
- 

Sual: Audit dedikdə nə başa düşürsünüz? (Çəki: 1)

- ☒ Əmtəə istehsalı, xidmət göstərilməsi və ilə iş görülməsi məşğul olan təsərrüfat subyektiində mühasibat uçotunun dəqiq və düzgün aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanmasıdır;
  - ☐ Sahibkarların fəaliyyətinin müstəqil yoxlanmasıdır;
  - ☐ Mühasibatlığın işinin təşkili formasının müstəqil yoxlanmasıdır;
  - ☐ Müəssisənin təşkilatı fəaliyyətinin müstəqil yoxlanmasıdır;
  - ☐ Müəssisənin təşkilatı quruluşunun müstəqil yoxlanmasıdır
-

Sual: Audit hansı prinsiplərə əsaslanır? (Çəki: 1)

- ☐ Könüllülük;
  - ☐ Məcburilik;
  - ☒ Məcburilik və könüllülük
  - ☐ Ardıcılıq
  - ☐ Heç birinə
- 

Sual: Audit xidməti göstərilən zaman tərəflərin məsuliyyəti hansı sənədlə müəyyənləşdirilir: (Çəki: 1)

- ☒ auditor firması ilə audit aparılan şəxs arasında bağlanılan müqavilə
  - ☐ audit aparılan şəxsə auditor təşkilatı tərəfindən göstərilən xidmət üçün məktub-razılıq
  - ☐ audit xidməti ilə bağlı yerinə yetiriləsi işlərə görə tapşırıq
  - ☐ auditor fəaliyyəti haqqında qanun
  - ☐ bütün cavablar düzgündür
- 

Sual: Auditin hansı formaları vardır? (Çəki: 1)

- ☐ Daxili;
  - ☐ Xarici (kənar);
  - ☒ Daxili və xarici (kənar)
  - ☐ Qarışıq;
  - ☐ Daxili, xarici (kənar) və qarışıq;
- 

Sual: Auditin hansı növləri vardır? (Çəki: 1)

- ☒ Birdəfəlik, müntəzəm və əməliyyat;
  - ☐ Müntəzəm və əməliyyat;
  - ☐ Əməliyyat və birdəfəlik;
  - ☐ Müntəzəm və birdəfəlik;
  - ☐ Maliyyə və statistik;
- 

Sual: Auditin hansı vəzifələri vardır? (Çəki: 1)

- ☐ Düzəliş;
  - ☐ Operativ nəzarət;
  - ☐ Strateji;
  - ☐ Düzəliş və strateji;
  - ☒ Düzəliş, operativ nəzarət və strateji;
- 

Sual: Auditin əsas məqsədlərinə aiddir: (Çəki: 1)

- ☐ audit aparılan şəxsin heyətinin səhvlərinin aşkara çıxarılması
  - ☐ audit aparılan şəxsin maliyyə sabitliyinin müəyyənləşdirilməsi
  - ☐ audit aparılan şəxsin heyəti tərəfindən fırıldaqçılıq faktları müəyyənləşdirilir
  - ☒ audit aparılan şəxsin mühasibat (maliyyə) hesabatının etibarlılığı haqqında fikir bildirilməsi və mühasibat uçotunun mövcud qanunvericiliyə uyğun aparılması
  - ☐ bütün cavablar düzgündür
-

Sual: Auditin effektivliyini hansı amillər məhdudlaşdırır? (Çəki: 1)

- ☒ auditin gedişində seçmə metodları və testlər tətbiq olunur
  - ☐ audit aparılan heyətin səhvləri
  - ☐ auditor təşkilatının arbitraj mübahisələrində iştirakı
  - ☐ audit aparılan şəxsin rəhbərliyi tərəfindən göstərilən mənfi hərəkət
  - ☐ bütün cavablar düzgündür
- 

Sual: Auditin nəticəsi hansə sənədlə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Auditorun aktı ilə;
  - ☐ Qəbul aktı ilə;
  - ☒ Auditor rəyi ilə;
  - ☐ Qəbul aktı ilə;
  - ☐ Qəbil-təhvil qaiməsi ilə
- 

Sual: Auditlə təftiş hansı əlamətlərinə görə bir-birindən fərqlənir? (Çəki: 1)

- ☐ Xarakterinə görə;
  - ☐ Qarşılıqlı münasibətinə görə;
  - ☐ Nəticəyə görə;
  - ☐ Xarakterinə və nəticəyə görə;
  - ☒ Xarakterinə, nəticəyə və qarşılıqlı münasibətinə görə;
- 

Sual: Auditor rəyinin hansı formaları var? (Çəki: 1)

- ☐ Şərtsiz müsbət rəy;
  - ☐ Şerti müsbət rəy;
  - ☐ Mənfi rəy;
  - ☒ Şərtsiz müsbət, şərti müsbət və mənfi rəy, rəy verməkdən imtina
  - ☐ Müsbət və mənfi rəy;
- 

Sual: Auditor yoxlamasından başqa auditor təşkilatı tərəfindən göstərilən xidmətlərə aiddir: (Çəki: 1)

- ☐ xüsusi auditor tapşırığı
  - ☐ fərdi auditor fəaliyyəti
  - ☒ köməkçi audit xidmətləri
  - ☐ qanunvericilikdə qadağan edilən fəaliyyət
  - ☐ bütün cavablar düzgündür
- 

Sual: Auditorun məsuliyyətinin növləri aşağıdakılardır: (Çəki: 1)

- ☐ İntizam məsuliyyəti və mülki məsuliyyət;
  - ☐ Mülki məsuliyyət və cinayət məsuliyyəti;
  - ☐ Cinayət məsuliyyəti;
  - ☒ İntizam, mülki və cinayət məsuliyyəti;
  - ☐ İntizam və cinayət məsuliyyəti
- 

Sual: Auditorun məsuliyyətinin növləri aşağıdakılardır: (Çəki: 1)

- ☐ İntizam məsuliyyəti və mülki məsuliyyət;
  - ☐ Mülki məsuliyyət və cinayət məsuliyyəti;
  - ☐ Cinayət məsuliyyəti;
  - ☒ İntizam, mülki və cinayət məsuliyyəti;
  - ☐ İntizam və cinayət məsuliyyəti
- 

Sual: Daxili auditi həyata keçirən mütəxəssislər kimin qarşısında məsuliyyət daşıyır: (Çəki: 1)

- ☐ 3-cü şəxslər
  - ☒ yoxlanılan təşkilatın mülkiyyətçiləri
  - ☐ audit yoxlamasını sifariş verən müştərilər
  - ☐ idarəetmənin yuxarı orqanları
  - ☐ bütün cavablar düzgündür
- 

Sual: Xüsusi auditor tapşırığı dedikdə başa düşülməlidir: (Çəki: 1)

- ☒ audit aparılan şəxsin xüsusi hesabatının yoxlanılması
  - ☐ iqtisadi subyektin mühasibat uçotunun bərpası
  - ☐ maliyyə təsərrüfat fəaliyyətinin müxtəlif bölmələrinə münasibətdə iqtisadi subyektin heyətinə məsləhət verilməsi
  - ☐ biznes-planlaşma
  - ☐ bütün cavablar düzgündür
- 

Sual: İqtisadi nəzarətin təşkilinin neçə prinsipi mövcuddur (Çəki: 1)

- ☐ 5
  - ☐ 6
  - ☒ 7
  - ☐ 8
  - ☐ 3
- 

Sual: Respublikamızda Audit fəaliyyəti hansı sənədlə tənzimlənir? (Çəki: 1)

- ☐ "Mühasibat Uçotu haqqında" AR-nin qanunu ilə,
  - ☒ "Auditor xidməti haqqında" Qanunla
  - ☐ Mülki Məcəllə ilə
  - ☐ "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" Əsasnamə ilə;
  - ☐ Müstəqil formada;
- 

Sual: Təşəbbüs auditi aşağıdakıların təşəbbüsü ilə aparılır (Çəki: 1)

- ☒ audit aparılan şəxs
  - ☐ dövlət orqanları
  - ☐ auditor təşkilatı
  - ☐ yuxarı təşkilat
  - ☐ bütün cavablar düzgündür
- 

**BÖLMƏ: İDAREETME UCOTU (YENİ)**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Suallardan           | 120                                 |
| Maksimal faiz        | 120                                 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 10 %                                |

Sual: Aşağıdakılardan hansı idarəetmə uçotunun tərkib hissəslərindəndir? (Çəki: 1)

- ☒ istehsalat uçotu
- ☐ vergi və izahat uçot
- ☐ operativ uçot
- ☐ müəssisənin maliyyə vəziyyətinin idarə edilməsi
- ☐ texniki uçot

Sual: İdarəetmə uçotu deidkdə nə başa düşülür? (Çəki: 1)

- ☐ açıqdır
- ☐ ictimai-dərc olunur
- ☐ kommersiya sirri hesab edilmir
- ☒ kommersiya sirri hesab edilir
- ☐ açıqdır və dərc edilir

Sual: İdarəetmə uçotu idarəetmə qərarlarının qəbul edilməsi üçün rəhbərliyə lazım olan hansı informasiyaların formalaşdırılması prosesidir? (Çəki: 1)

- ☐ keçmiş, aylıq və birdəfəlik
- ☐ sintetik, statistik və operativ
- ☐ analitik, sintetik və aylıq
- ☐ gündəlik, icmal və maliyyə
- ☒ operativ, analitik və maliyyə

Sual: Aşağıdakı bərabərliklərdən hansı əsas balans bərabərliyinin açılışıdır? (Çəki: 1)

- ☐ aktivlər = öhdəliklər+xüsusi kapital-gəlirlər-xərclər
- ☒ aktivlər +xərclər=öhdəliklər+xüsusi kapital +gəlirlər
- ☐ Aktivlər – öhdəliklər=xüsusi kapital-gəlirlər-xərclər
- ☐ Aktivlər=gəlirlər+xərclər-öhdəliklər
- ☐ Aktivlər+gəlirlər=öhdəliklər+xüsusi kapital-xərclər

Sual: Amortizasiya hesablanması aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır? (Çəki: 1)

- ☐ xətti metod
- ☐ azalanan qalıq metodu
- ☒ məhsulun həcminə bərabər silinmə metodu
- ☐ Xətti metod və azalan qalıq metodu
- ☐ Düzgün cavab yoxdur

Sual: Məhsul istehsalına, görülmüş işlərə və göstərilmiş xidmətlərə birbaşa xərclər dedikdə nə başa düşülür (Çəki: 1)

- ☒ ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər
  - ☐ Müəssisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər
  - ☐ Bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər
  - ☐ İstehsal xərclərinin bütün siyahısı
  - ☐ Düzgün cavab yoxdur
- 

Sual: Hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir. (Çəki: 1)

- ☒ Dt 701 "Satışın maya dəyəri", Kt- 711 "Kommersiya xərcləri"
  - ☐ Dt-204 "Hazır məhsul", Kt-731 "sair əməliyyat xərcləri"
  - ☐ Dt 601 "Satış", Kt 711 "Kommersiya xərcləri"
  - ☐ Dt 801 "Ümumi mənfəət", Kt701 "Satışın maya dəyəri"
  - ☐ Dt 801 "Ümumi mənfəət" Kt 711 "Kommersiya xərcləri"
- 

Sual: İstehsalat xərclərinə aşağıdakılar daxildir (Çəki: 1)

- ☐ müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resursların bir hissəsi
  - ☒ məhsul istehsalına görülmüş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi
  - ☐ İdarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlər görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
  - ☐ Satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
  - ☐ Bütün cavanlar düzdür
- 

Sual: Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcminə) görə bölünürlər. (Çəki: 1)

- ☐ bir elementli və kompleks xərclərə
  - ☐ məhsuldar və qeyri məhsuldar xərclərə
  - ☒ daimi və dəyişən xərclərə
  - ☐ Şərti daimi və şərti dəyişən xərclərə
  - ☐ Daimi və kompleks xərclərə
- 

Sual: İdarəetmə uçotunun məqsədin informasiyanın təqdim edilməsi təşkil edir (Çəki: 1)

- ☒ daxili istifadəçilərə
  - ☐ Xarici istifadəçilərə
  - ☐ İcra hakimiyyəti orqanlarına
  - ☐ İctimaiyyətə
  - ☐ Daxili və xarici istifadəçilərə
- 

Sual: İdarəetmə uçotunun metodunun işçi üsullar bunlardan hansıdır (Çəki: 1)

- ☒ sənədləşdirmə
- ☐ İki qeyd üsulu
- ☐ Inventarlaşma

- ☐ Mühasibat informasiyası
  - ☐ Hesablar sistemi
- 

Sual: İstehsalın həcmnin dəyişməsindən asılı olan xərclər necə adlanır? (Çəki: 1)

- ☐ istehsal
  - ☐ daimi
  - ☐ mürəkkəb
  - ☒ dəyişən
  - ☐ Dolayı
- 

Sual: Məsrəf elementlərinə aşağıdakılar aid edilir (Çəki: 1)

- ☐ material məsrəfləri və sosial ehtiyaclara ayırmalar
  - ☐ əmək ödənişi xərcləri və sosial ehtiyaclara ayırmalar
  - ☐ əsas formların amortizasiyası (köhnəlməsi) və sair xərclər
  - ☒ qeyd edilənlərin hamısı
  - ☐ Kommersiya və istehsal xərcləri
- 

Sual: Maya dəyərində daxil edilmə üsuluna görə məsrəflər neçə yerə bölünür (Çəki: 1)

- ☒ 2
  - ☐ 3
  - ☐ 4
  - ☐ 6
  - ☐ 5
- 

Sual: Məhsul istehsalı üzrə çəkilən müstəqim xərclər hansı hesabda uçota alınır? (Çəki: 1)

- ☐ 201
  - ☒ 202
  - ☐ 203
  - ☐ 205
  - ☐ 206
- 

Sual: İstehsal məsrəflərinin uçotunun mahiyyəti nədir? (Çəki: 1)

- ☒ müəssisədə baş verənlər təchizat, istehsalat və satış proseslərində hazır məhsulun formalaşan maya dəyərində miqdarda ölçülməsi, qeydiyyatı, qruplaşdırma və təhlilə yönəldilmiş fəaliyyətin məcmusu
  - ☐ Xərclərin idarə edilməsidir
  - ☐ Məhsul istehsalına çəkilən məsrəflərin qruplaşdırılmasıdır
  - ☐ Xərclərin idarə edilməsidir və məhsul istehsalına çəkilən məsrəflərin qruplaşdırılmasıdır
  - ☐ Heç bir cavab düz deyil
- 

Sual: Ümumistehsalat xərclərinə bunlardan hansı aiddir (Çəki: 1)

- ☒ avadanlıqların saxlanması və istismarı üzrə xərclər
- ☐ Ümumsex idarəetmə xərcləri

- ☐ Ümumtəsərrüfat xərcləri
  - ☐ İşçi qüvvəsinin mütəşəkkil toplanması xərcləri
  - ☐ Kommersiya xərcləri
- 

Sual: Şerti daimi məsrəflər aşağıdakı kimi ifadə edilə bilər (Çəki: 1)

- ☒  $Y=a$
  - ☐  $Y=bx$
  - ☐  $Y=a+bx$
  - ☐  $Y=a-bx$
  - ☐ Heç biri doğru deyil
- 

Sual: Müəssisənin məhsul istehsalı ilə bağlı olan birbaşa xərcləri hansı hesabda əks olunur (Çəki: 1)

- ☐ 201
  - ☒ 202
  - ☐ 204
  - ☐ 205
  - ☐ 206
- 

Sual: İstehsalat məsrəflərinin uçotu sistemi hansı əlamətlər üzrə qruplaşdırılır (Çəki: 1)

- ☐ qruplaşma obyektlərinə və normalaşdırılma dərəcəsinə
  - ☐ normalaşdırılma dərəcəsinə
  - ☒ qruplaşma obyektlərinə, normalaşdırılma dərəcəsinə və məsrəflərin tam əhatə olunmasına görə
  - ☐ Bütün cavablar doğrudur
  - ☐ Heç bir cavab doğru deyil
- 

Sual: Ekvivalent ımsallar metodunun əsasını aşağıdakılardan hansına əsaslanan prinsip təşkil edir (Çəki: 1)

- ☒ ayrı-ayrı məhsul növlərinin maya dəyəri kifayət qədər möhkəm bir nisbətdə olur
  - ☐ Ayrı-ayrı istehsal olunan məhsulların həcmələri kifayət qədər möhkəm bir nisbətdə olur
  - ☐ Ayrı-ayrı məhsul növlərinin qiymətləri kifayət qədər möhkəm bir nisbətdə olur
  - ☐ ayrı-ayrı məhsul növlərinin maya dəyəri kifayət qədər möhkəm bir nisbətdə olur və ayrı-ayrı istehsal olunan məhsulların həcmələri kifayət qədər möhkəm bir nisbətdə olur
  - ☐ heç birinə
- 

Sual: Normativ məsrəflər üzrə maya dəyərinin kalkulyasiyası sistemi daha çox aşağıdakı fəaliyyətlə məşğul müəssisələrə uyğun gəlir (Çəki: 1)

- ☐ xidmət göstərilməsi ilə
  - ☐ xüsusi və təkrarlanmayan əməliyyatları yerinə yetirən
  - ☐ fərdi sifarişləri yerinə yetirən
  - ☒ ümumi və təkrarlanan əməliyyatları yerinə yetirən
  - ☐ Bilavasitə satışla məşğul olan
-

Sual: Məsərəf normativlərinin hesablanması hansı variantların mövcuddur (Çəki: 1)

- ☐ normativ məsrəflər üzrə uçot; faktiki və normativ məsrəflərin paralel uçotu
  - ☐ faktiki və normativ məsrəflərin paralel uçotu; qarışıq metodla uçot
  - ☐ normativ məsrəflər üzrə və qarışıq metodla uçot
  - ☒ normativ məsrəflər üzrə uçot; faktiki və normativ məsrəflərin paralel uçotu, qarışıq metodla uçot
  - ☐ Heç bir savab doğru deyil
- 

Sual: "Standart – direkt - kəstinq" sistem özündə əks etdirir (Çəki: 1)

- ☐ faktiki müstəqim məsrəfləri
  - ☐ faktiki tam məsrəfləri
  - ☐ normativ tam məsrəfləri
  - ☒ tam olmayan normativ məsrəfləri
  - ☐ Hamısını
- 

Sual: Məsuliyyət mərkəzi dedikdə nə başa düşülür (Çəki: 1)

- ☒ müəssisənin fəaliyyəti planlaşdırılan və onun yerinə yetirilməsi üzrə nəticələrinə görə məsuliyyət daşıyan struktur vahidləri
  - ☐ Müəssisənin nağd pul vəsaitlərinin qalıqların görə məsuliyyət hesabat verən struktur vahidləri
  - ☐ Müəssisənin hər hansı bir struktur bölməsi
  - ☐ Müəssisənin ehtiyatları saxlanılan bölməsi
  - ☐ Müəssisənin pul vəsaitinin saxlandığı kassa
- 

Sual: Dəyişən xərclər üzrə maya dəyərin kalkulyasiya sistemi belə adlanır (Çəki: 1)

- ☐ bölüşdürülməyən məsrəflər sistemi
  - ☒ marjinal sistem
  - ☐ Tam bölüşdürülən məsrəflər sistemi
  - ☐ Məhsul vahidinin maya dəyəri
  - ☐ Məsrəflərin qismən bölüşdürülməsi
- 

Sual: "Direkt - kəstinq" sistemi aşağıdakı məqsədlər üçün istifadə edilir (Çəki: 1)

- ☐ xarici hesabatların tərtib və vergi ödənilməsi
  - ☐ müəssisənin investisiya siyasətinin işlənməsi
  - ☒ qısamüddətli qərarların qəbulu üçün
  - ☐ Bütün cavablar doğrudur
  - ☐ Heç bir cavab doğru deyil
- 

Sual: İdarəetmə qərarlarının hazırlanması prosesi hansı işlərin yerinə yetirilməsini nəzərdə tutur. (Çəki: 1)

- ☐ idarəetmə obyektı haqqında informasiyanın yığılması, işlənməsi və təhlili
- ☐ məqsədin müəyyən edilməsi və qərarın hazırlanması
- ☐ idarəedici əmrin verilməsi və onun icraçılara çatdırılması
- ☐ idarəedici əmrin verilməsi, onun icraçılara çatdırılması və qərarların həyata keçirilməsi
- ☒ idarəetmə obyektı haqqında informasiyanın yığılması, işlənməsi və təhlili, məqsədin

müəyyən edilməsi və qərarın hazırlanması, idarəedici əmrin verilməsi, onun icraçılara çatdırılması və qərarların həyata keçirilməsi.

---

Sual: İdarəetmə qərarlarının həyata keçirilməsi fazası neçə mərhələdən ibarətdir (Çəki: 1)

- ☐ 2
  - ☒ 3
  - ☐ 4
  - ☐ 5
  - ☐ 6
- 

Sual: İdarəetmə qərarların hazırlanma və həyata keçirilməsi hansı mərhələləri əhatə edir (Çəki: 1)

- ☐ problemin əsaslandırılması, qərarın və vəzifələrin müəyyən edilməsi
  - ☐ informasiyanın yığılması və problemin həlli üçün lazım olan resursların öyrənilməsi
  - ☐ idarəetmə qərarların hazırlanması, idarəetmə qərarların qəbul edilməsi və həyata keçirilməsi
  - ☒ yuxarıda qeyd edilənlərin hamısı
  - ☐ Problemin əsaslandırılması, qərarın və vəzifələrin müəyyən edilməsi, informasiyanın yığılması və problemin həlli üçün lazım olan resursların öyrənilməsi
- 

Sual: İnvestisiya layihələrinin müqayisə edilməsi və onlardan ən yaxşısının seçilməsi üçün aşağıdakı göstəricidən istifadə etmək məqsədəuyğundur (Çəki: 1)

- ☐ satılıq məhsulun həcmi
  - ☒ xalis (təmiz) diskontlaşdırılmış gəlir və inteqral səmərə
  - ☐ Məhsulun rentabelli
  - ☐ Mənfəttəin həcmi
  - ☐ Maya dəyəri
- 

Sual: Aşağıdakı alternativ variantlardan biri üzrə qərar qəbul edilməsi üçün aşağıdakılar haqda informasiya tələb olunur (Çəki: 1)

- ☒ relevant xərc və gəlir
  - ☐ Hər bir variant üzrə məcmu gəlir və xərc
  - ☐ Nəzarət edilən və edilməyən xərclər
  - ☐ Daimi və dəyişən xərclər
  - ☐ Bütün cavablar doğrudur
- 

Sual: Hər nəfərə düşən gəliri orta gəliri orta hesabla dörd dəfədən çox üstələyirsə, belə ailələr necə adlanır? (Çəki: 1)

- ☐ yoxsul
  - ☐ az təminatlı
  - ☐ təmin olunmuş
  - ☐ imkanlı
  - ☒ zəngin
-

Sual: Qərb uçuş praktikasında idarəetmə və maliyyə və mühasibat arasındakı qarşılıqlı əlaqənin neçə variantı fərqləndirilir (Çəki: 1)

- ☐ 3
  - ☐ 5
  - ☐ 6
  - ☒ düzgün cavabı yoxdur
  - ☐ 4
- 

Sual: Planlaşma proseduruna aşağıdakıların tərtibindən başlanılır (Çəki: 1)

- ☐ kommersiya xərcləri planı
  - ☒ satışın büdcəsi
  - ☐ İstehsal planı
  - ☐ İnvestisiya büdcəsi
  - ☐ Kapital qoyuluşu planı
- 

Sual: Sabitlik dərəcəsinə görə bazar qiymətləri bölünür (Çəki: 1)

- ☐ sərt qeydə alınan qiymətlər, tənzimlənən qiymətlər və sərbəst qiymətlər
  - ☒ möhkəm və sürüşkən qiymətlər
  - ☐ Satış qiyməti və istehlak qiyməti
  - ☐ Resurslara, yaxud hazır məhsullara qiymətlər
  - ☐ Sair qiymətlər – baza, transfert, dünya və depinq
- 

Sual: Rəhbərin fəaliyyət nəticələri aktivlərdən istifadənin səmərəlilik göstəriciləri əsasında qiymətləndirildikdə maliyyə məsuliyyət mərkəzi belə adlanır (Çəki: 1)

- ☐ gəlir mərkəzi
  - ☐ Xərc mərkəzi
  - ☐ Mənfəət mərkəzi
  - ☒ İnvestisiya mərkəzi
  - ☐ Xərc mərkəzi və mənfəət mərkəzi
- 

Sual: Planlaşma, monitoring və planların yerinə yetirilməməsinin səbəblərinin təhlili prosedurları hansı mərhələdə müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ maliyyə strukturunun formalaşması
  - ☐ büdcə strukturunun yaradılması
  - ☐ idarəetmə uçuşunun metodikasının və prosedurlarının hazırlanması
  - ☒ planlaşma rəqlamentinin hazırlanması
  - ☐ Büdcələşmə sistemlərinin tətbiqi
- 

Sual: Qiymətin yaranmasının həvəsləndirici metodlarına nə aiddir? (Çəki: 1)

- ☐ möhkəm qeydə alınan qiymətlə metodu
  - ☐ sonradan dəyişdirilməsinə imkan verən qeydə alınmış qiymət metodu
  - ☐ sürüşkən şkala üzrə düzəliş edilən qeydə alınan qiymət metodu
  - ☒ mükafat verməklə xərclərin ödənməsi metodu
  - ☐ Tam xərclər metodu
-

Sual: Xalis diskont dəyər mənfi olduğu halda maksimum uçot dərəcəsi hansı metodla müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ xalis indiki dəyər metodu
  - ☒ gəlirin daxil dərəcəsi metodu
  - ☐ Ödəmə dövrü metodu
  - ☐ Mənfəətililik əmsalı metodu
  - ☐ Investisiyanın səmərəliliyi əmsalının hesablanması metodu
- 

Sual: Baş (əsas) büdcə dedikdə bunalrdan hansı nəzərdə tutulur (Çəki: 1)

- ☒ bütövlükdə müəssisə üçün tərtib olunan planların məcmusu
  - ☐ Müəssisənin əsas istehsalat bölmələri üçün tərtib olunan planların məcmusu
  - ☐ Müəssisənin satış planı
  - ☐ Filialların istehsal planlarının məcmusu
  - ☐ Ehtiyatların tədarükü üçün tərtib olunan planların məcmusu
- 

Sual: Operativ büdcənin hazırlanması prosesində sonuncu mərhələni nə təşkil edir (Çəki: 1)

- ☒ mənfəət və zərər planı
  - ☐ Pul vəsaiti büdcəsi
  - ☐ Proqnoz mühasibat balansı
  - ☐ Mənfəət və zərər planı, pul vəsaiti büdcəsi
  - ☐ Heç biri
- 

Sual: İstehsal alətinin səviyyəsi (səmərəsi) 4-ə bərabərdir. Bu aşağıdakılardan nəyi fiadə edir (Çəki: 1)

- ☐ qiymətin 4 vahid artırılması mənfəətin də o qədər artmasını
  - ☒ əgər satışın həcmi 10% artarsa, onda mənfəətin də həcmi 4 dəfə, yəni 40% artır
  - ☐ əgər satışın həcmi 10% artarsa, onda mənfəətin 10% artır
  - ☐ əgər satışın həcmi 10% artarsa, onda mənfəətin 20% artar
  - ☐ əgər satışın həcmi 2 dəfə % artarsa, onda mənfəətin 40% artır
- 

Sual: Texnoloji prosesin xarakterindən asılı olaraq bütün istehsallak aşağıdakılara bölünür (Çəki: 1)

- ☐ kütləvi və seriyalı
  - ☐ hasilat və emal
  - ☒ fərdi və kütləvi
  - ☐ əsas və köməkçi
  - ☐ əsas və yardımçı
- 

Sual: İdarəetmə daha yüksək səviyyələri üçün hesablanmış hesabatlar aşağıdakı rəhbərlər tərəfindən təqdim edilən hesabat göstəricilərinin məbləğinin toplanmasının nəticəsi deyil. Bu qayda aşağıdakılar üçün doğrudur. (Çəki: 1)

- ☐ məsrəf mərkəzləri üzrə tərtib olunan hesabatlar
- ☐ gəlir məbləğləri üzrə tərtib olunan hesabatlar
- ☐ mənfəət mərkəzləri üzrə tərtib olunan hesabatlar
- ☒ istənilən tip məsuliyyət mərkəzləri üzrə tərtib olunan hesabatlar

☐ Heç biri doğru deyil

---

Sual: Ümumitəsərrüfat işlərini yerinə yetirən işçilərə əmək haqqı hesabladıqda hansı müxabirləşmə tərtib edilir (Çəki: 1)

- ☒ Dt 721 Kt 533
  - ☐ Dt 533 Kt 521
  - ☐ Dt 801 kt 533
  - ☐ Dt 533 kt 522
  - ☐ Dt 202 Kt 531
- 

Sual: Seqmentlər üzrə hesabatların tərtibinin əsasını təşkil edən nəzarət prinsipi nəyi ifadə edir (Çəki: 1)

- ☐ bölmə rəhbərləri tərəfindən tənzimlənməyən göstəricilər hesabatdan çıxarılır
  - ☐ hesabatlara yalnız tənzimlənən göstəricilər daxil edilir
  - ☐ hesabatla tənzimlənən və tənzimlənməyən göstəricilər daxil edilir
  - ☒ bölmə rəhbərləri tərəfindən tənzimlənməyən göstəricilər hesabatdan çıxarılır və hesabatlara yalnız tənzimlənən göstəricilər daxil edilir
  - ☐ heç biri doğru deyil
- 

Sual: Ümumtəsərrüfatda istifadə edilən maşın və avadanlıqlara hesablanmış köhnəlmə məbləği üçün hansı yazılış verilir (Çəki: 1)

- ☐ Dt 202 Kt 721
  - ☒ Dt 721 Kt 112
  - ☐ Dt 22 Kt 208
  - ☐ Dt 341 Kt 112
  - ☐ Dt 711 Kt 112
- 

Sual: Müəssisənin biznes mühitinin hansı iştirakçıları daxili iştirakçılara aiddir? (Çəki: 1)

- ☒ müəssisə və müəyyən hüquqi münasibətlərə daxil olmuş və daxili normativ sənədləşməyə görə müvafiq funksiyaları yerinə yetirən şəxslər
  - ☐ Müəssisədə daimi işə qəbul olmuş əməkdaşlar
  - ☐ Müəssisədə daimi və ya müvəqqəti işə qəbul olunmuş əməkdaşlar
  - ☐ Müəssisədə çalışan əməkdaşlar
  - ☐ Müəssisənin mühasib- analitikləri
- 

Sual: İdarəetmə uçotu üzrə mühasiblərin etik standartlarına aşağıdakı daxildir (Çəki: 1)

- ☐ uçot və hesabat üzrə normativ-hüquqi sənədlərin öyrənilməsi və istifadəsi
  - ☐ idarəetmə uçotu sisteminin təkmilləşdirilməsində fəal iştirak
  - ☐ müəssisənin kommersiya sirrinin saxlanması
  - ☐ norma və normativlərə nəzarət, büş vermiş kənarlaşmaların operativ təhlili və rəhbərliyin təhlilinin nəticələri ilə vaxtılı – vaxtında məlumatlandırılması
  - ☒ bütün cavablar doğrudur
- 

Sual: İdarəetmə uçotunun ikinci qrup obyektlərinə aşağıdakılar daxildir: (Çəki: 1)

- ☐ təchizat-tədarukat və istehsal fəaliyyəti;

- ☐ istehsal və satış fəaliyyəti;
  - ☐ maliyyə-satış və təşkilatı fəaliyyəti
  - ☒ təchizat-tədarükatistehsalat, maliyyə-satış və təşkilatı fəaliyyəti
  - ☐ müəssisənin satış fəaliyyəti.
- 

Sual: İdarəetmə uçotunda gəlirlər qruplaşdırılır və əks etdirilir: (Çəki: 1)

- ☐ müəssisələrin struktur bölmələr üzrə;
  - ☒ müəssisələrin struktur bölmələri və məhsulun (iş və xidmətin) növləri üzrə;
  - ☐ bütövlükdə müəssisə üzrə;
  - ☐ fəaliyyət növlər üzrə;
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: Nəzarət hesabları dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ müvafiq dövrün əməliyyatlarının məbləği yazılan hesablar başa düşülür;
  - ☒ müvafiq dövrün əməliyyatlarının yekun məbləği yazılan hesablar başa düşülür;
  - ☐ əməliyyatları uçota alan hesablar başa düşülür;
  - ☐ bütün cavablar doğrudur
  - ☐ doğru cavab yoxdur.
- 

Sual: Təhlil prosesində nələr müəyyən edilir: (Çəki: 1)

- ☐ təhlil prosesində bölmələr arasındakı qarşılıqlı əlaqə müəyyən edilir;
  - ☐ idarəetmə qərarlarının qəbulu məqsədi ilə istehsalın nəticələrinə təsir edən kənarlaşma və onun səbəbləri müəyyən edilir;
  - ☐ təhlil prosesində bölmələr arasındakı qarşılıqlı əlaqə və asılılığı müəyyən edilir;
  - ☐ təhlil prosesində bölmələr arasındakı qarşılıqlı asılılığı müəyyən edilir;
  - ☒ istehsal tapşırıqlarının yerinə yetirilməs üzrə bölmələr arasındakı qarşılıqlı asılılıq və
- 

Sual: İdarəetmə uçotu sistemi özündə aşağıdakı bir sıra prosesləri birləşdirir: (Çəki: 1)

- ☐ planlaşdırma və uçot
  - ☐ məsrəflərə nəzarət və planlaşdırma
  - ☒ uçot, məsrəflərin təhlili, nəticələrin təhlili və idarəetmə qərarlarının qəbulu
  - ☐ məsrəflərin uçotu və maya dəyərinin təhlili
  - ☐ maya dəyərinin təhlili
- 

Sual: İdarəetmə uçotunda: (Çəki: 1)

- ☐ hesabların tətbiqi və ikili yazılışdan istifadə məcburidir (vacibdir)
  - ☐ hesabların və ikili yazılışdan istifadə mütləq deyil, lakin idarəetmə üçün qeyri – mümkündür
  - ☒ hesabların və ikili yazılışın tətbiqi məcburi deyil, lakin idarəetmə məqsədi ilə uçotun təşkilinin yüksək (ali) forması hesab olunur
  - ☐ məsrəflərə nəzarətə ehtiyac yoxdur
  - ☐ büdcələşməyə ehtiyac yoxdur
- 

Sual: İdarəetmə uçotunun muxtar sisteminin mahiyyətini nə təşkil edir: (Çəki: 1)

- ☐ İdarəetmə uçotunun muxtar sisteminin mahiyyətini nə təşkil edir:
  - ☒ maliyyə və idarəetmə uçotlarının ayrılıqda aparılması, qoşa eyni adlı nəzarət hesabları vasitəsilə onlar arasında qarşılıqlı əlaqə
  - ☐ kalkulyasiya maddələri üzrə istehsala məsrəflərin uçotu
  - ☐ nəzarət hesabları vasitəsi ilə xərc elementləri üzrə istehsala məsrəflərin uçotu
  - ☐ istehsala məsrəflərin kalkulyasiya maddələri üzrə uçotu
- 

Sual: İdarəetmə uçotunun əsas təyinatı aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ istehsal məsrəflərinin uçotu və məhsulun faktiki maya dəyərinin hesablanması
  - ☐ məsuliyyət mərkəzləri üzrə maliyyə nəticələrinin müəyyən olunması
  - ☒ onun mahiyyətindən irəli gəlir və müəssisə rəhbərliyini istehsal prosesinin idarə olunması və perspektiv qərarların qəbul olunması üçün lazımı informasiya ilə təmin etmək
  - ☐ daxili mühasibat hesabatların hazırlanması və təqdim etmək
  - ☐ xarici mühasibat hesabatların hazırlamaq və təqdim etmək
- 

Sual: Qərb uçot sistemində idarəetmə və maliyyə uçotunun əlaqəsinin hansı variantları var? (Çəki: 1)

- ☐ xətti
  - ☒ integrasiya edilmiş və muxtar
  - ☐ monistik
  - ☐ muxtar və xətti
  - ☐ xətti və monistik
- 

Sual: Muhasibat idarəetmə uçotunun obyektləri hansıdır? (Çəki: 1)

- ☒ bütövlükdə müəssisə və onun struktur sahələri üzrə məsrəflər və nəticələr, daxili qiymətqoyma, büdcələşmə və daxili hesbat
  - ☐ müəssisənin əmlak və öhdəlikləri
  - ☐ təsərrüfat əməliyyatları
  - ☐ təsərrüfat prosesləri
  - ☐ müəssisənin kapitalı
- 

Sual: "Ehtiyattutumlu" məsrəflərə aid edilir: (Çəki: 1)

- ☒ məhsula çəkilən məsrəflər
  - ☐ dövrü məsrəflər
  - ☐ gələcək dövrlərin xərcləri
  - ☐ satışla əlaqədar məsrəflər
  - ☐ heç biri
- 

Sual: Deqresiv xərclər dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ istehsal həcminə mütənasib dəyişən xərclərdir
  - ☒ istehsal həcmindən artımından geri qalan xərclərdir
  - ☐ istehsal həcmindən artımından sürətlə artan xərclərdir
  - ☐ alternativ qərarın çıxarılmasına əhəmiyyətli dərəcədə təsir göstərməyən xərclərdir
  - ☐ bunlardan heç biri
-

Sual: Dövrü xərcləri özündə aşağıdakıları birləşdirir: (Çəki: 1)

- ☒ kommersiya və idarəetmə xərcləri
  - ☐ hesabat dövründə muhasibat hesablarında haqqında toplanmış informasiya istehsalat məsrəfləri
  - ☐ ümumsex xərcləri
  - ☐ nəqliyyat xərcləri
  - ☐ idarəetmə xərcləri
- 

Sual: Hansı məsrəflər dəyişən məsrəflərə aid deyil: (Çəki: 1)

- ☐ əmək haqqı
  - ☒ amortizasiya
  - ☐ enerji
  - ☐ tara
  - ☐ xammal
- 

Sual: İstehsal məsrəfləri növlər üzrə aşağıdakı qruplarda birləşir: (Çəki: 1)

- ☐ birbaşa və dolayı
  - ☒ iqtisadi həmcins elementlər və kalkulyasiya maddələri üzrə
  - ☐ istehsal və istehsaldakənər
  - ☐ birelementli və kompleks
  - ☐ əsas və üstəlik
- 

Sual: İstehsalat uçotunun vəzifələri aşağıdakılardır: (Çəki: 1)

- ☐ xərc və gəlirlərin planlaşdırılması və tənzimlənməsi
  - ☐ istehsalat resurlarının xərclənməsinə nəzarət
  - ☒ qiymətqoyma üçün bazanın təyin edilməsi, balans maddələrinin dəyər qiymətləndirilməsinin hesablanması
  - ☐ məhsulun maya dəyərinin kalkulyasiyası
  - ☐ mənfəətin müəyyən edilməsi
- 

Sual: Məsrəflərin uçotu obyektı nədir: (Çəki: 1)

- ☒ məsrəflərin aid edildiyi fəaliyyət növü, məhsul və istehsal bölməsi
  - ☐ məsrəflərin aid edildiyi fəaliyyət növü
  - ☐ istehsal edilən məhsul
  - ☐ məsrəflərin aid edildiyi istehsal bölməsi
  - ☐ heç biri
- 

Sual: Maya dəyərinə daxil edilmə üsulu və əldə olunan mənfəətin müəyyənləşdirilməsi üçün məsrəflər aşağıdakı kimi təsnifləşdirilir: (Çəki: 1)

- ☒ ilkin və keçmiş
  - ☐ daimi və dəyişən
  - ☐ planlaşdırılan və planlaşdırılmayan
  - ☐ tənzimlənən və tənzimlənməyən
  - ☐ əsas və üstəlik
-

Sual: Müxtəlif (bir neçə adda) növ məmulatların hazırlanması və ya məmulatın hazırlanmasının müxtəlif mərhələləri ilə bağlı olan xərclər belə adlanır: (Çəki: 1)

- ☐ müstəqim
  - ☒ qeyri -müstəqim (dolayı)
  - ☐ üstəlik (qaimə)
  - ☐ əsas
  - ☐ d) köməkçi
- 

Sual: Mütənasib xərclər dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ istehsal həcminə uyğun olaraq dəyişən xərclər
  - ☐ istehsal həcmnin artımını qabaqlayan xərclərdir
  - ☐ istehsal həcmnin artımından geri qalan xərclərdir
  - ☐ istehsalın həcmi artdıqca aşağı düşən xərclərdir
  - ☐ istehsalın həcmi artdıqca sürətlə artan xərclərdir
- 

Sual: Rəhbərlik iqtisadi elementlər üzrə məsrəflər haqqında informasiyanı nəyə münasibətdə əldə edilir: (Çəki: 1)

- ☐ məsrəfləri hansı baş vermə yerləri üzrə resurslar istifadə olunmuşdur
  - ☒ təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı hansı növ resurslardan istifadə olunmuşdur
  - ☐ məhsulun istehsalına hansı növ resurslar istifadə olunmuşdur
  - ☐ məsuliyyət mərkəzləri üzrə hansı növ resurslar istehlak olunmuşdur
  - ☐ xərc daşıyıcıları üzrə hansı növ resurslar istehlak olunmuşdur
- 

Sual: Aprel ayı ərzində şirkət istehsalatdan 3 000 ədəd məhsul buraxmış və 400 ədəd bitməmiş istehsal qalıqına malik olmuşdur ki, əlavə məsrəflər üzrə işlər cəmisi 10% və material məsrəfləri üzrə isə 100% başa çatmışdır. Dövrün əvvəlinə ilkin bitməmiş istehsal qalığı olmamışdır. Əlavə məsrəflər və material məsrəfləri üzrə şərti vahidlərin sayı nə qədərdir: (Çəki: 1)

- ☐ 3400 ədəd əlavə məsrəflər və 3360 ədəd müstəqim məsrəflər üzrə
  - ☒ 3040 ədəd əlavə məsrəflər və 3400 ədəd müstəqim məsrəflər üzrə
  - ☐ 3200 ədəd əlavə məsrəflər və 3060 ədəd müstəqim məsrəflər üzrə
  - ☐ 3300 ədəd əlavə məsrəflər və 3360 müstəqim məsrəflər üzrə
  - ☐ cavablardan heç biri
- 

Sual: İstehsala məsrəflərin uçotunun mərhələ metodunun hansı variantları var: (Çəki: 1)

- ☐ ardıcıl və paralel uçot
  - ☐ ardıcıl və ayrılıqda
  - ☒ ardıcıl, paralel və ayrılıqda uçot
  - ☐ ardıcıl, operativ və paralel uçot
  - ☐ heç bir cavab doğru deyil
- 

Sual: İstisnalar metodu istifadə olunur: (Çəki: 1)

- ☐ növlər üzrə istehsal şəraitində
- ☒ kompleks istehsal şəraitində

- ☐ seriyalı istehsalat şəraitində
  - ☐ kütləvi istehsalatda
  - ☐ hamısında
- 

Sual: Məsərəflərin balans bərabərliyi aşağıdakı kimidir: (Çəki: 1)

- ☒  $MIX_e + M_h = M_d + Z_m + T_d + MIZ_s$
  - ☐  $MIX_e + M_d = M_h + Z_m + T_d + MIZ_s$
  - ☐  $MIX_e + M_d + Z_m + T_d = M_h + MIZ_s$
  - ☐  $MIX_e + M_h + M_d = Z_m + T_d + MIZ_s$
  - ☐  $MIX_e + T_d + M_d = Z_m + M_h + MIZ_s$
- 

Sual: Müstəqim məcmu birbaşa material məsrəfləri miqyas bazası dairəsində necə xərc hesab edilir: (Çəki: 1)

- ☐ daimi
  - ☒ dəyişən
  - ☐ şərti-daimi
  - ☐ şərti dəyişən
  - ☐ bütün cavablar düzdür
- 

Sual: Yuxarı və aşağı nöqtələr metodu aşağıdakılar üçün nəzərdə tutulub: (Çəki: 1)

- ☐ məsrəflərin minimuma endirilməsi üçün
  - ☒ xərcləri daimi və dəyişən xərclərə ayrılması üçün
  - ☐ istehsalat nəticələrinin optimallaşdırılması üçün
  - ☐ məsrəflərin müəyyən edilməsi üçün
  - ☐ xərclərin bölüşdürülməsi üçün
- 

Sual: Aşağıda sadalanan göstəricilərdən hansı məhsulun rentabelliyini xarakterizə edir? (Çəki: 1)

- ☒ cari xərclərin effektivliyi
  - ☐ bir işçiye düşən məhsul istehsalı
  - ☐ əsas istehsal fondlarının xüsusi çəkisi
  - ☐ canlı əmək məsrəflərinin xüsusi çəkisi
  - ☐ əsas istehsal fondlarının bir manatına düşən məhsulların həcmi
- 

Sual: Bir ilədək müddətə planlaşmanı belə xarakterizə etmək olar: (Çəki: 1)

- ☐ cari
  - ☐ taktiki
  - ☐ strateji
  - ☐ alternativ
  - ☒ heç bir cavab düzgün deyildir
- 

Sual: Büdcə xərclərinin müəyyən həddlərində öz vəzifəsinin yerinə yetirilməsinə cavabdehlik daşıyan rəhbərin maliyyə məsuliyyəti mərkəzi necə adlanır? (Çəki: 1)

- ☐ gəlir mərkəzi
- ☒ xərc mərkəzi

- ☐ mənfəət mərkəzi
  - ☐ investisiya mərkəzi
  - ☐ xərc və mənfəət mərkəzi
- 

Sual: Funksional meyarlarına görə bazar qiymətləri bölünür: (Çəki: 1)

- ☐ sərt qeydə alınan qiymətlər, tənzimlənən qiymətlər və sərbəst qiymətlər
  - ☐ möhkəm və sürüşkən qiymətlər
  - ☐ satış qiyməti və istehlak qiyməti
  - ☐ resurslara, yaxud hazır məhsullara qiymətlər
  - ☒ sair qiymətlər – baza, transfert, dünya və depinq
- 

Sual: Gəlirlərin və xərclərin əmələgəlmə mənbələrinə görə məsuliyyətə və nəzarətə imkan verən struktur modellərinin hazırlanması hansı mərhələdə baş verir? (Çəki: 1)

- ☒ maliyyə strukturunun formalaşması
  - ☐ büdcə strukturun yaradılması
  - ☐ idarəetmə uçotunun metodikasının və prosedurların hazırlanması
  - ☐ planlaşma rəqlamentinin hazırlanması
  - ☐ büdcələşmə sistemlərinin tətbiqini
- 

Sual: Hər nəfərə düşən gəlirə görə minimum yaşayış büdcəsinə bərabər, yaxud aşağı olan ailələr necə adlanır? (Çəki: 1)

- ☒ yoxsul
  - ☐ az təminatlı
  - ☐ təmin olunmuş
  - ☐ imkanlı
  - ☐ zəngin
- 

Sual: Hər nəfərə düşən gəliri bir-iki minimal istehlak büdcəsi arasında tərəddüd edən ailələr necə adlanır? (Çəki: 1)

- ☐ yoxsul
  - ☐ az təminatlı
  - ☒ təmin olunmuş
  - ☐ imkanlı
  - ☐ zəngin
- 

Sual: Hər nəfərə düşən gəliri yaşayış minimumu ilə minimal istehlak büdcəsi arasında tərəddüd edən ailələr necə adlanır? (Çəki: 1)

- ☐ yoxsul
  - ☒ az təminatlı
  - ☐ təmin olunmuş
  - ☐ imkanlı
  - ☐ zəngin
- 

Sual: Xərclərin mərkəzi” üçün mümkün sayılan heabatların siyahısına o cümlədən aşağıdakılar da daxil edilir: (Çəki: 1)

- ☒ istehsal planı
  - ☐ pul vəsaitlərinin hərəkəti büdcəsi
  - ☐ ümumtəsərrüfat xərcləri planı
  - ☐ gəlirlər və xərclər büdcəsi
  - ☐ bütün cavablar düzgündür
- 

Sual: Xüsusi kapital qoyuluşu dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ əsas iatehsal fondlarının amortizasiyası
  - ☒ istehsal olunan məhsul vahidinə (istehsal gücünün artırılmasına) kapital qoyuluşu
  - ☐ məhsul vahidinin maya dəyəri
  - ☐ mənfəətin kapital qoyuluşuna görə artım nisbəti
  - ☐ cavablardan heç biri doğru deyil
- 

Sual: İdarəetmə qərarlarının həyata keçirilməsi fazası hansı mərhələlərdən ibarətdir: (Çəki: 1)

- ☐ idarəetmə qərarlarının həyata keçirilməsi planının hazırlanması və qərarın icrasına nəzarət
  - ☐ qərarın icraçılara çatdırılması və onun icrasına nəzarət
  - ☒ idarəetmə qərarlarının həyata keçirilməsi planının hazırlanması, qərarın icraçılara çatdırılması və onun icrasına nəzarət
  - ☐ idarəetmə qərarlarının həyata keçirilməsi planının hazırlanması və qərarın icrasına nəzarət; qərarın icraçılara çatdırılması və onun icrasına nəzarət
  - ☐ cavablardan heç biri doğru deyil
- 

Sual: İdarəetmə qərarlarının keyfiyyətinə təsir edən amillər hansı qruplara bölünür: (Çəki: 1)

- ☐ qərarın keyfiyyətini müəyyən edən amillər
  - ☐ qərarın həyata keçirilməsini müəyyən edən amillər
  - ☐ qərarların həyata keçirilmə vaxtını müəyyən edən amillər
  - ☐ qərarın həyata keçirilməsini müəyyən edən amillər; qərarların həyata keçirilmə vaxtını müəyyən edən amillər
  - ☒ qərarın keyfiyyətini müəyyən edən amillər; qərarın həyata keçirilməsini müəyyən edən amillər
- 

Sual: İdarəetmə qərarlarının qəbul edilməsi üçün ehtimal edilən xərclər uçota alınır: (Çəki: 1)

- ☒ ehtiyatların məhdudluğu şəraitində
  - ☐ ehtiyatların artıq olması zamanı
  - ☐ ehtiyatlarla təminatdan asılı deyil
  - ☐ ehtiyatların məhdudluğu şəraitində və ehtiyatların artıq olması zamanı
  - ☐ heç bir cavab doğru deyil
- 

Sual: İdarəetmə uçotunun təşkilati-metodoloji metodu özündə birləşdirir: (Çəki: 1)

- ☒ 3 tərkib hissəni
- ☐ 4 tərkib hissəni
- ☐ 5 tərkib hissəni

- ☐ 6 tərkib hissəni
  - ☐ düzgün cavabı yoxdur
- 

Sual: İdarəetmə uçotunun təşkilati-metodoloji metodunun hansı tərkib hissəsi idarəetməni hansı obyektlər və hansı prinsiplər əsasında müəyyənləşdirir? (Çəki: 1)

- ☐ iqtisadi
  - ☐ texniki
  - ☐ təşkilati
  - ☒ metodoloji
  - ☐ sosial
- 

Sual: İdarəetmə uçotunun təşkilati-metodoloji modelinin hansı tərkib hissəsi idarəetmə subyektlərinin siyahısını müəyyənləşdirir? (Çəki: 1)

- ☐ iqtisadi
  - ☐ texniki
  - ☒ təşkilati
  - ☐ metodoloji
  - ☐ sosial
- 

Sual: İdarəetmə uçotunun təşkilati-metodoloji modelinin hansı tərkib hissəsinə görə idarəetmə uçotu sisteminin fəaliyyət göstərməsi üçün hansı texniki vasitələr zəruridir? (Çəki: 1)

- ☐ iqtisadi
  - ☒ texniki
  - ☐ təşkilati
  - ☐ metodoloji
  - ☐ sosial
- 

Sual: İdarəetmə və maliyyə mühasibatı arasındakı qarşılıqlı əlaqənin hansı variantının tətbiqi məqsəduyğundur? (Çəki: 1)

- ☐ müəssisənin ölçüsü
  - ☐ müəssisənin ölçüsü və həyata keçirilən təsərrüfat əməliyyatlarının həcmi
  - ☐ həyata keçirilən təsərrüfat əməliyyatlarının həcmi və idarəetmə və maliyyə uçotunun metodologiyasındakı fərqlərin dərəcəsi
  - ☐ idarəetmə və maliyyə uçotunun metodologiyasındakı fərqlərin dərəcəsi və müəssisənin ölçüsü
  - ☒ idarəetmə və maliyyə uçotunun metodologiyasındakı fərqlərin dərəcəsi
- 

Sual: İlkən investisiyaların kəmiyyəti diskont xalis pul vəsaitlərinin daxil olmasını ümumi məbləği ilə müqayisə olunduqda hansı metod əsas götürülür: (Çəki: 1)

- ☒ xalis indiki dəyər metodu
  - ☐ Gəlirlərin daxili dərəcəsi metodu
  - ☐ Ödənilmə dövrü metodu
  - ☐ Mənfəətlilik əmsalın metodu
  - ☐ e) Investisiyaların səmərəliliyi əmsalının hesablanması metodu
-

Sual: İlkən investisiyaların məbləğini diskont xalis pul daxil olmalarının ümumi məbləği ilə müqayisə hansı metoda əsaslanır? (Çəki: 1)

- ☒ xalis indiki dəyər metodu
  - ☐ gəlirin daxili dərəcəsi metodu
  - ☐ ödəmə dövrü metodu
  - ☐ mənfəətlilik əmsalı metodu
  - ☐ investisiyanın səmərəliliyi əmsalının hesablanması metodu
- 

Sual: İnvestisiya layihələrinin nəticələrini və xərcləri dəyərlə qiymətləndirmək üçün istifadə edilir: (Çəki: 1)

- ☐ bazis qiymətləri
  - ☐ dünya qiymətləri
  - ☐ proqnoz qiymətləri
  - ☐ hesablaşma qiymətləri
  - ☒ sadalanan qiymətlərin istənilən növü
- 

Sual: İnvestisiyalar aşağıdakı formalarda həyata keçirilə bilər: (Çəki: 1)

- ☐ pul vəsaitləri və onların ekvivalentləri
  - ☐ torpaq sahələri
  - ☐ binalar, tikililər, maşınlar, avadanlıqlar və s. əmlak
  - ☐ qaydaya görə pul ekvivalenti şəklində qiymətləndirilən əmlak hüququ
  - ☒ bütün cavablar düzgündür
- 

Sual: İnvestisiyaların mənbələri hesab olunur: (Çəki: 1)

- ☐ xüsusi maliyyə vəsaiti
  - ☐ büdcədən təxsisat, sahibkarlığı müdafiə fondu
  - ☐ birgə müəssisələrin nizamnamə kapitalında maliyyə formasında verilən xarici investisiyalar
  - ☐ borc vəsaitlərinin müxtəlif formaları, o cümlədən dövlət tərəfindən verilən kreditlər və xarici investisiyaların kreditləri
  - ☒ bütün cavablar düzgündür
- 

Sual: Kreditlər üzrə faizləri ödəmək üçün kifayət sayılan cari gəlirlər layihənin əhəmiyyətini hansı metoda əks etdirir? (Çəki: 1)

- ☐ xalis indiki dəyər metodu
  - ☐ gəlirin daxili dərəcəsi metodu
  - ☐ ödəmə dövrü metodu
  - ☒ mənfəətlilik əmsalı metodu
  - ☐ investisiyanın səmərəliliyi əmsalının hesablanması metodu
- 

Sual: Qərarların parametri dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ qərar qəbul edilən zaman diqqət yetirilməli olan kənar şərtlər
- ☐ qərar qəbul edilən zaman diqqət yetirilməli olan daxili şərtlər
- ☐ belə bir situasiyada qəbul ediləsi qərarların variantların dəsti
- ☒ A və B variantları düzgündür.

☐ heç bir cavab düzgün deyildir

---

Sual: Qeydə alınan qiymətlərin müəyyənləşdirilməsinə əsaslanan metoda aiddir: (Çəki: 1)

- ☒ qeydə alınan möhkəm qiymətlər metodu
  - ☐ xərclərin həddi metodu
  - ☐ məqsədli mənfəət metodu
  - ☐ mükafat verməklə xərclərin ödənməsi metodu
  - ☐ tam xərclər metodu
- 

Sual: Qiymət hesablanılan zaman hansı "Praysinq" metodu məhsulların maya dəyərinin normativ kalkulyasiyasına əsaslanır? (Çəki: 1)

- ☒ orta xərc metodu
  - ☐ xərclərin həddi metodu
  - ☐ istehsal xərclərinin standart (normativ) metodu
  - ☐ məqsədli mənfəət metodu
  - ☐ gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
- 

Sual: Qiymət hesablanıldıqda qiymətin yaranmasının hansı "Praysinq" metodu mənfəətin əvvəlcədən müəyyən olunmuş ölçüsündən istifadəni nəzərdə tutur: (Çəki: 1)

- ☐ orta xərc metodu
  - ☐ xərclərin həddi metodu
  - ☐ istehsal xərclərinin standart (normativ) metodu
  - ☒ məqsədli mənfəət metodu
  - ☐ gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
- 

Sual: Qiymət siyasəti və strategiyasının hazırlanmasının hansı mərhələsində xərclərin qiymətləndirilməsi, maliyyə məqsədlərinin dəqiqləşdirilməsi və potensial rəqiblərin siyahısının müəyyənləşdirilməsi əsas tədbir sayılır? (Çəki: 1)

- ☒ ilkin informasiyaların toplanması
  - ☐ strateji təhlil
  - ☐ strategiyanın formalaşması
  - ☐ strateji təhlil və strategiyanın formalaşması
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: Qiymət siyasətinin və strategiyasının hazırlanmasının hansı mərhələsində onun yerinə yetirilməsi üçün maliyyə təhlili, bazarın segment təhlili və rəqabət təhlili əsas sayılır? (Çəki: 1)

- ☐ ilkin informasiyaların toplanması
  - ☒ strateji təhlil
  - ☐ strategiyanın formalaşması
  - ☐ strateji təhlil və strategiyanın formalaşması
  - ☐ düzgün cavab yoxdur
- 

Sual: Layihə istismara veriləndən sonra investisiyaların və pul vəsaitlərinin dövriyyəsinin

əvəzlənməsinin müsbət olması hansı metoddə göstərilir? (Çəki: 1)

- ☐ xalis indiki dəyər metodu
  - ☐ gəlirin daxili dərəcəsi metodu
  - ☒ ödəmə dövrü metodu
  - ☐ mənfəətlilik əmsalı metodu
  - ☐ investisiyanın səmərəliliyi əmsalının hesablanması metodu
- 

Sual: Layihə konsepsiyasının hazırlanması mərhələrinə aşağıdakılar aiddir (Çəki: 1)

- ☐ layihənin əsas prinsiplərinin hazırlanması
  - ☐ layihənin texniki cəhətdən əsaslandırılması
  - ☐ ilkin planlaşma və xərclərin qiymətləndirilməsi
  - ☐ təşkilatı və texniki proseslərin müəyyənləşdirilməsi
  - ☒ bütün cavablar düzgündür
- 

Sual: Müəssisə rəhbəri mənfəət normasının maksimallaşdırılmasını hədəfə aldıqda maliyyə məsuliyyəti mərkəzi belə adlanır: (Çəki: 1)

- ☐ gəlir mərkəzi
  - ☐ xərc mərkəzi
  - ☒ mənfəət mərkəzi
  - ☐ investisiya mərkəzi
  - ☐ gəlir mərkəzi və xərc mərkəzi
- 

Sual: Müəssisədə qiymət siyasəti və strategiyasının hazırlanması aşağıdakı mərhələləri əhatə edir: (Çəki: 1)

- ☒ 3 mərhələ
  - ☐ 4 mərhələ
  - ☐ 5 mərhələ
  - ☐ 6 mərhələ
  - ☐ 2 mərhələ
- 

Sual: Müəssisənin buraxdığı məhsulların qiyməti müəyyənləşdirildikdə aşağıdakı amilləri nəzərə almaq lazım gəlir: (Çəki: 1)

- ☐ həmin məhsullara istehlak tələbatının səviyyəsi və həmin məhsullar bazarında mövcud olan tələbatın elastikliyi
  - ☐ müəssisənin həmin məhsulların buraxılışının dəyişilməsinə bazarın mümkün reaksiyası
  - ☐ qiymətin yaranmasının dövlət tənzimlənməsi tədbirləri (məsələn inhisarçı müəssisələrin məhsullarına)
  - ☐ rəqib müəssisələrin analoji məhsullarının qiymət səviyyəsi
  - ☒ bütün cavablar düzgündür
- 

Sual: Öhdəliklərin yerinə yetirilməsi üçün kifayət edən pul vəsaitlərinin cari dövrdə miqdarını hansı metod xarakterizə edir? (Çəki: 1)

- ☐ xalis indiki dəyər metodu
- ☐ gəlirin daxili dərəcəsi metodu
- ☐ ödəmə dövrü metodu

- ☒ mənfəətlilik əmsali metodu
  - ☐ investisiyanın səmərəliliyi əmsalının hesablanması metodu
- 

Sual: Planlaşdırılan dövr üçün əməliyyat və maliyyə büdcələrinin tərtibi üzrə işlər hansı mərhələdə həyata keçirilir? (Çəki: 1)

- ☐ maliyyə strukturunun formalaşması
  - ☐ büdcə strukturunun yaradılması
  - ☐ idarəetmə uçotunun metodikasının və prosedurlarının hazırlanması
  - ☐ planlaşdırma rəqlamentinin hazırlanması
  - ☒ büdcələşmə sistemlərinin tətbiqi
- 

Sual: Pul axınlarının müvəqqəti tərkibini hansı metod nəzərə almır: (Çəki: 1)

- ☐ xalis indiki dəyər metodu
  - ☐ Ödənilmə dövrü metodu
  - ☐ Mənfəətlilik əmsalının metodu
  - ☒ Investisiyaların səmərəliliyi əmsal hesablanması metodu
  - ☐ Gəlirlərin daxili dərəcəsi metodu
- 

Sual: Satış obyektlərinə görə bazar qiymətləri bölünür: (Çəki: 1)

- ☐ sərt qeydə alınan qiymətlər, tənzimlənən qiymətlər və sərbəst qiymətlər
  - ☐ möhkəm və sürüşkən qiymətlər
  - ☐ satış qiyməti və istehlak qiyməti
  - ☒ resurslara, yaxud hazır məhsullara qiymətlər
  - ☐ sair qiymətlər – baza, transfert, dünya və depinq
- 

Sual: Şirkətin əsas büdcəsinin formalaşmasının ümumi sxemi hansı mərhələdə müəyyənləşdirilir: (Çəki: 1)

- ☐ maliyyə strukturunun formalaşması
  - ☒ büdcə strukturunun yaradılması
  - ☐ idarəetmə uçotunun metodikasının və prosedurların hazırlanması
  - ☐ planlaşma rəqlamentinin hazırlanması
  - ☐ büdcələşmə sistemlərin tətbiqi
- 

Sual: Şirkətin əsas büdcəsinin formalaşmasının ümumi sxemi hansı mərhələdə müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ maliyyə strukturunun formalaşması
  - ☐ büdcə strukturunun yaradılması
  - ☐ idarəetmə uçotunun metodikasının və prosedurlarının hazırlanması
  - ☒ planlaşdırma rəqlamentinin hazırlanması
  - ☐ büdcələşmə sistemlərinin tətbiqi
- 

Sual: Şirkətin uçot-maliyyə siyasəti hansı mərhələdə müəyyənləşdirilir: (Çəki: 1)

- ☐ a) maliyyə strukturu formalaşdırıldıqda
- ☐ b) büdcə strukturu yaradıldıqda
- ☒ idarəetmə uçotunun metodikası və proseduru hazırlandıqda

- ☐ planlaşdırılmanın reqlamenti hazırlanıqda
- ☐ e) büdcələşmə sistemləri tətbiq olunduqda

Sual: Uçot meyarlarına görə bazar qiymətləri bölünür: (Çəki: 1)

- ☐ sərt qeydə alınan qiymətlər, tənzimlənən qiymətlər və sərbəst qiymətlər
- ☐ möhkəm və sürüşkən qiymətlər
- ☒ satış qiyməti və istehlak qiyməti
- ☐ resurslara, yaxud hazır məhsullara qiymətlər
- ☐ sair qiymətlər – baza, transfert, dünya və depinq

### **BÖLMƏ: İDARƏETMƏ TƏHLİLİ (YENİ)**

| Ad                   | idarəetmə təhlili (YENİ)            |
|----------------------|-------------------------------------|
| Suallardan           | 120                                 |
| Maksimal faiz        | 120                                 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 100 %                               |

Sual: İqtisadi göstəricilərin əsasını təşkil edir: (Çəki: 1)

- ☒ istehsalın təşkilatı – texniki səviyyəsi;
- ☐ müəssisənin fəaliyyət növü və miqyası;
- ☐ müəssisəyə aid olduğu sahə;
- ☐ müəssisə mülkiyyət forması;
- ☐ müəssisə ixtisaslaşması və təmərküzləşməsi səviyyəsi.

Sual: İdarəetmənin səmərəlilik əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ idarəetmə xərclərinin əmtəəlik və ya xalis məhsulun həcminə nisbəti ;
- ☒ xalis məhsulun həcmnin idarəetmə xərclərinin həcminə nisbəti;
- ☐ istehsal heyətinin idarəetmə işçilərinin sayına nisbəti;
- ☐ idarəetmə işçilərinin sayının istehsal heyətinə nisbəti;
- ☐ əmtəəlik məhsulun is tehsal fondlarının ortaillik dəyərinə nisbəti

Sual: Əməyin məhsuldarlığı aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlil üsullarına
- ☒ iqtisadi təhlil obyektlərinə
- ☐ iqtisadi təhlil amillərinə
- ☐ iqtisadi təhlil ehtiyatlarına
- ☐ iqtisadi təhlil subyektlərinə

Sual: İdarəetmə təhlilinin obyektinə nə hesab olunur? (Çəki: 1)

- ☐ maliyyə sabitliyi;
- ☒ məhsulun maya dəyəri;
- ☐ cari likvidlik əmsalı;

- ☐ kapitalin dövr etməsi əmsalı;
  - ☐ maliyyə riski əmsalı.
- 

Sual: Marketing təhlil hansı məqsədlə tətbiq edilir: (Çəki: 1)

- ☐ Maliyyə vəziyyətini qiymətləndirmək üçün;
  - ☐ müqavilə öhdəliklərinin icrasını qiymətləndirmək üçün;
  - ☒ daxili və xarici bazarın öyrənilməsi üçün;
  - ☐ istehsalın texniki istiqamətini öyrənmək üçün;
  - ☐ istehsal resurslarından istifadə səviyyəsini qiymətləndirmək üçün.
- 

Sual: Məhsul növləri üzrə rəqabət qabiliyyəti göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☐ məhsulun planlaşdırılan qiymətinin onun orta bazar qiymətinə nisbəti;
  - ☐ məhsulun əldə olunmasına çəkilən məcmu xərclərin həmin məhsulun istismarından əldə edilənməcmu faydalı səmərəsinə nisbəti;
  - ☐ xalis mənfəətin xalis dövriyyə kapitalına nisbəti.
  - ☐ orta bazar qiymətinin məhsulun planlaşdırılan qiymətinə nisbəti ;
  - ☒ məhsulun istismarından məcmu faydalı səmərənin onun əldə olunmasına çəkilən xərclərə nisbəti;
- 

Sual: Məhsul istehsalı təhlilinin əsas informasiya mənbələri hansılardır? (Çəki: 1)

- ☐ statistik məcmuələr;
  - ☒ məhsul istehsalı üzrə biznes-plan, mühasibat uçotu və hesabatı;
  - ☐ müəssisənin təbə olduğu nazirlik və ya şirkətin verdiyi sərəncam və göstərişlər;
  - ☐ müəssisənin struktur bölmələrinin təchizatı üzrə materiallar
  - ☐ dövrü nəşriyyat;
- 

Sual: Hansı amillər məhsul satışı həcminə təsir göstərir? (Çəki: 1)

- ☐ məhsul çeşidinin dəyişməsi, məhsulun keyfiyyətin dəyişməsi, məhsula tələbin dəyişməsi;
  - ☐ məhsulun materialtutumunun dəyişməsi, məhsulun maya dəyərinin dəyişməsi, material xərclərin dəyişməsi;
  - ☒ hesabat dövrünün əvvəlinə və sonuna anbarda hazır məhsul qalıqlarının dəyişməsi;
  - ☐ əmək məhsuldarlığının dəyişməsi, fəhlələrin sayının dəyişməsi fəhlələrin sayının dəyişməsi, məhsulun əməktutumunun dəyişməsi;
  - ☐ ayrı-ayrı məhsula tələbin dəyişməsi, bazarın konyunkturasının dəyişməsi, iqtisadi və siyasi şəraitin dəyişməsi
- 

Sual: Hansı göstərici istehsalın həcmi əks etdirir? (Çəki: 1)

- ☐ ayrı-ayrı sexlərin istehsal etdikləri məhsulların miqdarı;
  - ☒ ümumi və əmtəəlik məhsulun həcmi;
  - ☐ ümumi məhsul, bitməmiş istehsal və istehsalın zay məhsulları;
  - ☐ əmtəəlik və satılan məhsulun həcmi;
  - ☐ istehsalata verilən xammal, enerji, yanacaq, əmək ödənişi və amortizasiya ayırmaları
-

Sual: Hansı göstəricilər məhsulun keyfiyyətini səciyyələndirir? (Çəki: 1)

- ☒ ümumi məhsulun həcmində yeni məhsulun, inkişaf etmiş ölkələrə ixrac olunan, sertifikatlı məhsulların xüsusi çəkisi;
  - ☐ yararlılıq, etibarlılıq, uzunömürlük, məmulatını texnoloji estetikliyi;
  - ☐ keyfiyyətsiz məhsullara görə cərimə, zay məhsulların həcmi və xüsusi çəkisi, zaydan itgi.
  - ☐ etibarlılıq, zaydan itgi, inkişaf etmiş ölkələrə ixrac olunan məhsulların xüsusi çəkisi;
  - ☐ estetiklik, yararlıq, keyfiyyətsiz məhsullara görə cərimə.
- 

Sual: İstehsalın ahəngdarlığı necə hesablanır? (Çəki: 1)

- ☐ faktiki məhsul buraxılışının onun plan həcminə nisbəti kimi;
  - ☐ plan üzrə məhsul buraxılışının onun faktiki həcminə nisbəti kimi;
  - ☒ plan səviyyəsində faktiki məhsul buraxılışının onun plan həcminə nisbəti kimi;
  - ☐ məhsul buraxılışının plan və faktiki həcmi arasında fərq kimi;
  - ☐ məhsul buraxılışının faktiki və plan həcmi arasında fərq kimi.
- 

Sual: İstehsalın həcmnin amilli təhlilində hansı üsuldən istifadə olunur? (Çəki: 1)

- ☐ müqayisə;
  - ☒ zəncirvari yerdəyişmə;
  - ☐ balans əlaqələndirmə;
  - ☐ korrelyasiya;
  - ☐ qrafik;
- 

Sual: Müəssisə vəsaitlərinin dövriyyəsinin son mərhələsi: (Çəki: 1)

- ☐ məhsulun sortlaşdırılması;
  - ☐ məhsul buraxılışı;
  - ☐ məhsulun yüklənməsi;
  - ☒ məhsul satışı;
  - ☐ məhsulun sertifikatlaşdırılması.
- 

Sual: Keyfiyyət əmsalı necə hesablanır? (Çəki: 1)

- ☒ I sortun qiyməti 1 (vahid) qəbul olunur, qalan sortların qiyməti I sortun qiymətinə bölünür;
  - ☐ II sortun qiyməti 1 (vahid) qəbul olunur və yerdə qalan sortların qiyməti II sortun qiymətinə bölünür;
  - ☐ eyni çeşiddən olan məhsulların faktiki və plan topdan satış qiymətinin nisbəti kimi;
  - ☐ planda nəzərdə tutulan topdansatış qiymətini faktiki qiymətə bölməklə;
  - ☐ hər bir çeşiddə məhsul satışından əldə olunan pul gəlirinin həmin çeşiddən tam maya dəyərində bölməklə.
- 

Sual: Məhsul istehsalına təsir edən əsas amillərin kəmiyyət xarakteristikası hansılardır? (Çəki: 1)

- ☒ əsas istehsal fondları, əmək ehtiyatları və xammal-materialla təmin olunma;
- ☐ işçi heyətinin tərkibində olan dəyişiklik;
- ☐ məhsul istehsalı ilə əlaqədar biznes-plan göstəricilərinin qeyri-reallığı;
- ☐ anbarda olan xammal-materialların normativə uyğun olmaması;

- ☐ enerji təchizatının müntəzəm surətdə pozulması;
- 

Sual: Məhsul istehsalına təsir edən əsas amillərin keyfiyyət xarakteristikası hansılardır? (Çəki: 1)

- ☐ xammal-materialın tərkibində olan dəyişiklik;
  - ☐ müəssisənin təşkilat-texniki səviyyəsində olan dəyişiklik;
  - ☐ maliyyə resursları ilə təmin olunma səviyyəsi;
  - ☐ məhsul satışı həcmində olan dəyişiklik;
  - ☒ fondverimi, əmək məhsuldarlığı, material verimi.
- 

Sual: Məhsul istehsalının həcminə təsir edən əsas amillər hansılardır? (Çəki: 1)

- ☐ istehsal prosesinin təşkilinin vəziyyəti;
  - ☐ maliyyə resursları ilə təmin olunma;
  - ☐ istehsal texnologiyalarının təkmil olması;
  - ☒ istehsal resurslarının mövcudluğu və onlardan istifadə səviyyəsi;
  - ☐ məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması
- 

Sual: Hansı amillər istehsalın həcminə təsir göstərir? (Çəki: 1)

- ☐ məhsul çeşidinin dəyişməsi, məhsulun keyfiyyətin dəyişməsi, məhsula tələbin dəyişməsi;
  - ☐ məhsulun materialtutumunun dəyişməsi, məhsulun maya dəyərinin dəyişməsi, material xərclərin dəyişməsi;
  - ☒ hesabat dövrünün əvvəlinə və sonuna anbarda hazır məhsul qalıqlarının dəyişməsi;
  - ☐ əmək məhsuldarlığının dəyişməsi, fəhlələrin sayının dəyişməsi fəhlələrin sayının dəyişməsi, məhsulun əməktutumunun dəyişməsi;
  - ☐ ayrı-ayrı məhsula tələbin dəyişməsi, bazarın konyunkturasının dəyişməsi, iqtisadi və siyasi şəraitin dəyişməsi
- 

Sual: Hansı göstərici istehsalın həcmi əks etdirir? (Çəki: 1)

- ☐ ayrı-ayrı sexlərin istehsal etdikləri məhsulların miqdarı;
  - ☒ ümumi və əmtəəlik məhsulun həcmi;
  - ☐ ümumi məhsul, bitməmiş istehsal və istehsalın zay məhsulları;
  - ☐ əmtəəlik və satılan məhsulun həcmi;
  - ☐ istehsalata verilən xammal, enerji, yanacaq, əmək ödənişi və amortizasiya ayırmaları
- 

Sual: Hansı göstəricilər məhsulun keyfiyyətini səciyyələndirir? (Çəki: 1)

- ☒ ümumi məhsulun həcmində yeni məhsulun, inkişaf etmiş ölkələrə ixrac olunan, sertifikatlı məhsulların xüsusi çəkisi;
  - ☐ yararlılıq, etibarlılıq, uzunömürlük, məmulatın texnoloji estetikliyi;
  - ☐ keyfiyyətsiz məhsullara görə cərimə, zay məhsulların həcmi və xüsusi çəkisi, zaydan itgi.
  - ☐ etibarlılıq, zaydan itgi, inkişaf etmiş ölkələrə ixrac olunan məhsulların xüsusi çəkisi;
  - ☐ estetiklik, yararlıq, keyfiyyətsiz məhsullara görə cərimə.
-

Sual: İstehsalın ahəngdarlığının birbaşa göstəricilərinə aiddir: (Çəki: 1)

- ☒ variasiya əmsalı, ahəngdarlıq əmsalı, aritmiklik miqdarı,
  - ☐ iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisənin asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;
  - ☐ variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtında göndərilməməsinə görə cərimələr;
  - ☐ növbəlik əmsalı, məhsulun ümumi həcmində zay məhsulun payı;
  - ☐ anbarda hazır məhsul qalıqlarının mövcudluğu, zaydan itki, variasiya əmsalı.
- 

Sual: Keyfiyyətin fərdi göstəricilərə aiddir: (Çəki: 1)

- ☐ ümumi məhsulun həcmində yeni məhsulun, yüksək inkişaf etmiş ölkələrə ixrac olunan, sertifikatlı məhsulların xüsusi çəkisi;
  - ☒ yararlılıq, etibarlılıq, uzunömürlük, məmulatını texnolojiestetik-liyi;
  - ☐ keyfiyyətsiz məhsullara görə cərimə, zay məhsulların həcmi və xüsusi çəkisi, zaydan itgi.
  - ☐ etibarlılıq, zaydan itgi, yüksək inkişaf etmiş ölkələrə ixrac olunan məhsulların xüsusi çəkisi;
  - ☐ estetiklik, yararlıq, keyfiyyətsiz məhsullara görə cərimə.
- 

Sual: Məhsul buraxılışı üzrə planının icrasının təhlilinin əsas məqsədi nədir? (Çəki: 1)

- ☒ bütövlükdə müəssisə üzrə istehsal planının yerinə yetirilməsini və ona təsir edən amillərin təsir dərəcəsini müəyyən etmək;
  - ☐ ayrı-ayrı sexlər və məhsullar üzrə məhsul buraxılışını müəyyən etmək
  - ☐ məhsul istehsalı və satışının həcmi müəyyən etmək;
  - ☐ məhsul istehsalını artırmaq məqsədilə istehsal resursları ilə təmin olunmanı müəyyən etmək;
  - ☐ məhsul istehsalı ilə əlaqədar qərar və göstərişlərin yerinə yetirilməsi vəziyyətini öyrənmək;
- 

Sual: Məhsul çeşidləri üzrə planın icrasına təsir edən xarici amillər hansılardır? (Çəki: 1)

- ☒ bazarın konyukturası, ayrı-ayrı məhsul növlərinə tələbin dəyişməsi, maddi-texniki təminatın vəziyyəti;
  - ☐ bazarın konyukturası, əmək məhsuldarlığının aşağı düşməsi, məhsulun materialtutumunun dəyişməsi, qiymətin dəyişməsi;
  - ☐ məhsula tələbin dəyişməsi, inflyasiya, fəhlələrin sayının dəyişməsi, istehlak olunan material resurslarının kəmiyyətinin dəyişməsi;
  - ☐ istehsal və idarəetmənin təşkilində çatışmazlıqlar, avadanlıqların texniki vəziyyətinin aşağı olması, aşağı istehsal mədəniyyəti və s.
  - ☐ inflyasiya, qiymətin dəyişməsi, avadanlıqların boşdayanması, avadanlıqların texniki vəziyyətinin aşağı olması, zay məhsul buraxılışı
- 

Sual: Məhsul satışı həcminə nə daxildir: (Çəki: 1)

- ☐ bitməmiş istehsal daxil olmaqla istehsal olunmuş məhsulların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri;
- ☐ bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş məhsulların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri;

- ☒ yüklənmiş və alıcılar tərəfindən haqqı ödənilmiş məhsulların dəyəri;
  - ☐ təsərrüfatdaxili dövriyyəyə daxil olmaqla bitməmiş istehsalın dəyəri;
  - ☐ ilin əvvəlinə mal qalıqları daxil olmaqla istehsal olunmuş məhsulların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri.
- 

Sual: Məhsul yüklənməsi üzrə planın icrasının operativ təhlili necə aparılır: (Çəki: 1)

- ☐ ayın əvvəlindən artan yekunla gün ərzində məhsul yüklənməsinin plan və faktiki məlumatlarını müqayisə etməklə;
  - ☒ ayın əvvəlindən artan yekunla gün ərzində məhsul yüklənməsinin faktiki və plan məlumatlarını müqayisə etməklə;
  - ☐ ayın əvvəlindən artan yekunla gün ərzində məhsul istehsalının faktiki və plan məlumatlarını müqayisə etməklə;
  - ☐ ayın əvvəlindən artan yekunla gün ərzində məhsul satışının plan və faktiki məlumatlarını müqayisə etməklə;
  - ☐ ayın əvvəlindən artan yekunla gün ərzində məhsul satışının faktiki və plan məlumatlarını müqayisə etməklə.
- 

Sual: Məhsulun keyfiyyəti hansı göstəricilərə təsir göstərir? (Çəki: 1)

- ☐ məhsul buraxılışı, əmək məhsuldarlığı, fondverimi;
  - ☐ aktivlərin rentabelliği, likvidlik, ödəmə qabiliyyəti;
  - ☒ məhsul buraxılışı, məhsul satışından pul gəliri və mənfəət;
  - ☐ aktivlərin dövrəni, məhsul buraxılışı, məhsul satışından pul gəliri, məhsulların rentabelliği;
  - ☐ məhsul satışından pul gəliri, heyətin sayı, avadanlıqların gücü.
- 

Sual: Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☐ texnoloji kadrların, ustaların, fəhlələrin işə davamiyyəti;
  - ☐ yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrlarının mövcudluğu;
  - ☒ istehsal resurslarının keyfiyyəti və onlardan istifadə səviyyəsi;
  - ☐ zay məhsulların xüsusi çəkisinin artıb-azalması;
  - ☐ əmtəəlik məhsulun strukturunun dəyişməsi
- 

Sual: Müəssisə vəsaitlərinin dövriyyəsinin son mərhələsi: (Çəki: 1)

- ☐ məhsulun sortlaşdırılması;
  - ☐ məhsul buraxılışı
  - ☐ məhsulun yüklənməsi;
  - ☒ məhsul satışı;
  - ☐ məhsulun sertifikatlaşdırılması.
- 

Sual: Satışın həcminə təsir edən I dərəcəli amillərə daxildir: (Çəki: 1)

- ☐ məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarlarda məhsul qalıqları, əmtəəlik məhsul istehsalı, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
- ☐ ilin əvvəlinə anbarda məhsul qalığı, ilin əvvəlinə və sonuna yüklənmiş mallar;
- ☐ anbarlarda hazır məhsul qalıqları, ümumi məhsul, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
- ☒ məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarda hazır məhsul qalıqları, müxtəlif

daxilolmalar;

- ☐ məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarda hazır məhsul qalıqları,
- 

Sual: Fondveriminin dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ fondveriminin faktiki və plan həcmi arasındakı fərq əsas fondların ilin əvvəlinə olan dəyərində vurulur;
  - ☒ fondveriminin faktiki və plan həcmi arasındakı fərq əsas fondların ilin sonuna olan dəyərində vurulur
  - ☐ faktiki fondveriminin plan üzrə fondveriminə nisbəti 100-ə vurulur;
  - ☐ fondveriminin faktiki həcmi ilə plan həcmi arasındakı fərq 100-ə vurulur;
  - ☐ fondveriminin plan həcmi 100-ə vurularaq faktiki fondveriminə bölünür
- 

Sual: İstehsal avadanlıqlarının sayının dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ istehsal avadanlıqlarının faktiki sayı 100-ə vurularaq plan sayına bölünür;
  - ☐ istehsal avadanlıqlarının plan üzrə sayı 100-ə vurularaq onların faktiki sayına bölünür;
  - ☒ istehsal avadanlıqlarının faktiki və plan sayı arasındakı fərq avadanlığın plan məhsuldarlığına vurulur;
  - ☐ istehsal avadanlıqlarının faktiki və plan sayı arasındakı fərq avadanlığın faktiki məhsuldarlığına vurulur;
  - ☐ istehsal avadanlıqlarının plan məhsuldarlığı ilə faktiki məhsuldarlığı arasındakı fərq 100-ə vurularaq plan məhsuldarlığına bölünür.
- 

Sual: Məhsul istehsalının dinamika hansı məqsədlə qiymətləndirilir? (Çəki: 1)

- ☐ hesablaşmaları həyata keçirmək üçün;
  - ☐ malalan və malsatanlarla müəssisənin əlaqələrini qurmaq üçün;
  - ☐ xammal-materiala olan tələbatı öyrənmək üçün;
  - ☒ gələcəkdə məhsul istehsalının həcmi planlaşdırmaq üçün;
  - ☐ istehsal resurslarından istifadənin vəziyyətini qiymətləndirmək üçün
- 

Sual: Material sərfi normasının dəyişməsinin məhsulun həcminə təsiri necə hesablanır? (Çəki: 1)

- ☒ məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fərqi məhsul istehsalının faktiki həcminə hasili kimi;
  - ☐ məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fərqi məhsul istehsalının plan həcminə hasili kimi;
  - ☐ məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fərqi məhsul istehsalının faktiki həcminə nisbəti kimi;
  - ☐ məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fərqi məhsul istehsalının plan həcminə nisbəti kimi;
  - ☐ cəmi istehsalda sərf olunan materialın dəyərinin plan üzrə material sərfi normasına nisbəti kimi.
- 

Sual: Zaydan mütləq itgi məbləği necə hesablanır? (Çəki: 1)

- ☐ zay məhsulun maya dəyəri ilə istifadə dəyəri və tutulmaların cəmi;

- ☐ zay məhsulun maya dəyəri ilə istifadə dəyəri və tutulmaların fərqi;
  - ☒ zay məhsulun maya dəyəri ilə istifadə dəyəri və tutulmalar çıxılmaqla onların düzəldilməsi üzrə xərclərin cəmi;
  - ☐ zay məhsulun düzəldilməsi xərcləri və tutulmaların cəmi;
  - ☐ zay məhsulun düzəldilməsi xərcləri ilə istifadə dəyərinin fərqi.
- 

Sual: Məhsul istehsalının həcminə əsas istehsal fondları ilə təmin olunmanın təsiri necə hesablanır? (Çəki: 1)

- ☒ əsas istehsal fondlarının ilin əvvəlinə və sonuna olan dəyəri arasındakı fərq plan üzrə fondveriminə vurulur;
  - ☐ əsas istehsal fondlarının ilin əvvəlinə və sonuna olan dəyəri arasındakı fərq faktiki fondveriminə vurulur;
  - ☐ əsas istehsal fondlarının ilin əvvəlinə və sonuna olan dəyəri arasındakı fərq 100-ə vurulur
  - ☐ əsas fondların faktiki dəyəri onun plan dəyərinə bölünərək 100-ə vurulur;
  - ☐ əsas fondların orta illik dəyəri faktiki fondveriminə vurulur;
- 

Sual: Əmək məhsuldarlığı necə hesablanır? (Çəki: 1)

- ☐ məhsul istehsalın faktiki və plan həcmnin nisbəti kimi;
  - ☐ məhsulun həcmnin mühəndis işçilərin sayına nisbəti kimi;
  - ☐ məhsulun həcmnin inzibati işçilərin sayına nisbəti kimi;
  - ☐ məhsulun həcmnin inzibati idarə və köməkçi istehsal heyətinin sayına nisbəti kimi;
  - ☒ məhsulun həcmnin fəhlələrin sayına nisbəti kimi.
- 

Sual: İş vaxtı fondundan istifadənin məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ xəstəliyə görə işə çıxılmayan günlərin sayının bir günlük məhsul istehsalına hasili kimi;
  - ☐ məzuniyyətdə olan günlərin miqdarının günlük məhsul istehsalına hasili kimi;
  - ☐ ümumi məhsulun miqdarının nominal iş vaxtı fonduna nisbəti kimi;
  - ☐ əmtəəlik məhsulun miqdarının real iş vaxtı fonduna nisbəti kimi.
  - ☒ real iş günlərinin faktiki və plan miqdarı arasındakı fərqlin plan üzrə günlük məhsul istehsalının miqdarına hasili kimi;
- 

Sual: Məhsulun əməktutumu necə hesablanır? (Çəki: 1)

- ☐ əmək haqqı xərclərinin istehsal olunmuş məhsulun həcmisinə nisbəti kimi;
  - ☐ İşlənmiş adam günlərin (saatların) miqdarının istehsal olunan məhsulun dəyərinə nisbəti kimi;
  - ☒ İşlənmiş adam günlərin (saatların) miqdarının istehsal olunan məhsulun miqdarına nisbəti kimi;
  - ☐ hər min manatlıq məhsula düşən işçilərin sayı kimi;
  - ☐ məhsul vahidinin və ya hər min manatlıq məhsula düşən əmək haqqı məbləği kimi.
- 

Sual: Əmək ehtiyatlarından istifadənin təhlilinin əsas informasiya mənbələri hansılardır? (Çəki: 1)

- ☐ istehsal və idarəetmə heyəti arasında keçirilən sorğu məlumatları;
- ☐ kütləvi informasiya materialları;

- ☐ əsas və köməkçi istehsal heyətinin şikayət ərizələri və raportları;
  - ☒ mühasibat, operativ və statistik uçot məlumatları, kadrlar şöbəsinin məlumatları;
  - ☐ əmək ehtiyatları ilə əlaqədar iqtisadi ədəbiyyatlar
- 

Sual: Əmək haqqı fonduna daxildir: (Çəki: 1)

- ☐ müstəqim və qeyri müstəqim əmək haqqı;
  - ☐ əsas və əlavə əmək haqqı;
  - ☒ daimi və dəyişən əmək haqqı;
  - ☐ müstəqim və dəyişən əmək haqqı;
  - ☐ əmək haqqının əsas və dəyişən hissəsi.
- 

Sual: Əmək haqqının dəyişən hissəsinə aiddir; (Çəki: 1)

- ☒ götürə iş qaydasında fəhlələrin əmək haqqı, fəhlələrin mükafatlandırılması;
  - ☐ vaxta görə fəhlələrin, qulluqçuların əmək haqqı;
  - ☐ bütün növ əlavələr, əsas fəhlələrin əmək haqqı, onlara verilən mükafat;
  - ☐ idarəetmə heyətinin əmək haqqı, sanatoriya işçilərinin əmək haqqı;
  - ☐ məzuniyyət xərcləri, fəhlə və qulluqçulara verilən mükafat, bütün növ əlavələr.
- 

Sual: Əmək haqqının daimi hissəsinə aiddir; (Çəki: 1)

- ☐ götürə iş qaydasında fəhlələrin əmək haqqı, fəhlələrin mükafatlandırılması;
  - ☒ vaxta görə fəhlələrin, qulluqçuların əmək haqqı;
  - ☐ bütün növ əlavələr, əsas fəhlələrin əmək haqqı, onlara verilən mükafat;
  - ☐ idarəetmə heyətinin əmək haqqı, sanatoriya işçilərinin əmək haqqı;
  - ☐ məzuniyyət xərcləri, fəhlə və qulluqçulara verilən mükafat, bütün növ əlavələr.
- 

Sual: Dəyişən xərc əmsalı əks etdirir: (Çəki: 1)

- ☐ plan və faktiki əmək haqqı fondları arasında fərqi;
  - ☒ faktiki və plan əmək haqqı fondları arasında fərqi;
  - ☐ faktiki və mümkün əmək haqqı fondları arasında fərqi;
  - ☐ mümkün və faktiki əmək haqqı fondları arasında fərqi;
  - ☐ plan və ötən ilin əmək haqqı fondları arasında fərqi.
- 

Sual: Hansı amillər əmək haqqının daimi hissəsinə təsir göstərir? (Çəki: 1)

- ☐ il ərzində işlənmiş günlərin miqdarı, bir işçi hesabı ilə ortaillik məhsul istehsalı;
  - ☐ bir işçi hesabı ilə ortaillik məhsul istehsalı, əsas fəhlələrin xüsusi çəkisi;
  - ☒ işçilərin orta siyahı sayı, onların orta əmək haqqı;
  - ☐ məhsulun həcmi, onun strukturu, məmulatın udel əmək tutumu, orta saatlıq əmək haqqı;
  - ☐ məhsulun həcmi, fəhlələrin orta siyahı sayı.
- 

Sual: Hansı amillər əmək haqqı fondunun dəyişən hissəsinə təsir göstərir? (Çəki: 1)

- ☐ iş vaxtının uzunluğu, işçilərin sayı, əmək haqqı səviyyəsi, görülmüş işlərin həcmi;
- ☒ məhsulun həcmi, strukturu, udel əmək tutumu, əmək haqqı səviyyəsi;
- ☐ fəhlələrin xüsusi çəkisi, işlənmiş günlərin miqdarı, günlük hasilat, məhsulun strukturu;

- ☐ istehsalın təşkili, texniki səviyyənin yüksəlməsi, udel əmək tutumu, əmək haqqı səviyyəsi;
  - ☐ fəhlələrin sayı, işlənmiş günlərin miqdarı, bir işçi hesabı ilə hasilatın həcmi, məhsulun həcmi, strukturu.
- 

Sual: Hansı amillər əmək haqqının dəyişən hissəsinə təsir göstərir? (Çəki: 1)

- ☐ il ərzində işlənmiş günlərin miqdarı, bir işçi hesabı ilə ortaillik məhsul istehsalı;
  - ☐ bir işçi hesabı ilə ortaillik məhsul istehsalı, əsas fəhlələrin xüsusi çəkisi;
  - ☐ işçilərin orta siyahı sayı, onların orta əmək haqqı;
  - ☒ məhsulun həcmi, strukturu, məhsul vahidinin əmək tutumu, orta saatlıq əmək haqqı;
  - ☐ məhsulun həcmi, fəhlələrin orta siyahı sayı.
- 

Sual: Hansı amillər iş vaxtı fonduna təsir göstərir? (Çəki: 1)

- ☐ fəhlələrin sayı, qulluqçuların sayı, bir işçi hesabı ilə hasilatın həcmi;
  - ☐ fəhlələrin sayı, onların orta əmək haqqı, işçilərin əmək məhsuldarlığı;
  - ☒ fəhlələrin sayı, bir fəhlə hesabı ilə işlənmiş günlərin miqdarı, iş gününün uzunluğu;
  - ☐ fəhlələrin sayı, əsas və köməkçi fəhlələr arasında nisbət, iş gününün uzunluğu;
  - ☐ fəhlələrin sayı, köməkçi fəhlələrin sayı, orta əmək haqqı, işçilərin əmək məhsuldarlığı.
- 

Sual: Hansı amillər məhsulun əmək tutumuna təsir göstərir? (Çəki: 1)

- ☐ istehsalın təşkili, fəhlələrin sayı, innovasiya tədbirləri, məhsul buraxılışı üzrə iş vaxtının davamiyyəti;
  - ☐ rejim iş vaxtı fondundan istifadə, məhsulun çeşidi, qeyri məhsuldar vaxt sərfi, əsas vəsaitlərdən istifadə səviyyəsi;
  - ☐ fəhlələrin xüsusi çəkisi, bir fəhlə tərəfindən işlənmiş günlərin miqdarı, məhsul istehsalı, saatlıq hasilatın həcmi;
  - ☐ bir işçi hesabı ilə görülmə işlərin həcmi, işlənmiş günlərin miqdarı, işçilərin sayı, əməyin intensivliyi, innovasiya tədbirləri;
  - ☒ əməyin intensivliyi, innovasiya tədbirləri, məhsulun çeşidi, qeyri məhsuldar vaxt sərfi.
- 

Sual: Hansı fərdi göstərici əmək məhsuldarlığını əks etdirir? (Çəki: 1)

- ☒ müəyyən növ məhsul vahidinin istehsalına vaxt sərfi;
  - ☐ müəyyən növ işin yerinə yetirilməsinə vaxt sərfi;
  - ☐ əməyin fondla silahlanması;
  - ☐ əməyin texniki silahlanması;
  - ☐ bir işçi hesabı ilə orta illik məhsul istehsalı.
- 

Sual: Hansı göstərici əmək məhsuldarlığını əks etdirir? (Çəki: 1)

- ☐ müəyyən növ məhsul vahidinin istehsalına vaxt sərfi;
- ☐ müəyyən növ işin yerinə yetirilməsinə vaxt sərfi;
- ☐ əməyin fondla silahlanması;
- ☐ əməyin texniki silahlanması;
- ☒ bir işçi hesabı ilə orta illik məhsul istehsalı.

---

Sual: Hansı göstərici işçi qüvvəsindən istifadənin intensivliyini səciyyələndirir? (Çəki: 1)

- ☐ işlənmiş adam-saatların miqdarı, məcmu məhsul istehsalı, əməktutumu;
  - ☒ bir fəhlə hesabı ilə ortaillik, ortagünlük, orta saatlıq hasilat;
  - ☐ bir işçi hesabı ilə ortaillik məhsul istehsalı, işçilərin sayı;
  - ☐ fəhlələrin sayı, bir işçi hesabı ilə ortagünlük məhsul istehsalı;
  - ☐ işçilərin sayı, bir işçi hesabı ilə ortasaatlıq məhsul istehsalı.
- 

Sual: İş vaxtından istifadə səviyyəsinə hansı amillər təsir edir? (Çəki: 1)

- ☐ işçilərin sayı, işlənmiş günlərin miqdarı, iş gününün uzunluğu;
  - ☐ işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı, bir fəhlə tərəfindən işlənmiş saatların miqdarı;
  - ☐ işlənmiş günlərin miqdarı, işçilər tərəfindən işlənmiş adam-günlərin miqdarı, rejim iş vaxtı fondu;
  - ☒ bir fəhlə hesabı ilə işlənmiş günlərin, adam-günlərin, işlənmiş saatların miqdarı, iş gününün uzunluğu;
  - ☐ işçilərin sayı, işlənmiş adam-günlərin miqdarı, təqvim iş vaxtı fondu.
- 

Sual: İşçi kadrlarına tələbat necə müəyyən olunur? (Çəki: 1)

- ☐ işin əməktutumu, fondla silahlanma, maşınlara xidmət norması əsasında iş yerləri üzrə;
  - ☒ işin əməktutumu, hasilat norması, maşınlara xidmət norması əsasında iş yerləri üzrə;
  - ☐ işin əməktutumu, materialtutumu, fondtutumu üzrə;
  - ☐ hasilat norması, əmək məhsuldarlığı, maşınlara xidmət üzrə
  - ☐ işin əməktutumu, materialtutumu, əmək məhsuldarlığı səviyyəsi üzrə;
- 

Sual: İşçi qəbulu üzrə dövriyyə əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ işə qəbul olunan işçilərin sayının onların orta siyahı sayına nisbəti kimi;
  - ☐ işə qəbul olunan işçilərin sayının işdən çıxanların sayına nisbəti kimi;
  - ☒ işə qəbul olunan işçilərin sayının dövrün sonuna işçilərin sayına nisbəti kimi;
  - ☐ işə qəbul olunan işçilərin sayının dövrün əvvəlinə işçilərin sayına nisbəti kimi;
  - ☐ işə qəbul olunan işçilərin sayının işə qəbul olunan fəhlələrin sayına nisbəti kimi.
- 

Sual: İşçilərin orta əmək haqqı indeksi necə hesablanır? (Çəki: 1)

- ☒ hesabat və bazis dövrünün orta əmək haqqının nisbəti kimi;
  - ☐ bazis və hesabat dövrünün orta əmək haqqının nisbəti kimi;
  - ☐ hesabat və bazis dövrünün orta əmək məhsuldarlığının nisbəti kimi;
  - ☐ bazis və hesabat dövrünün orta əmək məhsuldarlığının nisbəti kimi;
  - ☐ bir işçi hesabı ilə orta əmək haqqı ilə əmək məhsuldarlığının hasili kimi.
- 

Sual: İşdən çıxma əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ işdən çıxan işçilərin sayının onların orta siyahı sayına nisbəti kimi;
- ☐ işdən çıxan işçilərin sayının işə qəbul olunmuş işçilərin sayına nisbəti kimi;
- ☐ işdən çıxan işçilərin sayının dövrün sonuna işçilərin sayına nisbəti kimi;

- ☒ işdən çıxan işçilərin sayının dövrün əvvəlinə işçilərin sayına nisbəti kimi;
  - ☐ işdən çıxan işçilərin sayının işə işdən çıxan fəhlələrin sayına nisbəti kimi.
- 

Sual: Əmək ödənişi fondu üzrə mütləq kənarlaşmaya hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☒ fəhlələrin orta illik sayı, bir fəhlənin orta illik əmək haqqı;
  - ☐ məhsul istehsalının həcmi, məhsul satışının həcmi;
  - ☐ məhsulun maya dəyərində əmək haqqı xərclərinin dəyişməsi;
  - ☐ işçilərin orta siyahı sayı və əmək məhsuldarlığı;
  - ☐ məhsul istehsalının həcmi, quruluşu, qiyməti.
- 

Sual: Əməyin ödənişi məsrəflərinə təsir edən amilləri səciyyələndirin: (Çəki: 1)

- ☐ məhsulun həcmnin artması əmək ödənişi xərclərini azaldır;
  - ☒ məhsulun həcmnin artması əmək ödənişi xərclərini artırır;
  - ☐ yüksək əməktutumlu məhsulların xüsusi çəkisinin azalması həmin xərcləri azaldır;
  - ☐ məhsul istehsalının artım tempinin əməyin ödənişi fondunun artım tempindən yüksək olması mənfi təsir göstərir;
  - ☐ əmək ödənişi fondunun plana nisbətən azalması mənfi təsir göstərir;
- 

Sual: Əsas istehsalat işçilərinin sayının dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☒ əsas istehsalat işçilərinin faktiki və plan miqdarı arasındakı fərqlin plan üzrə bir işçinin əmək məhsuldarlığına hasili kimi;
  - ☐ işçilərin faktiki və plan miqdarı arasındakı fərqlin bir işçinin faktiki əmək məhsuldarlığına hasili kimi;
  - ☐ işçilərin faktiki və plan miqdarı arasındakı fərqlin 100-ə vurularaq işçilərin plan sayına bölünür;
  - ☐ işçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiye düşən mənfəət məbləğinə vurulur;
  - ☐ işçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiye düşən məhsul satışından əldə edilən məbləğə vurulur
- 

Sual: Məhsulun əməktutumu ilə əmək məhsuldarlığı göstəriciləri arasında funksional əlaqə varmı? (Çəki: 1)

- ☐ əmək məhsuldarlığı artdıqca məhsulun əməktutumu artır;
  - ☒ əmək məhsuldarlığı yüksəldikcə məhsulun əməktutumu azalır və tərsinə;
  - ☐ məhsulun əməktutumu azaldıqca əmək məhsuldarlığı yüksəlir;
  - ☐ əmək məhsuldarlığı ilə məhsulun əməktutumu arasında əlaqə yoxdur;
  - ☐ məhsulun əməktutumu ilə əmək məhsuldarlığı düz mütənasibdir;
- 

Sual: Məhsulun əməktutumuna təsir göstərən əsas amillər hansılardır? (Çəki: 1)

- ☒ məhsulun həcmi, quruluşu, qiyməti, əmək sərfi;
- ☐ məhsulun həcmi, maya dəyəri, qiyməti, əmək sərfi;
- ☐ məhsulun həcmi, quruluşu, maya dəyəri, qiyməti;
- ☐ məhsulun maya dəyəri, quruluşu, qiyməti, əmək sərfi;
- ☐ məhsulun quruluşu, maya dəyəri, qiyməti, əmək sərfi.

---

Sual: Əmək məhsuldarlığı indeksi necə hesablanır? (Çəki: 1)

- ☐ hesabat və bazis dövrü üzrə orta əmək haqqının nisbəti kimi;
  - ☐ bazis dövrü və hesabat üzrə orta əmək haqqının nisbəti kimi;
  - ☒ hesabat və bazis dövrü üzrə orta əmək məhsuldarlığının nisbəti kimi;
  - ☐ bazis dövrü və hesabat üzrə orta əmək məhsuldarlığının nisbəti kimi;
  - ☐ bir işçinin orta əmək haqqının orta əmək məhsuldarlığına hasili kimi.
- 

Sual: Əmək məhsuldarlığının dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ bir işçinin faktiki və plan əmək məhsuldarlığı arasındakı fərqin işçilərin plan sayına hasili kimi;
  - ☐ bir işçinin faktiki və plan əmək məhsuldarlığı arasındakı fərqin plan üzrə əmək məhsuldarlığına bölünür;
  - ☒ bir işçinin faktiki və plan əmək məhsuldarlığı arasındakı fərqin işçilərin faktiki sayına hasili kimi;
  - ☐ bir işçinin faktiki və plan əmək məhsuldarlığı arasındakı fərqin texniki işçilərin sayına hasili kimi;
  - ☐ bir işçinin faktiki və plan əmək məhsuldarlığı arasındakı fərqin inzibati işçilərin sayına hasili kimi;
- 

Sual: Əməyin normalaşdırılması əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ əməyi normalaşdırılmış fəhlələrin sayının fəhlələrin ümumi sayına nisbətinin normaların gərginliyi əmsalına hasili kimi;
  - ☐ normativ üzrə bütün iş vaxtı məsrəflərinin bütün işlərə vaxt sərfinə nisbəti kimi;
  - ☒ normativ üzrə bütün işlərə vaxt sərfinin profilinə uyğun olmayan
  - ☐ normativ üzrə bütün iş vaxtı məsrəflərinin normativ üzrə ixtisaslaşdırılmış iş məsrəflərinə nisbəti kimi;
  - ☐ iş yerlərinin miqdarının layihə üzrə iş yerlərinə nisbəti kimi.
- 

Sual: Bir fəhlə hesabı ilə işlənmiş adam-saatların miqdarı necə hesablanır? (Çəki: 1)

- ☐ işlənmiş adam-saatların miqdarının işlənmiş adam-günlərin miqdarına nisbəti kimi;
  - ☐ işlənmiş adam-günlərin miqdarının fəhlələrin orta siyahı sayına nisbəti kimi;
  - ☒ işlənmiş adam-saatların miqdarının fəhlələrin orta siyahı sayına nisbəti kimi;
  - ☐ işlənmiş adam-günlərin miqdarının işlənmiş adam-saatların miqdarına nisbəti kimi;
  - ☐ fəhlələrin sayının bir fəhlə hesabı ilə işlənmiş saatların miqdarına hasili kimi.
- 

Sual: Müstəqim əmək haqqı xərclərinə hansı əsas amillər təsir göstərir? (Çəki: 1)

- ☐ məhsul satışının həcmnin dəyişməsi;
  - ☐ idarəetmə işçilərinin sayının dəyişməsi;
  - ☒ məhsul istehsalının həcmi və strukturunun dəyişməsi, əməyin ödənişi səviyyəsinin dəyişməsi;
  - ☐ müxtəlif səbəblərdən istehsalatda boşdayanmaların artması;
  - ☐ əmək haqqı tariflərinin dəyişdirilməsi;
-

Sual: Material resurslarından istifadənin səmərəliliyinə təsir edən ikinci səviyyə amilləri hansılardır? (Çəki: 1)

- ☐ tədarük edilmiş xammalın miqdarı, ümumi materialtutumu, məhsulun həcmi;
  - ☐ xammal sərfi norması, müstəqim material məsrəfləri üzrə materialtutumu;
  - ☐ tədarük edilmiş xammalın miqdarı, məhsul vahidinə xammal sərfi;
  - ☒ müstəqim material məsrəfləri üzrə materialtutumu, ümumi material və müstəqim material məsrəflərinin nisbəti;
  - ☐ tədarük edilmiş xammalın miqdarı, xammalın keyfiyyətinin aşağı olması səbəbindən plandan artıq itgilər.
- 

Sual: Məhsulun materialtutumu nəyi səciyyələndirir? (Çəki: 1)

- ☐ Sərf olunan xammal-materialın hər manatına düşən ümumi məhsullu;
  - ☐ İstifadə olunan materialın hər manatına düşən mənfəətli;
  - ☒ İstehsal olunan məhsulun hər manatına düşən xammal-materialın dəyərini;
  - ☐ Xammal-materiallardan istifadənin rentabelliğini;
  - ☐ Xammal-material daxil olması üzrə planın yerinə yetirilməsini.
- 

Sual: Material resurslarından istifadənin təhlilinin əsas informasiya mənbələri hansılardır? (Çəki: 1)

- ☒ maddi-texniki təchizat şöbəsinin məlumatları, cari və mühasibat uçotu məlumatları, material sərfi normativləri;
  - ☐ istehsalatdan anbara mal daxil olması, mal buraxılmasına dair anbar müdirinin hesabatı;
  - ☐ kütləvi informasiya vasitələrinin məlumatları;
  - ☐ istehsal müşavirələrinin materialları;
  - ☐ təftiş aktının məlumatları;
- 

Sual: Müəssisənin material resursları ilə təmin olunmasına təsir edən amillər hansılardır? (Çəki: 1)

- ☐ məhsul istehsalına olan tələbatın artması;
  - ☐ alınan xammal-materialın tərkibi və çeşid quruluşunun dəyişməsi;
  - ☒ material resurslarının alınması üzrə müqavilə öhdəlikləri şərtlərinin yerinə yetirilməsi;
  - ☐ məhsul istehsalı və satışı üzrə planın yerinə yetirilməməsi;
  - ☐ alınan xammal-materialın keyfiyyətinin aşağı olması.
- 

Sual: Məhsulun materialtutumunun səviyyəsinə hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☐ istehsal avadanlıqlarının və istifadə olunan xammal-materialların keyfiyyəti;
  - ☐ istifadə olunan xammal-materialın keyfiyyəti, fəhlələrin ixtisas səviyyəsi;
  - ☐ xammal-material sərfi norması, yeni texnologiyanın tətbiqi;
  - ☒ məhsulun həcmi, strukturu və qiyməti, sərf olunan xammal-materialın həcmi, qiyməti;
  - ☐ istehsalda çalışanların peşəkarlıq səviyyələrinin dəyişməsi;
- 

Sual: Məhsulun ümumi materialtutumuna hansı amillərin dəyişməsi təsir göstərir? (Çəki: 1)

- ☐ bazarın konyukturası, alıcılıq tələbi, məhsulun qiyməti, əmək məhsuldarlığı;
  - ☐ məhsulun həcmi, keyfiyyəti, materialların qiyməti, işçilərin sayı, materialverimi, avadanlıqların dəyəri;
  - ☐ məhsulun qiyməti, material sərfi norması, materialların keyfiyyəti, fəhlələrin sayı, saatlıq hasilat;
  - ☒ məhsulun həcmi, strukturu, qiyməti, məhsul vahidinə material sərfi norması, materialların qiyməti;
  - ☐ məhsulun həcmi, strukturu, materialların qiyməti, materiallarla təmin olunma səviyyəsi, maya dəyəri.
- 

Sual: Material resurslarına olan tələbatın ödənilməsinin daxili mənbələrinə aiddir: (Çəki: 1)

- ☐ hesabat dövrünün əvvəlinə gözlənilən material qalıqları, müqavilə üzrə daxil olan materialların həcmi;
  - ☐ tullantılar, bitməmiş istehsal, kənardan alınmış materiallar, tullantılar;
  - ☐ qənaət edilmiş materiallar, kənardan gətirilmiş materiallar, tullantılar, bitməmiş istehsal;
  - ☒ qənaət edilmiş materiallar, bitməmiş istehsal nəzərə alınmaqla gözlənilən material qalıqları, tullantılar, öz istehsalı olan materiallar.
  - ☐ qənaət edilmiş materiallar, kənardan gətirilmiş materiallar, öz istehsalı olan materiallar.
- 

Sual: Material resurslarına olan tələbatın ödənilməsinin xarici mənbələrinə aiddir: (Çəki: 1)

- ☐ hesabat dövrünün əvvəlinə gözlənilən material qalıqları, müqavilə üzrə daxil olan materialların həcmi;
  - ☐ tullantılar, bitməmiş istehsal, kənardan alınmış materiallar, tullantılar;
  - ☒ müqavilə əsasında kənardan gətirilmiş materiallar;
  - ☐ qənaət edilmiş materiallar, bitməmiş istehsal nəzərə alınmaqla gözlənilən material qalıqları, öz istehsalı olan materiallar.
  - ☐ qənaət edilmiş materiallar, kənardan gətirilmiş materiallar, öz istehsalı olan materiallar.
- 

Sual: Material resurslarından istifadəni xarakterizə edən göstəricilər hansılardır? (Çəki: 1)

- ☐ məhsul istehsalının həcmi və dinamikası;
  - ☐ istehsal olunan məhsulların tərkibində materialın xüsusi çəkisinin dəyişməsi;
  - ☐ material təchizatı üzrə planın kəsrlə, yaxud artıqlaması ilə yerinə yetirilməsi;
  - ☒ materialtutumu, materialverimi, məhsulun maya dəyərində material məsrəflərinin xüsusi çəkisi;
  - ☐ məhsul satışından əldə olunan məbləğ ilə satılan məhsulun maya dəyəri arasındakı fərq;
- 

Sual: Material resurslarından istifadənin səmərəliliyini xarakterizə edən fərdi göstəricilər hansılardır? (Çəki: 1)

- ☐ materialların hər manatına düşən məhsul satışı məbləği;
- ☐ məhsulun əməktutumu, əmək məhsuldarlığı;

- ☒ xammaltutumu, metaltutumu, yanacaq tutumu,;
  - ☐ məhsul istehsalında materiallardan istifadə əmsalı;
  - ☐ materiallarda istifadə üzrə planın yerinə yetirilmə faizi;
- 

Sual: Material resurslarından istifadənin təhlilinin vəzifələri hansılardır? (Çəki: 1)

- ☐ istehsalata buraxılan material resurslarının keyfiyyətini müəyyənləşdirmək;
  - ☐ material resurslarının tərkibi və strukturunu öyrənmək;
  - ☒ material resurslarından istifadə və onun məhsul istehsalı həcminə, keyfiyyətinə, maya dəyərində təsirini qiymətləndirmək;
  - ☐ material resurslarından istifadə zamanı mənimsəmələrə, əskikgəlmələrə və israfçılığa yol verilməsi hallarını müəyyən etmək;
  - ☐ material resurslarından səmərəsiz istifadənin səbəbləri və buna məsuliyyət daşıyan işçiləri müəyyən etmək;
- 

Sual: Material tutumu, material verimi, material məsrəfləri əmsalı nəyi səciyyələndirir? (Çəki: 1)

- ☐ müəssisənin materiallarla təhciz olunmasını;
  - ☐ materialların hərəkətini;
  - ☐ müəssisədə normalaşdırmanın vəziyyətini;
  - ☒ material resurslarından istifadənin səmərəliliyini;
  - ☐ müəssisənin istehsal resurslarından istifadənin səmərəliliyini.
- 

Sual: Müəssisənin material tələbatının hesablanması əsasını təşkil edir? (Çəki: 1)

- ☒ sərf normativləri və normaları;
  - ☐ əsas fəaliyyətin ehtiyacları üçün material resurslarına tələbat;
  - ☐ köməkçi fəaliyyətin ehtiyacları üçün material resurslarına tələbat;
  - ☐ material resurslarından istifadə əmsalı;
  - ☐ material tullantılarının mövcudluğu və həcmi.
- 

Sual: Yanacaq tutumu, metaltutumu, enerjitutumu nəyi səciyyələndirir? (Çəki: 1)

- ☐ materiallardan istifadənin ümumi göstəricilərini;
  - ☐ müəssisənin materiallarla təhciz olunmasını;
  - ☐ materialların hərəkətini;
  - ☒ material tutumunun fərdi göstəricilərini;
  - ☐ müəssisənin istehsal resurslarından istifadənin səmərəliliyini.
- 

Sual: Məhsulun material tutumu necə müəyyən olunur? (Çəki: 1)

- ☐ məhsulun həcmi material xərclərinə nisbəti kimi;
  - ☒ material xərclərinin məhsulun həcminə nisbəti kimi;
  - ☐ əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;
  - ☐ material xərclərinin məhsulun maya dəyərində nisbəti kimi;
  - ☐ faktiki material məsrəflərinin məhsulun faktiki həcminə görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.
- 

Sual: Məhsulun material verimi necə müəyyən olunur? (Çəki: 1)

- ☒ məhsulun həcmnin material xərclərinə nisbəti kimi;
  - ☐ material xərclərinin məhsulun həcminə nisbəti kimi;
  - ☐ əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;
  - ☐ material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;
  - ☐ faktiki material məsrəflərinin məhsulun faktiki həcminə görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.
- 

Sual: Məhsulun maya dəyərində material məsrəflərinin payı necə müəyyən olunur? (Çəki: 1)

- ☐ məhsulun həcmnin material xərclərinə nisbəti kimi;
  - ☐ material xərclərinin məhsulun həcminə nisbəti kimi;
  - ☐ əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;
  - ☒ material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;
  - ☐ faktiki material məsrəflərinin məhsulun faktiki həcminə görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.
- 

Sual: Material məsrəfləri əmsalı necə müəyyən olunur? (Çəki: 1)

- ☐ məhsulun həcmnin material xərclərinə nisbəti kimi;
  - ☐ material xərclərinin məhsulun həcminə nisbəti kimi;
  - ☐ əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;
  - ☐ material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;
  - ☒ faktiki material məsrəflərinin məhsulun faktiki həcminə görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.
- 

Sual: Əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların fondverimini ;
  - ☐ əsas fondların fondtutumunu;
  - ☐ əməyin fondla silahlanmasını;
  - ☒ əsas fondların yararlılıq əmsalını;
  - ☐ əsas fondların köhnəlməsi əmsalını
- 

Sual: Fondveriminə təsir edən ikinci dərəcəli amillər: (Çəki: 1)

- ☒ avadanlıq vahidinin orta dəyəri, günlük boşdayanmalar, növbəlik əmsalı, növbədaxili boşdayanmalar, 1 maşın-saat hesabı ilə orta hasilat;
  - ☐ əsas fondların aktiv hissəsinin payı, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı, fəaliyyətdə olan avadanlıqların fondvkrimi;
  - ☐ avadanlıq vahidinin orta dəyəri, növbədaxili boşdayanmalar. Fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı
  - ☐ avadanlıqların əvəz olunması, ETT – üzrə tədbirlərin tətbiqi, fəaliyyətdə olan avadanlıqların payı
  - ☐ avadanlıq vahidinin orta dəyəri, növbəlik əmsalı, fəaliyyətdə olan avadanlıqların fondverimi, avadanlıqların əvəz olunması, 1 maşın – saat hesabı ilə hasilat
- 

Sual: Fondveriminə təsir edən birinci dərəcəli amillər aşağıdakılardır: (Çəki: 1)

- ☒ əsas fondların aktiv hissəsinin payı və onların fondverimi;

- ☐ əsas fondların aktiv hissəsinin payı, avadanlıq vahidinin orta dəyəri, növbədaxili boşdayanmalar, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı;
  - ☐ əsas fondların aktiv hissəsinin payı, avadanlıqların əvəz olunması, texnologiyanın təkmilləşdirilməsi üzrə elmi-texniki tərəqqi tədbirlərinin tətbiqi;
  - ☐ əsas fondlarının tərkibində aktiv hissənin xüsusi çəkisi, günlük boşdayanmalar, növbəlik əmsalı, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı ;
  - ☐ əsas fondların aktiv hissəsinin payı, avadanlıqların əvəz olunması, avadanlıq vahidinin orta dəyəri, fəaliyyətdə olan avadanlıqların fondverimi.
- 

Sual: Əsas fondların orta illik dəyərinin məhsulun həcminə nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların fondverimini ;
  - ☒ əsas fondların fondtutumunu;
  - ☐ əməyin fondla silahlanmasını;
  - ☐ əsas fondların yararlılıq əmsalını;
  - ☐ əsas fondların köhnəlməsi əmsalını
- 

Sual: Əsas vəsaitlər üzrə nisbi qənaət aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti;
  - ☒ əsas vəsaitlərin orta illik dəyərinin faktiki və plan göstəricisi arasında fərqi məhsulun həcmi indeksinə hasili;
  - ☐ məhsul istehsalı həcmi əsas vəsaitlər orta illik dəyərinə nisbəti;
  - ☐ əsas vəsaitlər orta illik dəyərinin məhsul istehsalı həcminə nisbəti;
  - ☐ əsas vəsaitlərin orta illik dəyərinin işçilərin orta illik sayına nisbəti.
- 

Sual: Əsas vəsaitlərin orta illik dəyərinin işçilərin orta illik sayına nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların fondverimini ;
  - ☐ əsas fondların fondtutumunu;
  - ☒ əməyin fondla silahlanmasını;
  - ☐ əsas fondların yararlılıq əmsalını;
  - ☐ əsas fondların köhnəlməsi əmsalını
- 

Sual: Aşağıdakı əlamət üzrə əsas fondlar aktiv və passiv fond-lar üzrə qruplaşdırılır: (Çəki: 1)

- ☐ texniki yararlılığı üzrə;
  - ☒ istehsal prosesində iştirak dərəcəsi üzrə;
  - ☐ funksional təyinatı üzrə;
  - ☐ amortizasiya ayırmaları üzrə;
  - ☐ vaxt vahidi ərzində məhsul istehsalı üzrə,
- 

Sual: Aşağıdakı əlamət üzrə əsas fondlar istehsal və qeyri istehsal təyinatlı əsas fondlara bölünür: (Çəki: 1)

- ☐ texniki yararlılığı üzrə;
- ☐ istehsal prosesində iştirak dərəcəsi üzrə;
- ☒ funksional təyinatı üzrə ;

- ☐ amortizasiya ayırmaları üzrə;
  - ☐ vaxt vahidi ərzində məhsul istehsalı üzrə.
- 

Sual: Avadanlıqlardan ekstensiv istifadəni əks etdirən göstəricilərə aiddir: (Çəki: 1)

- ☒ avadanlıqların işinin növbəlik əmsalı;
  - ☐ vaxt vahidi ərzində məhsul buraxılışının həcmi;
  - ☐ 1 maşın – saat hesabı ilə orta hasilat, avadanlıqların miqdarı;
  - ☐ avadanlıq vahidinin orta dəyəri;
  - ☐ növbədaxili boşdayanmalar.
- 

Sual: Avadanlıqlardan intensiv istifadəni əks etdirən göstəricilərə aiddir: (Çəki: 1)

- ☐ avadanlıqların işinin növbəlik əmsalı, maşın və dəzgahların strukturu;
  - ☒ vaxt vahidi ərzində məhsul buraxılışının həcmi;
  - ☐ 1 maşın – saat hesabı ilə orta hasilat, avadanlıqların miqdarı;
  - ☐ avadanlıq vahidinin orta dəyəri;
  - ☐ növbədaxili boşdayanmalar.
- 

Sual: Avadanlıqlardan istifadənin səmərəliliyinin yüksəldilməsi təmin olunur: (Çəki: 1)

- ☐ ekstensiv yolla;
  - ☐ intensiv yolla;
  - ☒ ekstensiv və intensiv yolla;
  - ☐ məhsuldarlığının yüksəldilməsi yolu ilə;
  - ☐ fondveriminin yüksəldilməsi yolu ilə.
- 

Sual: Fondverimi, fondtutumu, fondların rentabelliği xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların hərəkətini;
  - ☐ əsas fondların texniki vəziyyətini;
  - ☒ əsas fondlardan istifadənin səmərəliliyini ;
  - ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
  - ☐ avadanlıqların yaş tərkibini.
- 

Sual: İstehsal olunmuş məhsulun həcmnin əsas istehsal fondlarının orta illik dəyərinə nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☒ əsas fondların fondverimini;
  - ☐ əsas fondların fondtutumunu;
  - ☐ əməyin fondla silahlanmasını;
  - ☐ əsas fondların yararlılıq əmsalını;
  - ☐ əsas fondların köhnəlməsi əmsalını
- 

Sual: İstehsal sahəsinin hər kvadratına məhsul buraxılışı göstəricisi aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ istehsal sahəsinin məhsul istehsalı həcminə nisbəti;
- ☐ istehsal olunmuş məhsulun həcmnin maşın və avadanlıqların orta illik dəyərinə nisbəti;

- ☒ istehsal olunmuş məhsulun həcmnin istehsal sahəsinə nisbəti;
  - ☐ istehsal sexlərinin sahəsinin istehsal sahəsinin ümumi həcminə nisbəti;
  - ☐ istehsal sahəsinin ümumi həcmnin istehsal sexlərinin sahəsinə nisbəti.
- 

Sual: Əsas vəsaitlərin köhnəlməsi əmsalı, yararlılıq əmsalı xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların hərəkətini;
  - ☒ əsas fondların texniki vəziyyətini;
  - ☐ əsas fondlardan istifadənin səmərəliliyini ;
  - ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
  - ☐ avadanlıqların yaş tərkibini.
- 

Sual: İntensiv yüklənmə əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ ortaqünlük məhsul buraxılışının ortaqünlük istehsal gücünə nisbəti ;
  - ☐ faktiki (plan) iş vaxtı fondunun istehsal gücü müəyyən olunarkən hesablama iş vaxtı fondu;
  - ☐ məhsulun həcmnin əsas vəsaitlərin orti illik dəyərində nisbəti;
  - ☐ əsas vəsaitlərin orti illik dəyərinin məhsulun həcminə nisbəti;
  - ☐ məhsulun həcmnin avadanlıqların faktiki orta illik dəyərində nisbəti.
- 

Sual: Əsas fondların təzələnməsi əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin sonuna əsas vəsaitlərin dəyərində nisbəti kimi;
  - ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin əvvəlinə əsas vəsaitlərin dəyərində nisbəti kimi;
  - ☐ hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərində nisbəti kimi;
  - ☐ daxil olmuş əsas vəsaitlərin dəyərinin hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərində nisbəti kimi;
  - ☐ hesabat ilində daxil olmuş əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərində nisbəti .
- 

Sual: Əsas fondların dövriyyədən çıxma əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin sonuna əsas vəsaitlərin dəyərində nisbəti;
  - ☐ hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;
  - ☒ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin əvvəlinə əsas vəsaitlərin dəyərində nisbəti ;
  - ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərində nisbəti ;
  - ☐ hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərində nisbəti.
- 

Sual: Əsas vəsaitlərin əvəz olunma əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ dövriyyədən çıxarılmış və yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti;
- ☐ yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin dövriyyədən çıxarılmış dəyərlərə

nisbəti;

- ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin əvvəlinə əsas vəsaitlərin dəyrinə nisbəti;
  - ☐ ilin əvvəlinə əsas vəsaitlərin dəyrinin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqinə nisbəti;
  - ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin sonuna əsas vəsaitlərin dəyrinə nisbəti.
- 

Sual: Əsas vəsaitlərin artımı əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ ilin əvvəlinə əsas vəsaitlərin dəyrinin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqinə nisbəti;
  - ☒ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin əvvəlinə əsas vəsaitlərin dəyrinə nisbəti;
  - ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin sonuna əsas vəsaitlərin dəyrinə nisbəti;
  - ☐ ilin sonuna əsas vəsaitlərin dəyrinin hesabat ilində çıxmış əsas vəsaitlərin dəyərlərinə nisbəti;
  - ☐ ilin sonuna əsas vəsaitlərin dəyrinin hesabat ilində daxil olmuş əsas vəsaitlərin orta illik dəyrinə nisbəti.
- 

Sual: Əsas vəsaitlərin köhnəlməsi əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların qalıq dəyrinə nisbəti;
  - ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların bərpa dəyrinə nisbəti ;
  - ☒ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların ilkin dəyrinə nisbəti ;
  - ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların orta illik dəyrinə nisbəti;
  - ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin onların orta illik dəyrinə nisbəti.
- 

Sual: Fondveriminin yüksəlməsi üçün aşağıdakı şərt gözlənilməlidir: (Çəki: 1)

- ☒ əmək məhsuldarlığının artım tempi əməyin fondla silahlanmasının artım tempindən yüksək olmalıdır;
  - ☐ əməyin fondla silahlanmasının artım tempi əmək məhsuldarlığının artım tempindən yüksək olmalıdır;
  - ☐ əmək məhsuldarlığının və əməyin fondla silahlanmasının artım templəri eyni olmalıdır;
  - ☐ fondveriminin artım tempi əmək məhsuldarlığının artım tempindən yüksək olmalıdır;
  - ☐ fondveriminin artım tempi əmək məhsuldarlığının artım tempinə bərabər olmalıdır.
- 

Sual: Sənaye-istehsal təyinatlı əsas fondların orta illik dəyrinin ən böyük növbədə işləyən fəhlələrin sayına nisbəti adlanır: (Çəki: 1)

- ☐ fondverimi;
- ☒ fondlasilahlanma;
- ☐ fondtutumu;
- ☐ fondların rentabelliyn;

Sual: Əməyin texniki silahlanması hesablanır: (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti;
  - ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcminə nisbəti;
  - ☒ əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti;
  - ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti;
  - ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti.
- 

Sual: Əsas fondların fondverimi göstəricilərinin dinamikası xarakterizə edir: (Çəki: 1)

- ☒ məhsul buraxılışının artırılması baxımından əsas fondlara kapital qoyuluşunun məqsəduyğunluğunu;
  - ☐ əsas fondlar ilə təminat üzrə biznes planın yerinə yetirilməsini;
  - ☐ məhsulun fondtutumunun artmasını;
  - ☐ əməyin fondlasilənməsinin artmasını;
  - ☐ məhsulun həcmnin dəyişməsinə.
- 

Sual: Əsas fondların rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti;
  - ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcminə nisbəti;
  - ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti;
  - ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti;
  - ☒ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti.
- 

Sual: Fondveriminə təsir edən əsas amillərə aiddir: (Çəki: 1)

- ☒ avadanlıqların strukturunun və iş vaxtının dəyişməsi, hasilatın dəyişməsi;
  - ☐ məhsulun həcmnin və strukturunun dəyişməsi, işçilərin sayının dəyişməsi;
  - ☐ avadanlıqların iş vaxtının dəyişməsi, fəhlələrin əmək məhsuldarlığının dəyişməsi;
  - ☐ əsas istehsal fondlarının orta illik dəyərinin dəyişməsi, fəhlələrin orta illik hasilatının dəyişməsi;
  - ☐ məhsulun strukturunun, keyfiyyətinin, maya dəyərinin dəyişməsi.
- 

Sual: Məhsulun maya dəyərini səciyyələndirən universal göstərici hansıdır? (Çəki: 1)

- ☐ müqayisəyə gələn məhsulların maya dəyəri;
  - ☐ ayrı-ayrı növ məhsulların maya dəyəri;
  - ☒ əmtəəlik məhsulun bir manatına xərc;
  - ☐ əmtəəlik məhsulun bir manatına düşən xərc;
  - ☐ əmtəəlik məhsulun bir manatına düşən xərc;
- 

Sual: Məhsulun maya dəyəri təhlilinin informasiya mənbələri hansılardır? (Çəki: 1)

- ☐ istehsalat müşavirələrinin materialları;
- ☐ kütləvi informasiya vasitələrinin və digər qəzetlərin materialları;

- ☒ biznes planının, mühasibat uçotu və hesabatı məlumatları;
  - ☐ anbar müdirlərinin hesabatları;
  - ☐ istehsalat və anbar təsərrüfatı üzrə müəssisə rəhbərliyinin göstərişləri;
- 

Sual: Məhsulun maya dəyərinə daxil edilən enerji xərclərinin dəyişməsinə hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☒ sərf olunan enerjinin miqdarı, enerji vahidinin qiyməti;
  - ☐ sərf olunan enerjinin satın alınması üzrə müqavilələrin pozulması;
  - ☐ günlük boşdayanmalar səbəbindən enerji itkiləri;
  - ☐ istehsal avadanlıqlarının köhnəlməsi hesabına artıq enerji sərfi;
  - ☐ daxil olan enerjinin normativə uyğun olmaması üzündən enerji israfı.
- 

Sual: Məhsulun maya dəyərinin göstəricilər sistemi hansılardır? (Çəki: 1)

- ☐ məhsulun həcmi və ona çəkilən məsrəflər;
  - ☐ məhsul vahidinin maya dəyəri, material tutumu, resurs verimi, xərclərin strukturu;
  - ☐ məhsulun maya dəyərində ayrı-ayrı istehsal məsrəflərinin xüsusi çəkili, məhsul vahidinin maya dəyəri, material tutumu, resurs verimi;
  - ☒ bütün məhsullara məcmu xərc, əsas növ məhsulların maya dəyəri, bir manatlıq məhsula xərc;
  - ☐ məhsulun maya dəyərinin plan və hesabat göstəriciləri;
- 

Sual: Məhsulun maya dəyərinin tərkibində hansı xərclərin xüsusi çəkisi böyükdür? (Çəki: 1)

- ☐ Amortizasiya və cari təmir xərclərinin;
  - ☐ İnzibati-idarə xərclərinin;
  - ☐ Sosial sığortaya ayırmaların;
  - ☐ Əməyin ödənişi xərclərinin;
  - ☒ Material xərclərinin;
- 

Sual: Müstəqim material məsrəflərinə aiddir: (Çəki: 1)

- ☒ xammal və əsas material, yanacaq, enerji, alınmış yarımfabrikatlar, komplektləşdirici məmulatlar;
  - ☐ xammal və əsas material, amortizasiya ayırmaları, yanacaq, enerji, alınmış yarımfabrikatlar, komplektləşdirici məmulatlar;
  - ☐ alınmış yarımfabrikatlar, komplektləşdirici məmulatlar, əməyin ödənişi, xammal və əsas material, kommersiya xərcləri;
  - ☐ əməyin ödənişi, sosial ehtiyaclara ayırmalar, yarımfabrikatlar, komplektləşdirici məmulatlar, yanacaq, enerji, kommersiya xərcləri;
  - ☐ xammal və əsas material xərcləri, əməyin ödənişi xərcləri, amortizasiya ayırmaları, sosial ehtiyaclara ayırmalar, sair xərclər.
- 

Sual: İqtisadi elementlər üzrə xərclərin təsnifləşdirilməsinin əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ məsrəflərin yaranma yeri;
- ☐ istehsal prosesində iştirakı;
- ☐ məhsulun həcmindən asılılığı;

- ☒ istehsala sərf olunan resursların eyni cinsli olması;
- ☐ xərclərin planlaşdırılması və uçotunun təşkilinin xüsusiyyəti.

Sual: Müəssisənin istehsal potensialından istifadənin təhlili aşağıdakı informasiyaya əsasən aparılır: (Çəki: 1)

- ☐ əsas fondlar üzrə statistik məlumatlar;
- ☐ əsas fondlar üzrə statistik və analitik uçot məlumatları;
- ☐ müəssisə üzrə iş vaxtının plan və faktiki balansı;
- ☒ müəssisənin istehsal güclərinin plan və hesabat balansı;
- ☐ operativ uçot və müəssisənin hesabatı məlumatları.

### **BÖLMƏ: MALİYYƏ TƏHLİLİ(YENİ)**

| Ad                   | maliyyə təhlili(YENİ)               |
|----------------------|-------------------------------------|
| Suallardan           | 120                                 |
| Maksimal faiz        | 120                                 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 100 %                               |

Sual: Maliyyə resurslarına aiddir: (Çəki: 1)

- ☒ pul vəsaitləri, qeyri maddi aktivlər, istehsal dövriyyə fondları;
- ☐ mənfəət, vergi, sığorta ödəmələri;
- ☐ büdcə və qeyri büdcə fondları, istehlak və yığım fondları;
- ☐ müqavilə şərtlərinə müvafiq maliyyə öhdəlikləri;
- ☐ müxtəlif səviyyəli büdcə resursları

Sual: Maliyyə təhlilinin məqsədi: (Çəki: 1)

- ☐ müəssisədə işlərin vəziyyətinin qiymətləndirilməsi;
- ☒ müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlili;
- ☐ məhsulun mayadəyərinin quruluşunun qiymətləndirilməsi
- ☐ biznes-planın yerinə yetirilməsinin qiymətləndirilməsi
- ☐ müəssisənin rəqabət siyasətinin qiymətləndirilməsi.

Sual: Xalis pul aktivləri nədir?. (Çəki: 1)

- ☐ balansın pul vəsaitləri və onların ekvivalentləri, qısamüddətli kredit və borclar;
- ☒ pul vəsaitləri və pul öhdəlikləri məbləqlərinin fərqi;
- ☐ balansın aktivinin pul və qeyri pul maddələrinin fərqi;
- ☐ balansın passivinin pul və qeyri pul maddələrinin fərqi;
- ☐ balansın pul və qeyri pul maddələrinin cəmi.

Sual: Balansın müqayisəli təhlili: (Çəki: 1)

- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ☐ hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;

- ☐ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;
  - ☒ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir;
  - ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- 

Sual: Balansın trend təhlili: (Çəki: 1)

- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
  - ☐ hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
  - ☒ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;
  - ☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir.
  - ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- 

Sual: Dövriyyə aktivlərinə aid edilir: (Çəki: 1)

- ☐ əsas vəsaitlər, qurulmamış avadanlıqlar;
  - ☐ uzunmüddətli, təxirə salınmış vergi aktivləri;
  - ☐ qeyri-maddi aktivlər, hesablasmalarda olan vəsaitlər;
  - ☒ ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;
  - ☐ hesabat ilinin mənfəəti, hazır məhsul.
- 

Sual: Hansı göstəricilər maliyyə təhlilinin obyektləridir? (Çəki: 1)

- ☒ maliyyə sabitliyi və ödəmə qabiliyyəti;
  - ☐ istehsal resursları;
  - ☐ istehsalın təşkilati-texniki səviyyəsi;
  - ☐ məsrəflər, məhsulun həcmi və mənfəət;
  - ☐ istehsal məsrəfləri və maya dəyəri.
- 

Sual: Müəssisənin xüsusi kapitalına aiddir: (Çəki: 1)

- ☒ əlavə və ehtiyat kapitalı;
  - ☐ kassada, hesablama və valyuta hesablarında olan pul qalıqları;
  - ☐ debitor borcları;
  - ☐ kreditor borcları;
  - ☐ hazır məhsul.
- 

Sual: Ümumi mənfəət məbləği necə hesablanır? (Çəki: 1)

- ☐ satışdan mənfəət ilə inzibati və kommersiya xərcləri arasında fərq kimi;
  - ☐ ümumi pul gəliri ilə ƏDV və aksizlərin fərqi kimi;
  - ☒ əsas əməliyyat gəliri ilə satışın maya dəyəri arasında fərq kimi;
  - ☐ satışdan mənfəət ilə vergi məbləği arasında fərq kimi;
  - ☐ satışdan mənfəət ilə digər satışın nəticələrinin cəmi kimi.
- 

Sual: Vergitutmaya qədər mənfəət məbləği necə hesablanır: (Çəki: 1)

- ☐ gəlir və xərclər arasında fərq kimi;
- ☒ əməliyyat mənfəəti ilə maliyyə gəlirləri və xərcləri arasındakı fərqlərin cəmi kimi;
- ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəmi

məbləği kimi;

- ☐ məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsinin cəmi kimi;
  - ☐ məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.
- 

Sual: Vergitutulan mənfəət məbləğinə təsir göstərən amillər: (Çəki: 1)

- ☐ əlavə dəyər vergisi, kommersiya xərcləri;
  - ☐ aksizlər, mənfəət vergisi;
  - ☒ əməliyyat mənfəəti, mütləq maliyyə ödəmələri;
  - ☐ birbaşa və dolaylı vergilər;
  - ☐ alınmış kredit və borclar.
- 

Sual: Biver əmsalı hesablanır: (Çəki: 1)

- ☐ xalis mənfəətin qısamüddətli öhdəliklərə nisbəti kimi;
  - ☐ vergi tutulan mənfəətin qısamüddətli öhdəliklərə nisbəti kimi;
  - ☐ ümumi mənfəətin (balans mənfəətinin) qısamüddətli öhdəliklərə nisbəti kimi;
  - ☒ xalis mənfəətlə amortizasiya ayırmalarının cəminin uzunmüddətli və qısamüddətli öhdəliklərə nisbəti kimi ;
  - ☐ debitor borclarının kreditor borclarına nisbəti kimi.
- 

Sual: Dövriyyə aktivlərinin tərkib elementləri hansıdır? (Çəki: 1)

- ☐ əsas vəsaitlər, qurulmamış avadanlıqlar;
  - ☐ uzunmüddətli, təxirə salınmış vergi aktivləri;
  - ☐ qeyri-maddi aktivlər, hesablasmalarda olan vəsaitlər;
  - ☒ ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;
  - ☐ hesabat ilinin mənfəəti, hazır məhsul.
- 

Sual: İşlək kapital: (Çəki: 1)

- ☐ təşkilatın cari aktivləridir;
  - ☐ təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərkdir;
  - ☒ pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərkdir;
  - ☐ məcmu aktivlər və cari aktivlər arasında fərkdir;
  - ☐ cari aktivlər və aktivlərin dəyəri arasında fərkdir.
- 

Sual: Kapital: (Çəki: 1)

- ☒ təşkilatın bütün öhdəlikləri çıxıldıqdan sonra qalan məbləqdir;
  - ☐ kommersiya fəaliyyətini həyata keçirmək üçün təşkilatın vəsaitləridir;
  - ☐ kreditor borclarıdır;
  - ☐ təşkilatın xalis mənfəətidir;
  - ☐ təşkilatın fəaliyyətinə yönəldilmiş pul vəsaitləridir.
- 

Sual: Maliyyə müstəqilliyi əmsalı hesablanır: (Çəki: 1)

- ☐ (xüsusi kapital – dövriyyədənkenar aktivlər) : xüsusi vəsait mənbələri;
- ☐ (xüsusi kapital – dövriyyədənkenar aktivlər) : cari aktivlər;

- ☐ xüsusi kapital : aktivlər;
  - ☒ xüsusi vəsait mənbələri : balansın valyutası;
  - ☐ xüsusi kapital : borc kapitalı.
- 

Sual: Maliyyə riski əmsalı hesablanır: (Çəki: 1)

- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
  - ☒ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
  - ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
  - ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
  - ☐ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi
- 

Sual: Maliyyə riski hansı halda yaranır? (Çəki: 1)

- ☐ kreditor borcu məbləği debitor borcu məbləğindən çox olduqda;
  - ☐ maliyyə levirici (aləti) səviyyəsi mənfəətlilik səviyyəsindən yüksək olduqda;
  - ☐ xalis mənfəətinin artım tempi maliyyə resurslarının artım tempindən aşağı olduqda;
  - ☐ maliyyələşdirmə mənbələrinin artım tempi aktivlərin artım tempindən aşağı olduqda;
  - ☒ müəssisədə uzunmüddətli ssuda və borclar üzrə faizlərin ödənilmə-si üçün vəsait çatışmadıqda.
- 

Sual: Maliyyə sabitliyi əmsalı hesablanır: (Çəki: 1)

- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
  - ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
  - ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
  - ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
  - ☒ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.
- 

Sual: Maliyyə sabitliyinin təhlili aşağıdakı hesablama vasitəsilə həyata keçirilir: (Çəki: 1)

- ☐ mənfəət, aktiv və ya passiv arasında mütənasiblik göstəricilərinin hesablanması ilə;
  - ☐ satışdan pul gəliri, aktiv və ya passiv arasında mütənasiblik göstəricilə-inin hesablanması ilə;
  - ☒ aktiv və passivi səciyyələndirən göstəricilərin hesablanması ilə;
  - ☐ xərclər və mənfəətin asılılığını səciyyələndirən göstəricilərin hesablanması ilə;
  - ☐ doğru cavab yoxdur.
- 

Sual: Maliyyələşdirmə əmsalı hesablanır: (Çəki: 1)

- ☒ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
  - ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
  - ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
  - ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
  - ☐ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.
- 

Sual: Mühəsibat balansının məlumatları əsasında hansı məsələ qiymətləndirilir? (Çəki: 1)

- ☒ təşkilatın maliyyə sabitliyini;
  - ☐ maliyyə nəticələrinin strukturunu;
  - ☐ adi fəaliyyət növləri üzrə xərclərin dinamikasını;
  - ☐ təşkilatın işgüzar fəallığını;
  - ☐ maliyyə mənbələrinin strukturunu.
- 

Sual: Öhdəlik: (Çəki: 1)

- ☐ müəssisənin keçmiş hadisələrin nəticəsində nəzarət etdiyi və müəssisəyə
  - ☐ kreditor borclarıdır;
  - ☒ keçmiş hadisələrin nəticəsində yaranan və iqtisadi səmərəni əks etdirən
  - ☐ cari fəaliyyətə yönəldilmiş pul vəsaitləridir;
  - ☐ şirkətin aktivlərində paydır.
- 

Sual: Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır: (Çəki: 1)

- ☒ satışın faktiki həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
  - ☐ pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
  - ☐ pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
  - ☐ pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;
  - ☐ marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- 

Sual: Ehtiyat kapitalının əsas mənbəyi: (Çəki: 1)

- ☐ məhsul satışından mənfəət;
  - ☐ balans mənfəəti;
  - ☒ xalis mənfəət;
  - ☐ borc vəsaiti;
  - ☐ qısamüddətli kredit.
- 

Sual: Hansı aktivlər əsas kapitalla aiddir: (Çəki: 1)

- ☐ əsas vəsaitlər, debitor borcları, materiallar, pul vəsaitləri;
  - ☒ torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, daşınmaz əmlaka investisiyalar;
  - ☐ qeyri-maddi aktivlər, pul vəsaitləri, torpaq, tikili və avadanlıqlar;
  - ☐ pul vəsaitləri, debitor borcları, qeyri maddi aktivlər;
  - ☐ qısamüddətli maliyyə qoyuluşları, hazır məhsul, bitməmiş istehsal;
- 

Sual: Hansı vəsait dövriyyə aktivlərinə aiddir: (Çəki: 1)

- ☐ quraşdırılmış avadanlıqlar, pul vəsaitləri, qeyri-maddi aktivlər;
  - ☐ kreditor borcları, bank kreditləri, ehtiyatlar;
  - ☐ materiallar, torpaq, tikili və avadanlıqlar, ehtiyat kapitalı;
  - ☒ pul vəsaitləri, debitor borcları, ehtiyatlar;
  - ☐ bank kreditləri, qeyri-maddi aktivlər, pul vəsaitləri.
- 

Sual: Adi fəaliyyət növündən gəlirlərə aiddir: (Çəki: 1)

- ☐ depozit əmanətlər üzrə alınmış faizlər;
- ☒ satışdan pul gəliri;

- ☐ birgə fəaliyyət üzrə müqavilənin yerinə yetirilməsindən gəlirlər;
  - ☐ ödənmə vaxtı ötmüş kreditor borcları;
  - ☐ aktivlərin yenidən qiymətləndirilməsi.
- 

Sual: Cari fəaliyyətdən pul daxil olmaları öz əksini tapır: (Çəki: 1)

- ☐ əsas vəsaitlərin və digər əmlakın satışından pul gəlirində;
  - ☒ məhsul satışından pul gəlirində;
  - ☐ kreditlərin alınmasında;
  - ☐ dividendlərin və faizlərin alınmasında;
  - ☐ avansların alınmasında.
- 

Sual: Hansı aktivlər çətin realizə olunan aktivlərə aiddir? (Çəki: 1)

- ☐ uzunmüddətli maliyyə qoyuluşu, material ehtiyatları;
  - ☐ əsas vəsaitlər və bitməmiş tikinti, debitor borcları;
  - ☐ ehtiyat və məsrəflər, qeyri-maddi aktivlər;
  - ☐ hazır məhsul, əsas vəsaitlər, qeyri-maddi aktivlər;
  - ☒ əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşu, bitməmiş istehsal.
- 

Sual: Xalis pul axını nədir: (Çəki: 1)

- ☐ müəssisənin hesablama hesabında olan pul qalığı;
  - ☐ hesabat dövründə müəssisəyə daxil olan pul vəsaitlərin cəmi;
  - ☐ kassada olan pul vəsaiti.
  - ☐ dövriyyədə olan pul vəsaitlərinin məbləği;
  - ☒ mənfi və müsbət pul axınları arasındakı olan fərq;
- 

Sual: İnvestisiya fəaliyyətindən pul gəliri öz əksini tapır: (Çəki: 1)

- ☐ avansların alınmasında;
  - ☒ dividendlərin və faizlərin alınmasında;
  - ☐ məhsul satışından pul gəlirində;
  - ☐ kreditlərin alınmasında;
  - ☐ əsas vəsaitlərin satışından pul gəlirində.
- 

Sual: Maliyyə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir? (Çəki: 1)

- ☒ müəssisənin ödəməqabiliyyəti və maliyyə sabitliyi;
  - ☐ istehsal resursları;
  - ☐ istehsalın texniki-təşkilati səviyyəsi;
  - ☐ məsrəflər, məhsulun həcmi, mənfəət;
  - ☐ istehsal məsrəfləri, məhsulun maya dəyəri.
- 

Sual: Pul ekvivalentlərinə aiddir: (Çəki: 1)

- ☐ kassada pul vəsaitləri;
- ☐ hesablama hesabında pul vəsaitləri;
- ☒ qısamüddətli maliyyə qoyuluşları;

- ☐ bankda olan pul vəsaitləri;
  - ☐ faizlər və dividendlər.
- 

Sual: Təşkilatın ən likvid aktivlərinə aid edilir: (Çəki: 1)

- ☐ gələcək dövrlərin xərcləri;
  - ☐ qeyri dövriyyə aktivləri;
  - ☒ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları ;
  - ☐ ödəmə müddəti 12 aya qədər olan debitor borcları;
  - ☐ bitməmiş istehsalat.
- 

Sual: Təşkilatın maliyyə vəziyyəti haqqında informasiya səciyyələndirir: (Çəki: 1)

- ☐ təşkilatın potensial resurslarından istifadənin səmərəliliyini;
  - ☒ təşkilatın likvidliyini və ödəmə qabiliyyətini ;
  - ☐ təşkilatın pul vəsaitlərinə olan tələbatını;
  - ☐ təşkilatın debitor borclarını;
  - ☐ təşkilatın kreditor borclarını.
- 

Sual: Aralıq (böhranlı) likvidlik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ pul vəsaiti və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
  - ☐ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
  - ☒ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi;
  - ☐ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin bütün öhdəliklərə nisbəti kimi;
  - ☐ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin uzunmüddətli öhdəliklərə nisbəti kimi.
- 

Sual: Aralıq (böhranlı) likvidlik əmsalı səciyyələndirir: (Çəki: 1)

- ☐ təşkilat mütləq likvid və tez realizə olunan aktivlər hesabına uzunmüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilər;
  - ☒ təşkilat mütləq likvid və tez realizə olunan aktivlər hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilər;
  - ☐ təşkilat dövriyyə aktivləri hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilər;
  - ☐ təşkilat yaxın dövrə bütün öhdəliklərinin hansı hissəsini ödəyə bilər;
  - ☐ nə dərəcədə cari aktivlər cari passivləri örtür.
- 

Sual: Cari (ümumi) likvidlik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ dövriyyə aktivlərinin kreditor borclarına nisbəti kimi;
  - ☐ dövriyyə aktivlərinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
  - ☒ dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
  - ☐ məcmu aktivlərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
  - ☐ məcmu aktivlərin qısamüddətli öhdəliklərə nisbəti kimi
-

Sual: Cari likvidlik əmsalı səciyyələndirir: (Çəki: 1)

- ☐ təşkilatın maliyyə vəziyyətinin borc mənbələrindən asılı olmamasını;
  - ☐ təşkilatın maliyyə vəziyyətinin borc mənbələrindən asılı olmasını;
  - ☒ dövriyyə aktivlərin likvidliyinin ümumi qiymətini;
  - ☐ qısamüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkünlüyünü;
  - ☐ uzunmüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkünlüyünü.
- 

Sual: Xalis dövriyyə kapitalının həcmnin artması şəraitində likvidliyin itirilməsi riski: (Çəki: 1)

- ☒ azalır;
  - ☐ artır;
  - ☐ əvvəl artır, sonra azalır;
  - ☐ əvvəl azalır, sonra artır;
  - ☐ risk yoxdur.
- 

Sual: Mütləq likvidlik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ pul vəsaitlərinin kreditor borclarına nisbəti kimi;
  - ☐ pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının kreditor borclarına nisbəti kimi;
  - ☒ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının qısamüddətli öhdəliklərə nisbəti kimi;
  - ☐ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının bank kreditlərinə nisbəti kimi;
  - ☐ pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi.
- 

Sual: Mütləq likvidlik əmsalı səciyyələndirir: (Çəki: 1)

- ☒ Təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına qısamüddətli öhdəliklərin hansı hissəsini ödəyə bilər;
  - ☐ Təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına bütün öhdəliklərin hansı hissəsini ödəyə bilər;
  - ☐ təşkilat yaxın dövrə uzunmüddətli borcların hansı hissəsini ödəyə bilər;
  - ☐ təşkilat pul vəsaiti hesabına cari öhdəliklərin hansı hissəsini ödəyə bilər;
  - ☐ təşkilatın cari aktivləri cari passivlərinin hansı hissəsini örtür.
- 

Sual: Təhlil olunan dövrdə pul axının səmərəliliyi hesablanır: (Çəki: 1)

- ☐ xalis mənfəət: pul vəsaiti axını;
  - ☒ xalis pul axını: pul sərfi;
  - ☐ xalis pul axını: satışdan pul gəliri;
  - ☐ xalis mənfəət : pul vəsaiti sərfi;
  - ☐ balans mənfəəti : pul vəsaiti sərfi.
- 

Sual: Zəif realizə olunan aktivlərə aiddir: (Çəki: 1)

- ☐ ehtiyatlar+qeyri maddi aktivlər;
- ☒ ehtiyatlar + hazır məhsul;
- ☐ ehtiyatlar + debitor borcları + digər dövriyyə aktivləri;
- ☐ pul vəsaitləri + debitor borcları;

☐ əsas vəsaitlər.

---

Sual: Debitor borcların dövr sürəti artdıqda əməliyyat həlqəsinin müddəti: (Çəki: 1)

- ☐ uzanır;
  - ☒ qısalır;
  - ☐ dəyişmir;
  - ☐ eyni nisbətdə artır;
  - ☐ doğru cavab yoxdur.
- 

Sual: Dövriyyə aktivlərinin dövr sürətinin artması təmin edir: (Çəki: 1)

- ☐ məsrəflərin artımını;
  - ☐ bank kreditlərinin arımını;
  - ☐ debitor borclarının artımını;
  - ☐ kreditor borclarının artımını;
  - ☒ mənfəət məbləğinin artımını
- 

Sual: Dövriyyə aktivlərinin dövr sürətinin azalması səbəb olur: (Çəki: 1)

- ☒ balansda aktivlərin qalıqlarının artmasına;
  - ☐ balansda aktivlərin qalıqlarının azalmasına;
  - ☐ dövriyyə aktivlərinin cəlb olunmasına;
  - ☐ mənfəət məbləğinin artmasına;
  - ☐ balansın valyutasının azalmasına.
- 

Sual: Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini səciyyələndirən göstərici: (Çəki: 1)

- ☒ dövriyyə vəsaitlərinin dövr sürəti;
  - ☐ kapitalın strukturu;
  - ☐ dövriyyə vəsaitlərinin strukturu;
  - ☐ dövriyyə vəsaitlərinin likvidliyi;
  - ☐ dövriyyə vəsaitləri ilə təmin olunma.
- 

Sual: Xüsusi kapitalın artırılmasının əsas mənbələrinə aiddir: (Çəki: 1)

- ☐ istiqrazların buraxılışı;
  - ☐ kreditlərin cəlb edilməsi;
  - ☒ bölüşdürülməmiş mənfəət, sığorta ödəmələri;
  - ☐ ümumi mənfəət, vergi, sığorta ödəmələri;
  - ☐ əsas fəaliyyətdən mənfəət, mənfəətdən vergi.
- 

Sual: Maliyyə levirici əsasında qiymətləndirilir: (Çəki: 1)

- ☐ təşkilatın xərclərinin rentabelliği;
  - ☒ təşkilatın maliyyə sabitliyi;
  - ☐ məhsul istehsalı və satış üzrə xərclərin strukturu;
  - ☐ təşkilatın ödəmə qabiliyyəti;
  - ☐ balansın likvidliyi.
-

Sual: Əməliyyat levirici (aləti) hesablanır: (Çəki: 1)

- ☒ marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;
  - ☐ satışdan pul gəlirin mənfəətə nisbəti kimi;
  - ☐ məhsul satışından mənfəətin üstəlik xərc məbləğinə nisbəti kimi;
  - ☐ heyətin əmək haqqının satışdan mənfəətə nisbəti kimi;
  - ☐ mənfəətin artım tempinin istehsalın həcmnin artım tempinə nisbəti kimi.
- 

Sual: Əməliyyat levirici (rıçağı) hesablanır: (Çəki: 1)

- ☒ marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;
  - ☐ marjinal gəlirin satışdan pul gəlirinə nisbəti kimi;
  - ☐ satışdan mənfəətin marjinal gəlirə nisbəti kimi;
  - ☐ satışdan mənfəətin pul gəlirinə nisbəti kimi;
  - ☐ satışdan mənfəətin satışın kritik həcminə nisbəti kimi.
- 

Sual: Əməliyyat leviricinin (rıçaqının) effekti necə müəyyən olunur? (Çəki: 1)

- ☐ daimi xərclərin məhsul vahidinə marjinal gəlirə nisbəti kimi;
  - ☐ sabit və dəyişən xərclərin nisbəti kimi;
  - ☒ marjinal gəlirin mənfəətə nisbəti kimi;
  - ☐ dəyişən məsrəflərin satışdan mənfəətə nisbəti kimi;
  - ☐ satışdan mənfəətin məhsulun maya dəyərinə nisbəti kimi.
- 

Sual: Aktivlərin dövr sürəti hesablanır: (Çəki: 1)

- ☐ satışdan pul gəlirinin cari aktivlərə nisbəti kimi;
  - ☒ satışdan pul gəlirinin aktivlərə nisbəti kimi;
  - ☐ xalis mənfəətin aktivlərə nisbəti kimi;
  - ☐ cari aktivlərin satışdan pul gəlirinə nisbəti kimi;
  - ☐ aktivlərin satışdan pul gəlirinə nisbəti kimi.
- 

Sual: Borc kapitalının rentabelliği əmsalı hesablanır: (Çəki: 1)

- ☒ satışdan mənfəətin borc kapitalının orta balans dəyərinə nisbəti kimi;
  - ☐ borc kapitalının orta balans dəyərinin satışdan mənfəətə nisbəti;
  - ☐ gəlirlərin ümumi həcmnin borc kapitalının orta balans dəyərinə nisbəti;
  - ☐ satışdan pul gəlirlərinin borc kapitalının orta balans dəyərinə nisbəti;
  - ☐ borc kapitalının orta balans dəyərinin satışdan pul gəlirinə nisbəti.
- 

Sual: Xammal və material ehtiyatlarının dövrəni əmsalı hesablanır: (Çəki: 1)

- ☒ sərf edilmiş materialların maya dəyərinin xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;
  - ☐ xammal və material ehtiyatların orta həcmnin istifadə olunmuş materialların maya dəyərinə nisbəti kimi; xammal və material ehtiyatların orta həcmnin istifadə olunmuş materialların maya dəyərinə nisbəti kimi; xammal və material ehtiyatların orta həcmnin istifadə olunmuş materialların maya dəyərinə nisbəti kimi;
  - ☐ xammal və material ehtiyatların satışın həcminə nisbəti kimi;
  - ☐ satışın həcmnin xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;
  - ☐ sərf edilmiş materialların maya dəyərinin məhsulun həcminə nisbəti kimi.
-

Sual: İstehsal leverici aşağıdakı qaydada hesablanır: (Çəki: 1)

- ☐ satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəətə;
  - ☐ balans mənfəəti : satışdan əldə edilən mənfəət;
  - ☒ balans mənfəətinin artımı : məhsul satışı həcmnin artımı;
  - ☐ xalis mənfəətin artımı : dövriyyə aktivlərinin artımı;
  - ☐ məhsul satışından mənfəət : satışdan pul gəliri.
- 

Sual: İstehsal levirici (rıçaqı) nədir? (Çəki: 1)

- ☐ məhsulun tam və istehsal maya dəyəri arasındakı fərkdir;
  - ☐ satışdan mənfəətin xərclərə nisbətidir;
  - ☐ borc kapitalının xüsusi kapitalla nisbətidir;
  - ☒ məhsulun həcmi və strukturunu dəyişmək yolu ilə mənfəətə təsir etmək imkanındır;
  - ☐ istehsal məsrəflərində müstəqim məsrəflərin payı.
- 

Sual: Maliyyə levericinin səviyyəsi səciyyələndirir? (Çəki: 1)

- ☒ xalis mənfəətin səviyyəsinin satışdan mənfəətdən asılılığını;
  - ☐ xalis mənfəətin satışdan mənfəətin dəyişməsinə nisbətə dəyişkənliyi- ni;
  - ☐ xalis mənfəətin dəyişmə tempini;
  - ☐ satışın mənfəətliliyi;
  - ☐ istehsalın artım templərinin qeyri ahəngdarlığı səviyyəsi.
- 

Sual: Maliyyə levirici (aləti) əmsalı əks etdirir: (Çəki: 1)

- ☒ xüsusi kapitalın hər manatına düşən borc vəsaiti məbləğini;
  - ☐ borc kapitalın hər manatında düşən xüsusi vəsaiti məbləğini;
  - ☐ məcmu passivlərin hər manatına düşən xüsusi vəsaiti məbləğini;
  - ☐ vəsaitlərin ümumi məbləğində borc vəsaitlərinin payını;
  - ☐ qısamüddətli öhdəliklərin hər manatına aktivlərin dövriyyəsi məbləğini.
- 

Sual: Maliyyə leviricinin (aləti) səviyyəsi hesablanır: (Çəki: 1)

- ☒ xalis mənfəətin artım tempinin satışdan mənfəətin artım tempinə nisbəti kimi;
  - ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
  - ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
  - ☐ məhsul istehsalının artım tempinin satışın artım tempinə nisbəti kimi;
  - ☐ məhsul satışından faktiki mənfəətin xalis mənfəətə nisbəti kimi.
- 

Sual: Maliyyə leviricinin (rıçaqı, aləti) effekti nə vaxtı alınır? (Çəki: 1)

- ☐ xüsusi kapitalın rentabelliği > aktivlərin rentabelliğindən;
  - ☐ borc kapitalın rentabelliği = xüsusi kapitalın rentabelliğinə;
  - ☒ borc kapitalın rentabelliği < xüsusi kapitalın rentabelliğindən;
  - ☐ borc kapitalın rentabelliği > satılmış məhsulun rentabelliğindən;
  - ☐ aktivlərin rentabelliği > kapitalın rentabelliği.
- 

Sual: Adi fəaliyyət üzrə xərclərin tərkibinə daxildir: (Çəki: 1)

- ☐ depozitlər üzrə alınmış faizlər;

- ☐ satışdan pul gəliri;
  - ☒ amortizasiya;
  - ☐ bank xidmətlərinin ödənilməsi xərcləri;
  - ☐ kredit və borclar üzrə ödənilmiş faizlər.
- 

Sual: Ayrı-ayrı növ məhsul satışından mənfəətə təsir edən amillərə aiddir: (Çəki: 1)

- ☐ əmək məhsuldarlığı, məhsulun keyfiyyəti, fondutumu;
  - ☒ satılmış məhsulun miqdarı, satış qiyməti və maya dəyəri;
  - ☐ işçilərin sayı, əmək məhsuldarlığı, məhsulun material tutumu;
  - ☐ məhsulun çeşidi, əmək məhsuldarlığı, məhsulun maya dəyəri;
  - ☐ məhsulun əmək tutumu, əsas fondların dəyəri.
- 

Sual: Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilir: (Çəki: 1)

- ☐ ƏDV və aksizlər;
  - ☒ əməliyyat (balans ) mənfəəti, mütləq maliyyə ödəmələri;
  - ☐ əmək məhsuldarlığı, vergi məbləği;
  - ☐ satışın maya dəyəri;
  - ☐ satışın həcmi və quruluşu.
- 

Sual: Xalis mənfəət yönəldilir: (Çəki: 1)

- ☐ inzibati xərclərin örtülməsinə;
  - ☒ istehsalın inkişafına, ehtiyat fonduna;
  - ☐ mənfəət vergisinin ödənilməsinə;
  - ☐ kommersiya xərclərinin ötürülməsinə;
  - ☐ itkilərin örtülməsinə.
- 

Sual: Xalis mənfəətdən istifadənin təhlili aşağıdakı informasiya əsasında aparılır: (Çəki: 1)

- ☐ mənfəət və zərər haqqında hesabat üzrə;
  - ☒ kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;
  - ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;
  - ☐ mühasibat balansı üzrə;
  - ☐ uçot siyasəti və izahlı qeydlər üzrə.
- 

Sual: Kommersiya və inzibati xərclər örtülür: (Çəki: 1)

- ☐ satışdan mənfəət hesabına;
  - ☒ ümumi mənfəət hesabına;
  - ☐ vergitutulana qədər mənfəət hesabına;
  - ☐ xalis mənfəət hesabına;
  - ☐ satışdankənar mənfəət hesabına.
- 

Sual: Mənfəət və zərər haqqında hesabatın üfiqi təhlilinin məqsədi: (Çəki: 1)

- ☐ göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- ☒ ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;

- ☐ mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
  - ☐ müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
  - ☐ istehsalın səmərəliliyinin qiymətləndirilməsi.
- 

Sual: Mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədi: (Çəki: 1)

- ☒ ötən dövrlə müqayisədə maliyyə nəticələrinin formalaşmasının strukturunun qiymətləndirilməsi;
  - ☐ göstəricilərin artım tempinin qiymətləndirilməsi;
  - ☐ mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
  - ☐ müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
  - ☐ istehsalın səmərəliliyinin qiymətləndirilməsi.
- 

Sual: Mənfəət və zərər haqqında hesabatın təhlilində istifadə olunur: (Çəki: 1)

- ☐ müqayisə üsulundan, balans metodundan;
  - ☐ iqtisadi-riyazi üsullardan;
  - ☒ üfiqi, şaquli və trend təhlilindən;
  - ☐ proqnoz təhlilindən, funksional dəyər təhlilindən;
  - ☐ statistik təhlildən, evristik üsullardan.
- 

Sual: Satışdan mənfəətin formalaşmasında iştirak edən göstəricilərə aiddir: (Çəki: 1)

- ☒ satışdan pul gəliri, məhsulun maya dəyəri;
  - ☐ satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;
  - ☐ satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;
  - ☐ digər təşkilatlarda iştirakdan pay, kapitalın həcmi;
  - ☐ vergiqoymadan əvvəl mənfəət və xərclər.
- 

Sual: Təşkilatın mənfəət və zərər haqqında hesabatının məlumatları əsasında hesablamaq olar: (Çəki: 1)

- ☐ aktivlərin rentabelliyini;
  - ☒ satışın rentabelliyini;
  - ☐ kapitalın rentabelliyini;
  - ☐ istehsalın rentabelliyini;
  - ☐ investisiyanın rentabelliyini.
- 

Sual: Təşkilatın mənfəəti səciyyələndirir: (Çəki: 1)

- ☐ maliyyə vəziyyətini;
  - ☐ işgüzar aktivliyi;
  - ☒ maliyyə nəticələrini;
  - ☐ məcmu aktivlərin dövretməsinə;
  - ☐ kapitalın rentabelliyini.
- 

Sual: Vergitutulan mənfəət məbləğinə təsir göstərən amillər: (Çəki: 1)

- ☐ əlavə dəyər vergisi, kommersiya xərcləri;
- ☐ aksizlər, mənfəət vergisi;
- ☒ əməliyyat mənfəəti, mütləq maliyyə ödəmələri;

- ☐ birbaşa və dolayı vergilər;
  - ☐ alınmış kredit və borclar.
- 

Sual: Aktivlərin (məcmu kapitalın) rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ kapitalın orta məbləğinin xalis mənfəətə nisbəti kimi;
  - ☐ xüsusi kapitalın orta məbləğinin xalis mənfəətə nisbəti kimi;
  - ☐ xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;
  - ☐ xalis mənfəətin ilin sonuna kapitalın həcminə nisbəti kimi ;
  - ☒ vergitutulana qədər mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi
- 

Sual: Dövriyyə kapitalının rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ satışdan mənfəət : aktivlərin orta məbləği;
  - ☐ xalis mənfəət : kapitalın orta məbləği;
  - ☒ satışdan mənfəət : dövriyyə kapitalının orta məbləği;
  - ☐ satışdan mənfəət : debitor borclarının orta məbləği;
  - ☐ xalis mənfəət : satışdan pul gəliri.
- 

Sual: Xərclərin rentabelliği hesablanır: (Çəki: 1)

- ☒ satışdan mənfəətin satılmış məhsulların tam maya dəyərinə nisbəti kimi;
  - ☐ satışdan mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;
  - ☐ satışdan mənfəətin kommersiya xərclərinə nisbəti kimi;
  - ☐ xalis mənfəətin xalis aktivlərə nisbəti kimi;
  - ☐ xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi.
- 

Sual: Xalis (bölüşdürülməmiş) mənfəət hesabına artırılır: (Çəki: 1)

- ☐ ehtiyat kapitalı;
  - ☐ müəssisə işçilərinin mükafatları;
  - ☐ xüsusi dövriyyə vəsaitləri;
  - ☒ nizamnamə kapitalı;
  - ☐ səhmdarların gəlirləri.
- 

Sual: Xalis mənfəət əsasında satışın rentabelliği hesablanır: (Çəki: 1)

- ☒ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
  - ☐ xalis mənfəətin aktivlərinin orta məbləğinə nisbəti kimi;
  - ☐ aktivlərin ornta məbləğinin xalis mənfəətə nisbəti kimi;
  - ☐ satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;
  - ☐ xalis mənfəətin xüsusi kapitalla nisbəti kimi.
- 

Sual: Xalis mənfəət və amortizasiya məbləği: (Çəki: 1)

- ☐ sadə və geniş təkrar istehsal məq-sə-di ilə təşkilatın sərəncamında qalan gəlirin həcmi xarakterizə edir;
- ☐ pul vəsaitinin hərəkətinin dolayı metodla təhlili zamanı istifadə olu-nur;
- ☐ xalis mənfəət ilə pul vəsaitinin dəyişməsi arasında əlaqəni səciyyələndirir;
- ☐ özünü maliyyələşdirmənin mümkün-lüyünü xarakterizə edən əmsal kimi

hesablanır;

- ☒ bütün variantlar doğrudur.
- 

Sual: İnvestisiyaların rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ hesabat dövrünün mənfəəti : xüsusi kapital;
  - ☒ xalis mənfəət : (xüsusi kapital + uzunmüddətli öhdəliklər);
  - ☐ balans mənfəəti : xalis aktivlər;
  - ☐ xalis mənfəət : (əsas vəsait + dövriyyə aktivləri);
  - ☐ xüsusi kapital : hesabat dövrünün mənfəəti.
- 

Sual: İnvestisiyanın rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;
  - ☒ xalis mənfəətin xüsusi kapital ilə uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi;
  - ☐ balans mənfəətinin xalis aktivlərə nisbəti kimi ;
  - ☐ xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi ;
  - ☐ vergiyə cəlb olunan mənfəətin aktivlərə nisbəti kimi
- 

Sual: İstehsalın rentabelliği hesablanır: (Çəki: 1)

- ☒ xalis mənfəətin əsas istehsal fondları və material dövriyyə vəsaitlərinin məbləğinə nisbəti kimi;
  - ☐ balans mənfəətinin əsas fondların orta dəyərində nisbəti kimi;
  - ☐ xalis mənfəətin xüsusi kapitala nisbəti kimi;
  - ☐ balans mənfəətinin xüsusi və borc kapitalına nisbəti kimi;
  - ☐ satışdan mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
- 

Sual: Qısamüddətli aktivlərin rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ satışdan mənfəətin məcmu aktivlərin orta məbləğinə nisbəti kimi;
  - ☐ xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;
  - ☒ satışdan mənfəətin qısamüddətli aktivlərə nisbəti kimi;
  - ☐ satışdan mənfəətin debitor borclarının orta məbləğinə nisbəti kimi;
  - ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
- 

Sual: Məhsul növləri üzrə xərclərin rentabelliği hesablanır: (Çəki: 1)

- ☒ məhsul vahidinin qiyməti ilə onun maya dəyəri arasındakı fərqin məhsul vahidinin maya dəyərində nisbəti kimi ;
  - ☐ məhsulun miqdarının məhsul vahidinin qiymətinə hasilinin məhsulun maya dəyərində nisbəti kimi;
  - ☐ məhsul vahidi üzrə mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;
  - ☐ məhsul vahidi üzrə mənfəətin kommersiya xərclərinə nisbəti kimi;
  - ☐ xalis mənfəətin idarəetmə və kommersiya xərclərinin cəminə nisbəti kimi.
- 

Sual: Məhsulun maya dəyərinin dəyişməsinin satışdan mənfəətin həcmində təsiri hesablanır: (Çəki: 1)

- ☒ faktiki maya dəyəri ilə satışın faktiki həcmində və plan maya dəyərində görə hesablanmış xərclər arasında fərq kimi;

- ☐ maya dəyəri göstəricisi üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi;
  - ☐ istehsal maya dəyəri üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi;
  - ☐ inzibati və kommersiya xərcləri üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi;
  - ☐ maya dəyəri üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi.
- 

Sual: Mənfəətin bölüşdürülməsinin hansı istiqaməti şirkətin xüsusi kapitalını azaldır?  
(Çəki: 1)

- ☐ ehtiyat fondunun yaradılması;
  - ☐ əldə olunmuş mənfəətin istehlak fonduna yönəldilməsi;
  - ☒ dividendlərin ödənilməsi;
  - ☐ sosial sferalar fondunun artırılması.
  - ☐ düzgün variant yoxdur.
- 

Sual: Satışın həcmnin dəyişməsinin satışdan mənfəətin məbləğinə təsiri hesablanır:  
(Çəki: 1)

- ☒ satış üzrə tapşırıqın yerinə yetirilməsi əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi;
  - ☐ satışın faktiki həcminə və strukturuna, plan üzrə satış qiymətinə və maya dəyərinə görə hesablanmış mənfəət məbləği ilə plan mənfəət məbləği arasında fərq kimi;
  - ☐ satışın həcmi üzrə kənarlaşmanın plan üzrə satış qiymətinə hasili kimi;
  - ☐ satışın həcmi üzrə kənarlaşmanın faktiki satış qiymətinə hasili kimi;
  - ☐ faktiki və plan mənfəət məbləği arasında fərq kimi.
- 

Sual: Dəyişən xərclərə aid edilir: (Çəki: 1)

- ☐ bütün heyətin əmək haqqı, material məsrəfləri, amortizasiya;
  - ☒ fəhlələrin əmək haqqı, müstəqim material məsrəfləri;
  - ☐ qulluqçuların əməkhaqqı, reklam xərcləri, icarə haqqı;
  - ☐ fəhlə və qulluqçuların əmək haqqı, xammal- material xərcləri;
  - ☐ alınmış kreditlər üzrə faizlər, renta, icarə haqqı.
- 

Sual: Marjinal gəlirin hesablanması zamanı xərclərin aşağıdakı bölgü-sü nəzərə alınır:  
(Çəki: 1)

- ☒ dəyişən və şərti sabit;
  - ☐ istehsal və qeyri istehsal;
  - ☐ aşkar və gizli;
  - ☐ birbaşa və dolay;
  - ☐ əsas və köməkçi.
- 

Sual: Şərti sabit xərclərə aid edilir: (Çəki: 1)

- ☒ qulluqçuların əməkhaqqı, amortizasiya, icarə haqqı, reklam xərcləri;
  - ☐ fəhlələrin əmək haqqı, müstəqim material məsrəfləri, reklam xərcləri;
  - ☐ qulluqçuların əmək haqqı, reklam xərcləri, müstəqim material məsrəfləri;
  - ☐ fəhlə və qulluqçuların əmək haqqı, xammal - material xərcləri;
  - ☐ renta, icarə haqqı, fəhlələrin əmək haqqı.
-

Sual: Təhlükəsizlik zonası nədir? (Çəki: 1)

- ☐ müəssisənin məhsuluna təminatlı tələbi ifadə edən bazar segmenti;
  - ☐ pul gəliri ilə maya dəyəri arasındakı fərq;
  - ☒ satışın faktiki və zərərsiz həcmi arasındakı fərq;
  - ☐ dövriyyə aktivləri və qısamüddətli passivlərin həcmi arasındakı fərq;
  - ☐ satışdan mənfəətlə qısamüddətli öhdəliklər arasındakı fərq.
- 

Sual: Marjinal gəlir hesablanır: (Çəki: 1)

- ☐ satışdan pul gəlirləri ilə müstəqim material məsrəfləri arasında fərq kimi;
  - ☒ satışdan pul gəlirləri ilə dəyişən xərclər arasında fərq kimi;
  - ☐ satışdan mənfəət ilə sabit xərclərin fərqi kimi;
  - ☐ satışdan pul gəliri ilə dolayı xərclər arasında fərq kimi;
  - ☐ satışdan pul gəlirləri ilə istehsal xərcləri arasında fərq kimi.
- 

Sual: Dəyər ifadəsində satışın zərərsiz səviyyəsi hesablanır: (Çəki: 1)

- ☐ sabit xərclərin marjinal gəlirə nisbəti kimi ;
  - ☒ sabit xərclərin marjinal gəlirin orta payına nisbəti kimi ;
  - ☐ sabit xərclərin marjinal gəlirə hasili kimi;
  - ☐ sabit xərclərin mənfəətə nisbəti kimi ;
  - ☐ dəyişən xərclərin mənfəətə nisbəti kimi.
- 

Sual: İstehsalın sabitliyi (möhkəmliyi) ehtiyatı səviyyəsi hesablanır: (Çəki: 1)

- ☐ məhsul buraxılışının kritik həcmnin faktiki həcminə nisbəti kimi
  - ☐ məhsul satışının faktiki həcmnin ötən ildəki faktiki həcminə nisbəti kimi;
  - ☒ məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındakı fərqlin istehsalın faktiki həcminə nisbəti kimi;
  - ☐ satışın faktiki həcmi ilə plan həcmi arasındakı fərqlin satışın plan həcminə nisbəti kimi;
  - ☐ satışdan pul gəlirin reallaşdırılan məhsulun natural ifadədə miqdarına nisbəti kimi.
- 

Sual: Məhsulun qiymətində marjinal gəlirin payı hesablanır: (Çəki: 1)

- ☐ məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi kimi;
  - ☐ məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqi kimi;
  - ☐ sabit xərclərin dəyişən xərclərə nisbəti kimi;
  - ☒ məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi-nin məhsul vahidinin qiymətinə nisbəti kimi;
  - ☐ məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqlinin məhsul vahidinin qiymətinə nisbəti kimi
- 

Sual: Natural ifadədə satışın zərərsiz səviyyəsi hesablanır: (Çəki: 1)

- ☒ sabit xərclərin marjinal gəlirə nisbəti kimi;
  - ☐ sabit xərclərin marjinal gəlirə hasili kimi;
  - ☐ sabit xərclərin mənfəətə nisbəti kimi;
  - ☐ dəyişən xərclərin mənfəətə nisbəti kimi;
  - ☐ dəyişən xərclərin marjinal gəlirə nisbəti kimi.
-

Sual: Satışın zərərsizlik səviyyəsində: (Çəki: 1)

- ☒ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərə bərabərdir;
  - ☐ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən çoxdur;
  - ☐ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən azdır;
  - ☐ mənfəətin artım tempi xərclərin artım tempindən yüksəkdir;
  - ☐ mənfəətin artım tempi xərclərin artım tempindən aşağıdır.
- 

Sual: Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır: (Çəki: 1)

- ☒ satışın faktiki həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
  - ☐ pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
  - ☐ pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
  - ☐ pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;
  - ☐ marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- 

Sual: Səhmin balans qiyməti səciyyələndirir: (Çəki: 1)

- ☐ səhm blankında göstərilən qiyməti;
  - ☐ ilkin bazarda səhmin satış qiyməti;
  - ☒ balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;
  - ☐ kreditorlarla hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;
  - ☐ Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.
- 

Sual: Səhmin emissiya qiyməti səciyyələndirir: (Çəki: 1)

- ☐ səhm blankında göstərilən qiyməti;
  - ☒ ilkin bazarda səhmin satış qiyməti;
  - ☐ balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;
  - ☐ kreditorlarla hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;
  - ☐ Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.
- 

Sual: Səhmin kurs qiyməti səciyyələndirir: (Çəki: 1)

- ☐ səhm blankında göstərilən qiyməti;
  - ☐ ilkin bazarda səhmin satış qiyməti;
  - ☐ balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;
  - ☐ kreditorlarla hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;
  - ☒ Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.
- 

Sual: Səhmin ləğv qiyməti səciyyələndirir: (Çəki: 1)

- ☐ səhm blankında göstərilən qiyməti;

- ☐ ilkin bazarda səhmin satış qiyməti;
  - ☒ balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;
  - ☐ kreditorlarla hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;
  - ☐ Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.
- 

Sual: Səhmin nominal qiyməti səciyyələndirir: (Çəki: 1)

- ☒ səhm blankında göstərilən qiyməti;
  - ☐ ilkin bazarda səhmin satış qiyməti;
  - ☐ balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;
  - ☐ kreditorlarla hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;
  - ☐ Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.
- 

Sual: Səhmə düşən gəlir necə hesablanır: (Çəki: 1)

- ☐ səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği-nə nisbəti kimi;
  - ☐ səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
  - ☐ səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
  - ☐ səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;
  - ☒ xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqlinin adi səhmlərin miqdarına nisbəti kimi.
- 

Sual: Səhmin dəyərliliyi hesablanır: (Çəki: 1)

- ☐ səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği-nə nisbəti kimi;
  - ☐ səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
  - ☐ səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
  - ☒ səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;
  - ☐ xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqlinin adi səhmlərin miqdarına nisbəti kimi.
- 

Sual: Səhmin gəlirliyi hesablanır: (Çəki: 1)

- ☒ səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği-nə nisbəti kimi;
  - ☐ səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
  - ☐ səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
  - ☐ səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;
  - ☐ xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqlinin adi səhmlərin miqdarına nisbəti kimi.
- 

Sual: Səhmin rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği-nə nisbəti

kimi;

- ☐ səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
  - ☒ səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
  - ☐ səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;
  - ☐ xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqlərinin adi səhmlərin miqdarına nisbəti kimi.
- 

Sual: İnflyasiya aşağıdakı prosesi səciyyələndirir: (Çəki: 1)

- ☐ təşkilatın xüsusi kapitalının azalmasını;
  - ☐ pul vəsaitinin çatışmazlığını;
  - ☒ pul kütləsinin artım tempinin əmtəə kütləsinin artım tempindən yüksək olmasını;
  - ☐ pula kütləsinin qiymətinin bahalaşması və aşağı düşməsinə;
  - ☐ əmtəə kütləsinin artım tempinin pul kütlələrinin artım tempindən yüksək olmasını.
- 

Sual: Borc vəsaitlərinin uzunmüddətə cəlb edilməsi əmsalı: (Çəki: 1)

- ☐ uzun müddətli öhdəliklərin qısamüddətli öhdəliklərə nisbəti kimi;
  - ☐ qısa müddətli öhdəliklərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
  - ☒ uzun müddətli öhdəliklərin xüsusi vəsait mənbələri və uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi;
  - ☐ uzunmüddətli öhdəlikləri və xüsusi vəsait mənbələrinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
  - ☐ xüsusi vəsait mənbələrinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi.
- 

Sual: Daimi aktivin indeksi hesablanır: (Çəki: 1)

- ☐ cari aktivlərin cari passivlərə nisbəti kimi;
  - ☐ cari passivlərin cari aktivlərə nisbəti kimi;
  - ☐ dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi ;
  - ☐ qeyri-dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi;
  - ☒ qeyri-dövriyyə aktivlərinin xüsusi vəsait mənbələrinə nisbəti kimi.
- 

Sual: Dövriyyə aktivlərin dövretmə əmsalı hesablanır: (Çəki: 1)

- ☐ dövriyyə və qeyri-dövriyyə aktivlərinin nisbəti kimi;
  - ☐ dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
  - ☐ qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
  - ☒ satışdan pul gəlirinin dövriyyə aktivlərinin orta dəyərində nisbəti kimi;
  - ☐ satışdan pul gəlirinin qeyri - dövriyyə aktivlərinin ortadəyərində kimi.
- 

Sual: Xalis dövriyyə kapitalı hesablanır: (Çəki: 1)

- ☐ təşkilatın cari passivləri və cari aktivləri arasında fərq kimi;
  - ☒ təşkilatın cari aktivləri və cari passivləri arasında fərq kimi ;
  - ☐ məcmu aktivlər və dövriyyə aktivlər arasında fərq kimi;
  - ☐ pul vəsaitləri çıxılmaqla dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi;
  - ☐ xüsusi kapital və borc kapitalı arasında fərq kimi .
-

Sual: Xüsusi dövriyyə kapitalı ilə təmin olunma əmsalı hesablanır: (Çəki: 1)

- ☐ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) : xüsusi vəsait mənbələri;
  - ☒ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) : dövriyyə aktivləri;
  - ☐ xüsusi kapital : aktivlər;
  - ☐ xüsusi kapital : balansın valyutası;
  - ☐ xüsusi dövriyyə vəsaitləri : xüsusi vəsaitlər.
- 

Sual: Xüsusi dövriyyə kapitalının (aktivlərinin) manevrlik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ dövriyyə vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
  - ☒ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;
  - ☐ dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
  - ☐ satışın həcmnin xalis cari aktivlərə nisbəti kimi;
  - ☐ xüsusi kapitalın balansın valyutasına nisbəti kimi.
- 

Sual: Xüsusi kapitalın manevrlik əmsalı hesablanır: (Çəki: 1)

- ☒ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;
  - ☐ xüsusi dövriyyə kapitalının uzunmüddətli borc kapitalına nisbəti kimi;
  - ☐ xüsusi dövriyyə kapitalının qısamüddətli borc kapitalına nisbəti kimi;
  - ☐ xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;
  - ☐ borc kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi.
- 

Sual: Maliyyə riski yaranır? (Çəki: 1)

- ☒ kreditor borcu məbləği debitor borcu məbləğindən çox olduqda;
  - ☐ maliyyə levirici (aləti) səviyyəsi mənfəətlilik səviyyəsindən yüksək olduqda;
  - ☐ xalis mənfəətinin artım tempi maliyyə resurslarının artım tempindən aşağı olduqda;
  - ☐ maliyyələşdirmə mənbələrinin artım tempi aktivlərin artım tempindən aşağı olduqda;
  - ☐ müəssisədə uzunmüddətli ssuda və borclar üzrə faizlərin ödənilmə-si üçün vəsait çatışmadıqda.
- 

Sual: Müstəqillik əmsalı hesablanır: (Çəki: 1)

- ☒ xüsusi vəsait : bütün vəsait məbləği;
  - ☐ borc vəsaiti : bütün vəsait məbləği;
  - ☐ (borc vəsaiti + cəlb edilmiş vəsait) : bütün vəsait məbləği;
  - ☐ xüsusi vəsait : borc vəsaiti;
  - ☐ bütün vəsait mənbəyi : borc vəsaiti.
- 

### **BÖLMƏ: PRAKTIKİ AUDIT (YENİ)**

| Ad                   | praktiki audit (YENİ)               |
|----------------------|-------------------------------------|
| Suallardan           | 60                                  |
| Maksimal faiz        | 60                                  |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 100 %                               |

Sual: Kassa əməliyyatlarının auditinin əsas vəzifəsi: (Çəki: 1)

- ☐ Nağd pulun inventarlaşdırılmasıdır
  - ☐ Depontnləşdirilmiş əmək haqqının verilməsinin yoxlanılmasıdır
  - ☒ Çek kitabçalarının, çeklərdən çıxarışların saxlanması və onların əsasında pulun alınması üzrə müəyyən edilmiş qaydaya riayət edilməsi
  - ☐ Xərc üzrə pulun silinməsinin düzgünlüyünün yoxlanılmasıdır
  - ☐ Bank çıxarışlarının yoxlanması
- 

Sual: Müəssisə malsatanlarla müqavilə bağladıqda onlarla hesablaşmaların auditi əhatə edir: (Çəki: 1)

- ☐ rekvizitlərin yoxlanılmasını;
  - ☐ hesablaşma hesabının yoxlanılmasını;
  - ☐ valyuta hesabının yoxlanılmasını;
  - ☒ sənədlərin mövcudluğu və rəsmiləşdirilmənin düzgünlüyünün yoxlanılmasını;
  - ☐ mühasibat balansının yoxlanılmasını;
- 

Sual: Vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir: (Çəki: 1)

- ☐ uçotun təşkilinin yoxlanması
  - ☐ dividendin ödənilməsinin təşkilinin yoxlanması
  - ☐ təsisçilər ilə hesablaşmaların düzgünlüyünün yoxlanılmasını
  - ☒ mənfəət vergisi üzrə hesablamaların düzgünlüyünün yoxlanması
  - ☐ nizamnamə kapitalının formalaşdırılmasının yoxlanması
- 

Sual: Təhtəl hesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur? (Çəki: 1)

- ☐ D-t 223 K-t 224
  - ☐ D-t 224 K-t 223
  - ☐ D-t 244 K-t 223
  - ☒ D-t 244 K-t 221
  - ☐ D-t 223 K-t 244
- 

Sual: Auditor əmək haqqının hesablanması hansı mühasibat yazılışını düzgün hesab edir? (Çəki: 1)

- ☐ D-t 221 K-t 533
  - ☐ D-t 533 K-t 221
  - ☐ D-t 223 K-t 533
  - ☒ D-t 202 K-t 533
  - ☐ D-t 224 K-t 533
- 

Sual: Auditor əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir? (Çəki: 1)

- ☐ D-t 221 K-t 533
- ☒ D-t 533 K-t 221
- ☐ D-t 223 K-t 533

- ☐ D-t 533 K-t 223
  - ☐ D-t 224 K-t 533
- 

Sual: Təhtəhesab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir: (Çəki: 1)

- ☐ D-t 244 K-t 221
  - ☒ D-t 221 K-t 244
  - ☐ D-t 244 K-t 223
  - ☐ D-t 223 K-t 244
  - ☐ D-t 223 K-t 221
- 

Sual: Malların nağd pula satışı hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 223 K-t 601
  - ☒ D-t 221 K-t 431, 531
  - ☐ D-t 601 K-t 221
  - ☐ D-t 221 K-t 601
  - ☐ D-t 601 K-t 223
- 

Sual: D-t 223“ K-t 431, 531 yazılışı səciyyələndirir: (Çəki: 1)

- ☒ malgöndərənlərə əvvəldən ödənilmiş avansın qaytarılması
  - ☐ alıcılardan vəsaitlərin son hesablaşmaya daxil edilməsi
  - ☐ əvvəldən ödənilmiş avansın bağlanması
  - ☐ alıcılar tərəfindən verilmiş avansın ödənilməsi
  - ☐ doğru cavab yoxdur
- 

Sual: Malsatanlara olan kreditor borclarının silinməsinin hansı qaydası auditor tərəfindən düzgün qəul olunur: (Çəki: 1)

- ☐ D-t «Bankdakı hesablaşmalar hesabı»; K-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları
  - ☒ D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları »; K-t « Bankdakı hesablaşmalar hesabı»
  - ☐ D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » ; K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
  - ☐ D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları »; K-t «Bankdakı hesablaşmalar hesabı
  - ☐ D-t « Bankdakı hesablaşmalar hesabı »; K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- 

Sual: D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Bankdakı hesablaşmalar hesabı» mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir: (Çəki: 1)

- ☐ malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- ☐ malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
- ☐ malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;

- ☒ malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
  - ☐ malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- 

Sual: Ödənilmiş veksellər üzrə mühasibat yazılışının hansı qaydası auditor tərəfindən düzgün qəul olunur: (Çəki: 1)

- ☒ D-t «Bankdakı hesablaşmalar hesabı» ;K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»
  - ☐ D-t «Bankdakı hesablaşmalar hesabı » ;K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»
  - ☐ D-t « Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları » ;K-t « Bankdakı hesablaşmalar hesabı
  - ☐ D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » ;K-t «Bankdakı hesablaşmalar hesabı
  - ☐ D-t « Bankdakı hesablaşmalar hesabı »;K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- 

Sual: D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları» mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir: (Çəki: 1)

- ☐ vaxtında silinməmiş debitor borclarının silinməsini
  - ☒ vaxtında alınmamış debitor borclarının silinməsini
  - ☐ tələb olunmamış debitor borclarının silinməsini
  - ☐ ödənmə vaxtı çatmış debitor borclarının silinməsini
  - ☐ uzunmüddətli debitor borclarının silinməsini
- 

Sual: Alınmış əsas vəsaitə görə alıcıların borcları üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir: (Çəki: 1)

- ☐ D-t «Malsatan və podratçılara kreditor borcları» K-t «Sair əməliyyat gəlirləri»
  - ☐ D-t Digər debitor və kreditor borcları» K-t « Sair əməliyyat gəlirləri »
  - ☐ D-t «Təhtəhsəb məbləğlər» K-t «Sair əməliyyat gəlirləri»
  - ☒ D-t «Alıcılar və sifarişçilərin debitor borcları» K-t «Sair əməliyyat gəlirləri»
  - ☐ D-t « Sair əməliyyat gəlirləri » K-t «Torpaq, tikili və əvədliliklər»
- 

Sual: Auditorun fikrincə səhmdar cəmiyyətində nizamnamə kapitalının formalaşması zamanı hansı mühasibat yazılışı düzdür? (Çəki: 1)

- ☐ D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalı»
  - ☒ D-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Nominal (nizainamə) kapitalı»
  - ☐ D-t «Nominal (nizainamə) kapitalı» K-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi»
  - ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Nominal (nizainamə) kapitalı»
  - ☐ D-t «Keçmiş illərin bölüşdürülməmiş mənfəəti» K-t «Nominal (nizamnamə) kapitalı»
- 

Sual: Auditorun fikrincə əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışı düzdür? (Çəki: 1)

- ☐ D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi»

- ☐ D-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Nominal (nizainamə) kapitalı»
  - ☒ D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalı»
  - ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Nominal (nizainamə) kapitalı»
  - ☐ D-t «Keçmiş illərin bölüşdürülməmiş mənfəəti» K-t «Nominal (nizamnamə) kapitalı»
- 

Sual: Auditorun fikrincə təşkilatın işçilərinə dividendin hesablanması üzrə hansı yazılış düzdür? (Çəki: 1)

- ☐ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizainamə) kapitalı»
  - ☐ D-t «Ümumi mənfəət (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditör borcları»
  - ☐ D-t «Ümumi mənfəət (zərəri)» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»
  - ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Ümumi mənfəət (zərəri)»
  - ☒ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditör borcları»
- 

Sual: Əsas vəsait obyektlərinin istismara verilməsi üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur? (Çəki: 1)

- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «İnzibati xərclər»
  - ☒ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
  - ☐ D-t «İnzibati xərclər» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
  - ☐ D-t «İstehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»
  - ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «İstehsalat məsrəfləri»
- 

Sual: Auditor sənaye müəssisəsində əsas vəsaitin satışından zərərin əks etdirilməsinin hansı yazılışını düzgün sayır? (Çəki: 1)

- ☐ D-t «Sair əməliyyat xərcləri» K-t «Ümumi mənfəət (zərəri)»
  - ☒ D-t «Ümumi mənfəət (zərəri)» K-t «Sair əməliyyat gəlirləri»
  - ☐ D-t «Ümumi mənfəət (zərəri)» K-t «Sair əməliyyat xərcləri»
  - ☐ D-t «Satış» K-t «Ümumi mənfəət (zərəri)»
  - ☐ D-t «Ümumi mənfəət (zərəri)» K-t «Satış»
- 

Sual: Auditor sənaye müəssisəsində əməliyyat gəlirlərinə aşağıdakı məbləğin aid edilməsini düzgün sayır? (Çəki: 1)

- ☐ sığorta ödəmələrinin alınması
  - ☒ əmlakın icarəyə verilməsindən gəlirlər
  - ☐ əvəzsiz alınmış aktivlər
  - ☐ müsbət kurs fərqi
  - ☐ istiqrazlar üzrə faiz gəlirləri
- 

Sual: Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı onların dəyərinin artımı üzrə

aşağıdakı yazılış auditor tərəfindən düzgün hesab olunur: (Çəki: 1)

- ☐ D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K- t 333 «Qanunvericilik üzrə ehtiyat»
  - ☐ D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 335 «Digər ehtiyatlar»
  - ☐ D-t 333 « Qanunvericilik üzrə ehtiyat » K-t 111« Torpaq, tikili və avadanlıqlar »
  - ☐ K-t 335 «Digər ehtiyatlar» D-t 111 «Torpaq, tikili və avadanlıqlar»
  - ☒ D-t 442 «Gələcək hesabat dövrlərinin gəlirləri» D-t 111«Torpaq, tikili və avadanlıqlar»
- 

Sual: Auditor sənaye müəssisəsində kreditor borclarının aşağıdakı hesabda əks etdirilməsi-ni düzgün hesab etmir: (Çəki: 1)

- ☐ «Təhtə hesab məbləqlər»;
  - ☐ «Nominal (nizamnamə) kapitalı»;
  - ☐ «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
  - ☐ «Qısamüddətli bank kreditləri»;
  - ☒ «Gələcək hesabat dövrlərinin gəlirləri»
- 

Sual: Xarici valyutanın satışından zərərin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- ☐ D-t 731 K-t 221
  - ☐ D-t 221 K-t 731
  - ☐ D-t 731 K-t 621
  - ☐ D-t 621 K-t 731
  - ☒ D-t 801 K-t 611
- 

Sual: Xarici valyutanın satışı ilə əlaqədar xərclərə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- ☐ D-t 221 K-t 611
  - ☐ D-t 611 K-t 221
  - ☐ D-t 611 K-t 222
  - ☒ D-t 731 K-t 223
  - ☐ D-t 222 K-t 611
- 

Sual: Kredit və borclar üzrə faizlərin faktiki ödənilməsinin yoxlanması: (Çəki: 1)

- ☐ auditor sübutudur;
  - ☒ auditor prosedurudur;
  - ☐ təsərrüfat əməliyyatıdır;
  - ☐ mühasibat uçotu metodudur
  - ☐ analitik prosedurdur;
- 

Sual: Auditor sənaye müəssisəsində malsatanlara olan kreditor borclarının silinməsi üzrə hansı yazılışı düzgün hesab edir: (Çəki: 1)

- ☐ D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- ☒ D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » K-t « Bankdakı hesablaşmalar hesabı»
- ☐ D-t « Malsatan və podratçılara uzunmüddətli kreditor borcları » K-t «Əsas idarə

heyətinin qısamüddətli debitor borcları

- ☐ D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Bankdakı hesablaşmalar hesabı
  - ☐ D-t « Bankdakı hesablaşmalar hesabı » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- 

Sual: Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasibat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir: (Çəki: 1)

- ☐ alıcıların qısamüddətli debitor borclarının hesablanması;
  - ☐ alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
  - ☒ alıcıların qısamüddətli borclarının ödənilməsinə;
  - ☐ malsatanların uzun və qısamüddətli kreditör borclarının müəyyən olunmasını
  - ☐ malsatanların ortamüddətli borclarının ödənilməsinə
- 

Sual: Sənaye müəssisəsində hansı təsərrüfat əməliyyatı üzrə D-t 531 K-t 223 mühasibat yazılışı edilir: (Çəki: 1)

- ☐ malsatanların qısamüddətli kreditör borclarının hesablanması;
  - ☐ malsatanların uzunmüddətli kreditör borclarının hesablanması;
  - ☐ malsatanların uzun və qısamüddətli kreditör borclarının müəyyən olunmasını;
  - ☒ malsatanların qısamüddətli kreditör borclarının ödənilməsinə
  - ☐ malsatanların ortamüddətli kreditör borclarının ödənilməsinə
- 

Sual: Xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- ☐ D-t 731 K-t 221
  - ☐ D-t 221 K-t 731
  - ☒ D-t 611 K-t 801
  - ☐ D-t 731 K-t 621
  - ☐ D-t 621 K-t 731
- 

Sual: Kurs fərqi mühasibat uçotunda mənfəətə (zərərə) aid edilsə mənfə kurs fərqi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- ☐ D-t 221 K-t 341
  - ☒ D-t 801 K-t 223
  - ☐ D-t 221 K-t 341
  - ☐ D-t 341 K-t 221
  - ☐ D-t 224 K-t 341
- 

Sual: Kurs fərqi mühasibat uçotunda mənfəətə (zərərə) aid edilsə müsbət kurs fərqi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- ☒ D-t 223 K-t 801
- ☐ D-t 341 K-t 224
- ☐ D-t 221 K-t 341
- ☐ D-t 341 K-t 221
- ☐ D-t 224 K-t 341

---

Sual: Sənaye müəssisəsində əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir? (Çəki: 1)

- ☐ D-t «Kassa» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
  - ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Kassa»
  - ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
  - ☒ D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
  - ☐ D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- 

Sual: Sənaye müəssisəsində təhtəhesab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir: (Çəki: 1)

- ☐ D-t «Təhtə hesab məbləqlər» K-t «İstehsalat məsrəfləri»
  - ☒ D-t «Kassa» K-t «Təhtə hesab məbləqlər»
  - ☐ D-t «Təhtə hesab məbləqlər» K-t «Bank hesablaşma hesabları»
  - ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Təhtəhesab məbləqlər»
  - ☐ D-t «Bank hesablaşma hesabları» K-t «İstehsalat məsrəfləri»
- 

Sual: Sənaye müəssisəsində təhtəhesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir: (Çəki: 1)

- ☐ D-t «İstehsalat məsrəfləri» K-t «Təhtə hesab məbləqlər»
  - ☒ D-t «Təhtəhesab məbləqlər» K-t «Kassa»
  - ☐ D-t «Təhtəhesab məbləqlər» K-t «Bank hesablaşma hesabları»
  - ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «İstehsalat məsrəfləri»
  - ☐ D-t «Bank hesablaşma hesabları» K-t «İstehsalat məsrəfləri»
- 

Sual: Auditor sənaye müəssisəsində deponent edilmiş əmək haqqı məbləği üzrə aşağıdakı mühasibat yazılışını düzgün hesab edir? (Çəki: 1)

- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Müxtəlif debitor və kreditor borcları»
  - ☐ D-t «Müxtəlif debitor və kreditor borcları» K-t «Kassa»
  - ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Təhtəhesab məbləğlər»
  - ☒ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Müxtəlif debitor və kreditor borcları»
  - ☐ D-t «Digər ehtiyatlar» K-t «Nominal (nizamnamə) kapital»
- 

Sual: Auditor normativdən artıq ezamiyyə xərclərinin hansı mənbə hesabına silinməsini düzgün hesab edir: (Çəki: 1)

- ☐ işçinin öz hesabına
  - ☐ məhsulun maya dəyərində
  - ☐ gələcək hesabat dövrlərin gəlirlərinə
  - ☒ mənfəət hesabına
  - ☐ qeyri satış gəlirlərinə
- 

Sual: Təşkilatda daxili hesablaşmaların yoxlanması zamanı tikinti işlərinin aparılmasına əmək haqqı xərcləri məhsulun maya dəyərində daxil edilməsi faktı akar olunmuşdur. Bu,

vergitutma mühasibat hesabatına necə təsir göstərəcəkdir? (Çəki: 1)

- ☐ vergitutma bazası azalacaq;
  - ☐ fiziki şəxslərdən gəlir vergisi artacaq;
  - ☐ fiziki şəxslərdən gəlir vergisi azalacaq;
  - ☐ vergiyə cəlb olunan mənfəət məbləği artacaq;
  - ☒ vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- 

Sual: Deponent edilmiş əmək haqqı məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Müxtəlif debitor və kreditor borcları»
  - ☐ D-t «Müxtəlif debitor və kreditor borcları» K-t «Kassa»
  - ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Təhtə hesab məbləğlər»
  - ☒ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Müxtəlif debitor və kreditor borcları»
  - ☐ D-t «Digər ehtiyatlar» K-t «Nominal (nizamnamə) kapital»
- 

Sual: Auditor sənaye müəssisəsinin işçilərinə dividendin hesablanması üzrə hansı yazılışı düzgün hesab edir? (Çəki: 1)

- ☐ D-t 342 K-t 301
  - ☐ D-t 801 K-t 534
  - ☐ D-t 801 K-t 533
  - ☐ D-t 533 K-t 801
  - ☒ D-t 341 K-t 534
- 

Sual: Auditor sənaye müəssisəsində əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını düzgün hesab edir? (Çəki: 1)

- ☐ D-t 244 K-t 801
  - ☒ D-t 801 K-t 192
  - ☐ D-t 341 K-t 543
  - ☐ D-t 543 K-t 341
  - ☐ D-t 543 K-t 244
- 

Sual: Sənaye müəssisəsində D-t 341 K-t 534 mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir? (Çəki: 1)

- ☐ öz işçilərinə dividendlərin hesablanması
  - ☐ təşkilatın işçilərinə dividendlərin ödənilməsi
  - ☐ işləməyən səhmdarlara dividendlərin ödənilməsi
  - ☒ təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması
  - ☐ ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
- 

Sual: Əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinir: (Çəki: 1)

- ☐ üstəlik xərclərə;
- ☐ kommersiya xərclərinə;
- ☐ inzibati xərclərə;
- ☐ gələcək dövrlərin xərclərinə;
- ☒ norma daxilində istehsal məsrəflərinə;

---

Sual: Xərclərin natamam hesablanması metodundan («direkt-kostinq») istifadə zamanı: (Çəki: 1)

- ☒ daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
  - ☐ bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür;
  - ☐ dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülür;
  - ☐ dolayı xərclər istehsal olunmuş məhsulun həcminə proporsional bölüşdürülür;
  - ☐ bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülür;
- 

Sual: İstehsal prosesində çatışmazlıqlar müəyyən olunur: (Çəki: 1)

- ☐ xərclərin bölüşdürülməsi cədvəllərində və aparılmış hesablama məlumatlarının üzləşdirilməsi vasitəsi ilə;
  - ☐ istehsal xərcləri istiqamətləri üzrə material xərclərinin bölüşdürülməsi cədvəlinin yoxlanması vasitəsi ilə;
  - ☐ analitik prosedur vasitəsi ilə;
  - ☐ istehsal prosesində;
  - ☒ inventarizasiya zamanı;
- 

Sual: Məhsulun tam maya dəyərinin hesablanması zamanı: (Çəki: 1)

- ☐ daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
  - ☐ bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür;
  - ☐ dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülür;
  - ☐ dolayı xərclər istehsal olunmuş məhsulun həcminə proporsional bölüşdürülür;
  - ☒ bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülür;
- 

Sual: Mühasibat uçotu qaydasına görə hesabat ilinin digər xərcləri: (Çəki: 1)

- ☐ mühasibat hesabatında ayrıca açıqlanmasına ehtiyac yoxdur;
  - ☒ mühasibat hesabatında ayrıca açıqlanmalıdır;
  - ☐ balans mənfəətinin tərkibində uçota alınır;
  - ☐ kommersiya xərclərinin tərkibində uçota alınır;
  - ☐ hesabat ilində mənfəət və zərərlər hesabına köçürülür;
- 

Sual: Mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodu asılıdır: (Çəki: 1)

- ☐ istifadə olunan istehsal texnologiyasının xüsusiyyətindən;
  - ☐ istehsalın sahə xüsusiyyətindən;
  - ☐ təşkilatın fəaliyyətinin həcmindən;
  - ☒ təşkilatın uçot sisteminin seçilməsindən;
  - ☐ doğru cavab yoxdur;
- 

Sual: Müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir? (Çəki: 1)

- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☐ hazır məhsula;
- ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

- ☒ inziati xərclərə;
- 

Sual: Normadan artıq ezamiyyə xərcləri məbləği silinir: (Çəki: 1)

- ☐ işçinin öz vəsaiti hesabına
  - ☐ məhsulun maya dəyərində
  - ☒ xalis mənfəət hesabına
  - ☐ gələcək dövrlərin gəlirləri hesabına
  - ☐ gəlir hesabına
- 

Sual: Satış üzrə xərclərin tərkibinə aid edilir : (Çəki: 1)

- ☐ reklam üzrə vergi;
  - ☐ əsas fəhlələrin əmək haqqı;
  - ☐ avadanlıqların amortizasiyası;
  - ☐ sexlərdə məmulatın qablaşdırılması xərcləri;
  - ☒ reklam xərcləri;
- 

Sual: Auditor təşkilatın əksər hallarda bank kreditindən istifadə etmədiyini, faizin məhsulun maya dəyərində aid edildiyini aşkar edərsə onun hərəkəti: (Çəki: 1)

- ☐ əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;
  - ☐ əməliyyat düzgün aparılmamışdır, hesabat qeyri dürüst qiymətləndirilir;
  - ☒ vergi tutulan mənfəət məbləği faiz həcmində artırılmalıdır;
  - ☐ qayda pozuntusu çox ciddi olduğundan auditor hesabatın dürüstlüyü haqqında mənfə rəy verməlidir;
  - ☐ auditor rəy verməkdən imtina edəcəkdir;
- 

Sual: Auditor təşkilatın əksər hallarda bank kreditindən istifadə etmədiyini, faizin məhsulun maya dəyərində aid edildiyini aşkar edərsə onun hərəkəti: (Çəki: 1)

- ☐ əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;
  - ☐ əməliyyat düzgün aparılmamışdır, hesabat qeyri dürüst qiymətləndirilir;
  - ☒ mənfəət məbləğini təhrif etdiyinə görə təşkilat cərimə ödəməlidir;
  - ☐ qayda pozuntusu çox ciddi olduğundan auditor hesabatın dürüstlüyü haqqında mənfə rəy verməlidir;
  - ☐ auditor rəy verməkdən imtina edəcəkdir;
- 

Sual: Təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində mühasibat hesabatında açıqlama verilməlidir: (Çəki: 1)

- ☐ müstəqim material məsrəflərinin tanınması qaydası;
  - ☐ müstəqim əmək məsrəflərinin tanınması qaydası;
  - ☐ qeyri müstəqim xərclərin tanınması qaydası;
  - ☐ kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
  - ☒ kommersiya və inzibati xərclərin tanınması qaydası;
- 

Sual: Auditor nəzərdə saxlamalıdır ki, bitməmiş istehsalı plan maya dəyəri ilə qiymətləndirərkən: (Çəki: 1)

- ☒ bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə və ya qalan dolay xərcləri

hazır məhsulun maya dəyərinə daxil etməklə müstəqim xərclər üzrə qiymətləndirilməsinə icazə verilir;

- ☐ bitməmiş istehsal emalda olan xammal, materialların dəyərinə görə qiymətləndirilir;
  - ☐ «İnzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;
  - ☐ məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;
  - ☐ ümumistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;
- 

Sual: Auditor nəzərdə saxlamalıdır ki, bitməmiş istehsalı birbaşa xərclər səviyyəsində qiymətləndirərkən : (Çəki: 1)

- ☐ bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə və ya qalan dolay xərcləri hazır məhsulun maya dəyərinə daxil etməklə müstəqim xərclər üzrə qiymətləndirilməsinə icazə verilir;
  - ☒ bitməmiş istehsal emalda olan xammal, materialların dəyəri üzrə qiymətləndirilir;
  - ☐ «İnzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;
  - ☐ məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;
  - ☐ ümumistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;
- 

Sual: Təşkilatın təsərrüfat fəaliyyətində əvvəllər başlanmış sifarişlərin hazırlanması prosesinin dayandırılması faktı olarsa auditor nəyi yoxlamalıdır: (Çəki: 1)

- ☐ ləğv olunan sifariş üzrə bütün ilkin və uçot sənədlərini;
  - ☐ ləğv olunan sifarişi icra edənlərin əmək haqqının hesablanması üzrə cədvəlləri;
  - ☐ ləğv olunan sifariş başa çatmamış işlərin həcmi və dəyəri;
  - ☒ ləğv olunmuş sifarişlər üzrə itgi necə müəyyən edilmiş və mühasibat uçotunda əks etdirilmişdir;
  - ☐ bitməmiş istehsalın qiymətləndirilməsinin düzgünlüyü;
- 

Sual: Təşkilatın təsərrüfat fəaliyyətində əvvəllər başlanmış sifarişlərin hazırlanması prosesinin dayandırılması faktı olarsa auditor nəyi yoxlamalıdır: (Çəki: 1)

- ☐ ləğv olunan sifariş üzrə bütün ilkin və uçot sənədlərini;
  - ☐ ləğv olunan sifarişi icra edənlərin əmək haqqının hesablanması üzrə cədvəlləri;
  - ☐ ləğv olunan sifariş başa çatmamış işlərin həcmi və dəyəri;
  - ☒ qalan qiymətlilərdən istifadə səviyyəsi;
  - ☐ bitməmiş istehsalın qiymətləndirilməsinin düzgünlüyü;
- 

Sual: Sənaye müəssisəsində istehsala buraxılmış materiallar üzrə aşağıdakı mühasibat yazılışı aparılmalıdır? (Çəki: 1)

- ☐ D-t «Bitməmiş istehsal» K-t «Material ehtiyatları»
  - ☐ D-t «Material ehtiyatları» K-t «Bitməmiş istehsal»
  - ☒ D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
  - ☐ D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»
  - ☐ D-t «Material ehtiyatları» K-t «İnzibati xərclər»
- 

Sual: Təhtəlhəساب şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- ☐ D-t «İstehsalat məsrəfləri» K-t «Təhtə hesab məbləğləri»
  - ☒ D-t «İnzibati xərclər» K-t «Təhtə hesab məbləğləri»
  - ☐ D-t «Təhtə hesab məbləğləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
  - ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
  - ☐ D-t «Kassa» K-t «Təhtə hesab məbləğləri»
- 

Sual: Büdcəyə ödəmələrin gecikdirilməsi ilə bağlı faizin əks etdirilməsinin hansı variantı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- ☒ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
  - ☐ D-t «Ümumi mənfəət (zərər)»
  - ☐ D-t «Sair əməliyyat gəlirləri»
  - ☐ D-t «İstehsalat məsrəfləri»
  - ☐ D-t «İnzibati xərclər»
- 

